

1. Səmərali korporativ idarəetmənin neçə üstünlüyü var:

- 1
- ✓ 5
- 3
- 2
- 4

2. Qanunlar biznesin fəaliyyətini yaxşılaşdırmırsa, onda hansı hal baş verir

- ✓ zəncirvari neqativ halların baş verir
- Tarazlıq əldə olunur
- Bunların hamısı
- Bunların heç biri
- Yaxşılaşma qeydə alınır

3. Biznes fəaliyyətini çərçivəyə salan amillərdəndir

- ✓ Bunların hamısı
- Kredit
- Vergi
- Mülkiyyət
- Antiinhisar

4. 1980-ci ildə nəşr olunmuş “Ensiklopedik lüğət”də korporasiya latın sözü “corporatia” -.....

- ✓ birləşmədir
- müəssisədir
- müəssisələr birliyi
- qovuşmadır
- qruplaşmadır

5. Müasir korporasiyaya aşağıdakı əsas əlamət xasdır...

- ✓ milli və beynəlxalq qiymətli kağızlar bazarında səhmlərin yayılması
- milli qiymətli kağızlar bazarında qiymətli kağızların yayılması
- milli qiymətli fond bazarında qiymətli kağızların yayılması
- milli və beynəlxalq fond bazarında qiymətli kağızların yayılması
- səhmlərin yalnız birjalarda yayılması

6. Müasir korporasiyaya aşağıdakı əsas əlamət xasdır...

- ✓ həm mülkiyyətçilər, həm də dövlət tərəfindən nəzarəti təmin edən maliyyə fəaliyyətinin lazımi şəffaflığı
- həm mülkiyyətçilər, həm də kreditorlar tərəfindən nəzarəti təmin edən maliyyə fəaliyyətinin lazımi davranış
- həm mülkiyyətçilər, həm də maraqlı tərəflər tərəfindən nəzarəti təmin edən maliyyə fəaliyyətinin lazımi şəffaflıq
- həm mülkiyyətçilər, həm də dövlət tərəfindən fəaliyyəti təmin edən maliyyə fəaliyyətinin lazımi şəffaflığı
- həm mülkiyyətçilər, həm də dövlət tərəfindən nəzarəti təmin edən sistemin formalaşması

7. Müasir korporasiyaya aşağıdakı əsas əlamət xasdır...

- ✓ mülkiyyətçilərin (səhmdarların), menecerlərin və digər maraqlı tərəflərin arasında funksional bölgü
- mülkiyyətçilərin (səhmdarların), menecerlərin və digər maraqlı tərəflərin arasında qarışıq bölgü
- mülkiyyətçilərin (səhmdarların), menecerlərin və kreditorlar arasında funksional bölgü
- kreditorlar, menecerlərin və digər maraqlı tərəflərin arasında funksional bölgü
- mülkiyyətçilərin (səhmdarların), menecerlərin və digər maraqlı tərəflərin arasında tam bölgü

8. Biznes fəaliyyətindəki qeyri-müəyyənlik hansı mərhələləri əhatə edir

- √ xammalla təminat mərhələsindən satış mərhələsinədək
- İstehsal və satış
- Yalnız satış
- Yalnız istehsal
- Xammalla təminat mərhələsi

9. Biznes anlayışına daxildir

- √ Hər zaman itirmək riski ilə qarşılaşmaq
- İnhisarlar yaratmaq
- Dövlətin pul gəlirlərini mənimsəmək
- Doğru cavab yoxdur
- Hakimiyyətə daxil olmaq

10. Səmərəli korporativ idarəetmənin üstünlüklərinə aid deyil

- √ Kapitalın dəyərinin artırılması və aktivlərin dəyərinin azaldılması
- Etibarın möhkəmləndirilməsi
- Risklərin azaldılması
- Kompaniyanın səmərəliliyinin yüksəldilməsi
- Kompaniyanın bazarına sadələşdirilmiş giriş

11. Hansı istiqamət korporativ idarəetmə sistemində bölüşdürülməyib

- √ Səhmdarların və menecment strategiyasının reallaşdırılması gedişində operativ məlumatları Direktorlar Şurasına təqdim etməsi
- Baş direktor və menecmentin səhmdarlara şəffaf maliyyə hesabatı təqdim etməsi
- Səhmdarların Direktorlar Şurasının fəaliyyətinə nəzarət etməsi
- DŞ-nin səhmdarlara məlumatları və şəxsi hesabatları təqdim etməsi
- Səhmdarlardan baş direktor və menecmentə kapitalın daxil olması

12. Korporativ idarəetmə sisteminə aid deyil

- √ Beynəlxalq standartlardan uzaq olmaq və menecerlərlə qarşılıqlı fəaliyyət
- Direktorlar Şurası (DŞ) və kreditorlarla qarşılıqlı fəaliyyət
- İşçilərlə və ictimai təşkilatlarla qarşılıqlı fəaliyyət
- Malsatanlarla və yerli orqanlarla qarşılıqlı fəaliyyət
- Mövcud qanunvericiliyə əməl olunması və menecerlərlə qarşılıqlı fəaliyyət

13. Korporativ idarəetmənin əsas məqsədi nədir

- √ Öz səhmdarlarının maraqlarını təmsil və müdafiə etmək
- Malsatanlarla əlaqəli olub səhmdarlarının maraqlarını nəzərə almaq
- Menecerlərlə qarşılıqlı əlaqəni azaltmaq və səhmdarlarının maraqlarını mühafizə etmək
- İctimai təşkilatlarla fəaliyyət göstərməyib yerli orqanlara hesabat verməmək
- Kreditorların fəaliyyətlərini məhdudlandıraraq səhmdarlarının maraqlarını təmsil etmək

14. Korporativ idarəetmənin əsas funksiyası hansıdır

- √ Mülkiyyətçilərin maraqları çərçivəsində korporasiyanın işinin təmin olunması
- Motivləşdirmə və nəzarəti həyata keçirməklə korporasiyanın işinin təmin olunması
- Tənzimləmə və dispeçerləşməni həyata keçirməklə korporasiyanın işinin təmin olunması
- İmkanlar təhlil etməklə korporasiyanın işinin təmin olunması
- Planlaşdırma və təşkilatı həyata keçirməklə korporasiyanın işinin təmin olunması

15. Hansı fikir korporativ idarəetməyə aid deyil

- Korporativ idarəetmə məqsədlərə uyğun olaraq kompaniyanın firmalararası və firmadaxili münasibətlərinin yaradılmasıdır
- Korporativ idarəetmə biznesin təşkilati-hüquqi formasının idarə olunmasıdır
- Korporativ idarəetmə təşkilati strukturların optimallaşdırılmasıdır
- Korporativ idarəetmə məqsədlərə uyğun olaraq kompaniyanın firmalararası münasibətlərinin qurulmasıdır

✓ Korporativ idarəetmə məqsədlərinə müvafiq olaraq kompaniyanın firmadaxili münasibətlərinin proqnoz edilməsidir

16. BİZNESİN QIYMƏTLƏNDİRİLMƏSİ – nədir

- ✓ Biznesin dəyəri barədə rəyin işlənilib hazırlanması və ya hesablanması prosesi
- fəaliyyət göstərən müəssisə, holding şirkəti, ticarət potensialı olan əmlak
  - şirkətin bütün aktivlərinin pula görə dəyəridir
  - hamısı
  - təcrübəsinə görə biznesi, biznesdəki payları, qiymətli kağızları qiymətləndirmək

17. Korporativ idarəetmə strukturuna təsir edən faktorlara aşağıdakılardan hansı aid deyildir

- hamısı
  - Bütün iştirakçıların hüquq və məsuliyyətlərini tənzimləyən qaydaların mövcudluğu
  - Qanunvericilik və hüquq-normativ aktların mövcudluğu
  - Hər bir səhmdar cəmiyyətin nizamnaməsi
- ✓ Həmin ölkədə bərqərar olmuş inhizərçılıq səviyyəsi

18. İnformasiyaya çıxışın səviyyəsinə görə korporasiyanı idarə edənlər kimlərdir

- ✓ autsayderlər və insayderlər
- sərmayədarlar
  - səhmdarlar
  - heç biri
  - menecerlər

19. İnformasiyaya çıxışın səviyyəsinə görə korporasiyanı idarə edənlər neçə qrupa ayrılır

- ✓ 2.0
- 4.0
  - 5.0
  - 6.0
  - 3.0

20. Korporativ idarəemənin effektiv sisteminin yaradılmasında nə əsas üstünlük verir

- ✓ kapitalın qiymətinin azalması
- kreditlərin qiymətinin azalması
  - firmanın qiymətinin artması
  - şirkətin qdəyərinin artması
  - kapitalın qiymətinin artması

21. Korporativ idarəemənin effektiv sisteminin yaradılmasında nə əsas üstünlük verir

- ✓ şirkətin səmərəliliyinin artması
- şirkətin xərclərinin artması
  - şirkətin resurslarının artması
  - şirkətin məhsuldarlığının azalması
  - şirkətin bazarlarının artması

22. Korporativ idarəemənin effektiv sisteminin yaradılmasında nə əsas üstünlük verir

- ✓ sərmayələrin cəlb edilməsi imkanı
- müzdlü menecerlərin çoxlu sayda cəlb edilməsi imkanı
  - işçi qüvvəsinin cəlb edilməsi imkanı
  - resursların cəlb edilməsi imkanı
  - kreditörlərin cəlb olunması imkanı

23. Korporativ idarəetmənin əsas funksiyası nədir

- ✓ maliyyə resurslarını korporasiyaya həvalə etmiş səhmdarların maraqları çərçivəsində onun fəaliyyətinin təmin olunmasıdır
- mülkiyyətçilərlə menecerlər arasında məsuliyyətin və işin bərabər bölünməsidir
- maliyyə resurslarını korporasiyaya həvalə etmiş kreditorların maraqları çərçivəsində onun fəaliyyətinin təmin olunmasıdır
- cəmiyyəti lazımi məhsul və xidmətlərlə təmin etməkdir
- idarəetmə münasibətlərinin mükəmməl sisteminin yaradılmasıdır

24. “Korporativ biznes” kateqoriyası nədir

- ✓ O, təşkilati-struktur dəyişmələrin və “korporativ kapitalın” bazar mexanizmlərinin ayrı-ayrı formalarının (səhmlər, istiqraz vəərəqələri, pul, veksellər və s.) hərəkətinin sintezir kimi qəbul oluna bilər
- O, təşkilati-struktur dəyişmələrin və “korporativ idarəetmənin kapitalın” bazar mexanizmlərinin ayrı-ayrı formalarının (səhmlər, istiqraz vəərəqələri, pul, veksellər və s.) hərəkətinin sintezir kimi qəbul oluna bilər
- O, təşkilati-struktur dəyişmələrin və “fond” bazar mexanizmlərinin ayrı-ayrı formalarının (səhmlər, istiqraz vəərəqələri, pul, veksellər və s.) hərəkətinin sintezir kimi qəbul oluna bilər
- O, ayrı-ayrı idarəetmə dəyişmələrin və “korporativ kapitalın” bazar mexanizmlərinin ayrı-ayrı formalarının (səhmlər, istiqraz vəərəqələri, pul, veksellər və s.) hərəkətinin sintezir kimi qəbul oluna bilər
- O, sosial-iqtisadi dəyişmələrin və “korporativ idarəetmənin” bazar mexanizmlərinin ayrı-ayrı formalarının (səhmlər, istiqraz vəərəqələri, pul, veksellər və s.) hərəkətinin sintezir kimi qəbul oluna bilər

25. Korporativ idarəetmənin geniş mənası səhmdarların, menecerlərin mülkiyyətə münasibətlərini tənzimləyir və müasir ictimai-sosial quruluşda iqtisadi subyektlərin qarşılıqlı.....

- ✓ bazara münasibətini əks edir
- fəaliyyətini əks edir.
- biznesə münasibətini əks edir
- bazarda rəqabəti əks edir
- münasibətlərini xarakterizə edir

26. Korporativ idarəetmənin geniş mənası- .....mülkiyyətə münasibətlərini tənzimləyir

- ✓ səhmdarların, menecerlərin
- səhmdarların, kreditorların
- kreditorların, menecerlərin
- investorların, menecerlərin
- səhmdarların, əməkdaşların

27. Korporativ idarəetmənin dar mənası nə daxildir

- üçüncüsü, korporativ biznes proseslərinin nəticəsində investorların maraqlarının müdafiəsi
- üçüncüsü, korporativ biznes proseslərinin nəticəsində menecerlərin maraqlarının müdafiəsi
- üçüncüsü, korporativ biznes proseslərinin nəticəsində səhmdarların maraqlarının müdafiəsi
- ✓ üçüncüsü, korporativ biznes proseslərinin nəticəsində korporativ qurumun maraqlarının müdafiəsi
- üçüncüsü, korporativ biznes proseslərinin nəticəsində əməkdaşların maraqlarının müdafiəsi

28. Korporativ idarəetmənin dar mənası nə daxildir

- ✓ ikincisi, səhmdarların qoyduğu sərmayəyə düşən gəlirin zəmanət mexanizminin istifadəsi
- ikincisi, kreditorların qoyduğu sərmayəyə düşən gəlirin zəmanət mexanizminin istifadəsi
- ikincisi, menecerlərin qoyduğu sərmayəyə düşən gəlirin zəmanət mexanizminin istifadəsi
- ikincisi, əməkdaşların qoyduğu sərmayəyə düşən gəlirin zəmanət mexanizminin istifadəsi
- ikincisi, investorların qoyduğu sərmayəyə düşən gəlirin zəmanət mexanizminin istifadəsi

29. Korporativ idarəetmənin dar mənasına nə daxildir

- ✓ birincisi, şirkətlərin səhmdarlarının maraqlarını qorumaq üçün, şirkətlərin idarəetməsində menecerlərin fəaliyyətinin təmin olunması
- birincisi, şirkətlərin səhmdarlarının maraqlarını qorumaq üçün, şirkətlərin idarəetməsində strateji fəaliyyətin təmin olunması
- birincisi, şirkətlərin kreditorlarının maraqlarını qorumaq üçün, şirkətlərin idarəetməsində menecerlərin fəaliyyətinin təmin olunması
- birincisi, şirkətlərin səhmdarlarının maraqlarını qorumaq üçün, şirkətlərin mövcudluğunun təmin olunması
- birincisi, şirkətlərin əməkdaşlarının maraqlarını qorumaq üçün, şirkətlərin idarəetməsində menecerlərin fəaliyyətinin təmin olunması

30. Biznes fəaliyyətindəki qeyri-müəyyənlik hansı mərhələləri əhatə edir

- √ xammalla təminat mərhələsindən satış mərhələsinədək
- İstehsal və satış
- Yalnız satış
- Yalnız istehsal
- Xammalla təminat mərhələsi

31. Biznes anlayışına daxildir

- √ Hər zaman itirmək riski ilə qarşılaşmaq
- İnhisarlar yaratmaq
- Hakimiyyətə daxil olmaq
- Doğru cavab yoxdur
- Dövlətin pul gəlirlərini mənimsəmək

32. Biznesin korporativ forması hüquqi dillə hansı mənaya gəlir

- √ korporasiya ayrı-ayrı şəxslərin təşkilatıdır
- korporasiya fərdi investorların məhdud məsuliyyətidir
- korporasiya hüquqi münasibələr sistemidir.
- hamısı
- korporasiya kollegiyal idarəetmə sistemidir

33. Aşağıdakı fikirlərdən hansı səhvdir

- √ Korporativ ideologiyanın həyata keçirilməsi yaradılmış imic xarakteristikalarını ancaq xarici mühitə yönəldir
- heç biri
- korporativ ideologiyanın universal istifadəsi üçün xidmət edən bir sıra əlavə vasitələrdən istifadə olunur.
- korporativ ideologiya daxili istifadəyə istiqamətlənməklə qurulur
- Korporativ ideologiyanın həyata keçirilməsi yaradılmış imic xarakteristikalarını ancaq xarici mühitə yönəltmir

34. Korporativ dəyərlərə aid deyil

- √ kontrollinq
- təminat
- yanaşma
- məqsəd
- nəticə

35. Korporativ idarəetmədə dəyərlərin nəticəsinə aiddir

- bütün variantlar
- neytral mövqedən çıxış edərək obyektivliyi təmin etmək
- şirkət daxili metodoloji rəhbərlik və müvafiq qaydalar üzrə işi təşkil etmək
- hər bir iş üzrə hesabatları təsdiqləmək və məsuliyyəti qəbul etmək
- √ görülən işin keyfiyyətli və dürüst olmasına zəmin yaratmaq

36. Korporativ idarəetmədə dəyərlərin təminatına aiddir

- √ hər bir iş üzrə hesabatları təsdiqləmək və məsuliyyəti qəbul etmək
- neytral mövqedən çıxış edərək obyektivliyi təmin etmək
- şirkət daxili metodoloji rəhbərlik və müvafiq qaydalar üzrə işi təşkil etmək
- bütün variantlar
- görülən işin keyfiyyətli və dürüst olmasına zəmin yaratmaq

37. Korporativ idarəetmədə dəyərlərin yanaşmasına aiddir

- √ şirkət daxili metodoloji rəhbərlik və müvafiq qaydalar üzrə işi təşkil etmək
- hər bir iş üzrə hesabatları təsdiqləmək və məsuliyyəti qəbul etmək
- görülən işin keyfiyyətli və dürüst olmasına zəmin yaratmaq

- bütün variantlar
- neytral mövqedən çıxış edərək obyektivliyi təmin etmək

38. Korporativ idarəetmədə dəyərlərin məqsədinə aiddir

- √ neytral mövqedən çıxış edərək obyektivliyi təmin etmək
- hər bir iş üzrə hesabatları təsdiqləmək və məsuliyyəti qəbul etmək
- görülən işin keyfiyyətli və dürüst olmasına zəmin yaratmaq
- bütün variantlar
- şirkət daxili metodoloji rəhbərlik və müvafiq qaydalar üzrə işi təşkil etmək

39. Korporativ dəyərlərə aiddir

- √ bütün variantlar
- təminat
- yanaşma
- məqsəd
- nəticə

40. Korporativ ideologiyanın əsas müddəalarına aiddir

- √ bütün variantlar
- Sizdə işləyən adamlar özlərinə görə nadirdirlər
- Sizin şirkətə işləməyə aktiv mane olan güclü bədxahlar var.
- Biznesin müvəffəqiyyətliliyi bütövlükdə hər bir konkret əməkdaşdan asılıdır
- Sizin şirkət öz əməkdaşlarının qayğısına tam olaraq qalır.

41. Korporativ idarəetmə fənninin vəzifələrinə aiddir

- √ bütün variantlar
- korporativ idarəetmə modellərinin (Amerikan-İngilis və Alman-Holland modelləri) müqayisəli təhlilini vermək
- korporativ idarəetmə üzrə İÖİT-nin prinsiplərinin mahiyyətini, səhmdarların və icra orqanlarının səlahiyyətlərini qruplaşdırmaq;
- korporativ idarəetmə üzrə Bazel tövsiyələrinin açıqlanması;
- rəqəbətli bazar şəraitində korporativ idarəetmə sistemlərinin yaradılmasının zəruriliyini müəyyən etmək

42. Korporativ ideologiyanın əsas müddəalarına aid deyil

- √ Sizin şirkət rəqibləri düşünür
- Sizin gördüyünüz iş, bütövlükdə cəmiyyətə faydalıdır
- Sizdə işləyən adamlar özlərinə görə nadirdirlər
- Sizin şirkət öz əməkdaşlarının qayğısına tam olaraq qalır
- Sizin şirkət – öz sahəsində aparıcı şirkətlərdən biridir

43. Korporativ ideologiyanın əsas müddəaları

- √ bütün variantlar
- Sizin gördüyünüz iş, bütövlükdə cəmiyyətə faydalıdır
- Sizdə işləyən adamlar özlərinə görə nadirdirlər
- Sizin şirkət öz əməkdaşlarının qayğısına tam olaraq qalır
- Sizin şirkət – öz sahəsində aparıcı şirkətlərdən biridir

44. «Free rider» problemi nəyi ifadə edir

- √ «minib ödənişsiz getmək»
- «yerində saymaq»
- «sərbəst düşüncə»
- heç biri
- «qaçmaq»

45. «İnsayderlər» sisteminin mövcudluğu üçün mühüm şərt

- √ rəqabətin olması
- xarici mühit
- dövlət dəstəyi
- bütün variantlar
- xüsusi mülkiyyətin olması

46. Korporativ idarəetmə nə üçün lazımdır

- √ bütün variantlar
- rəqabət qabiliyyətini artırır
- maliyyə bazarlarının inkişafına kömək edir
- kapital bazarlarına korporativ çıxışı asanlaşdırır
- iqtisadi inkişafa təkan verir

47. Biznesin korporativ formasının əsas xüsusiyyəti hansıdır

- √ bütün variantlar
- korporasiyanın hüquqi şəxs kimi müstəqilliyi
- fərdi investorların məhdud məsuliyyəti
- fərqli investorlara məxsus olan səhmlərin digər şəxslərə verilməsi imkanı
- mərkəzləşdirilmiş idarəetmə.

48. Korporasiyanın iqtisadi məzmununun təyin olunmasına iki yanaşma mövcuddur: ayrı-ayrı sahələrdə çalışan işçilərin..... birlikləri kimi və peşəkarlıq səviyyəsi ilə seçilən müəssisələrin təşkil olunma forması kimi

- xidmət
- √ peşə
- fəaliyyət
- istehsal
- iş

49. Likvidlik əmsalı necə hesablanır

- √ Pul vəsaitləri + tez reallaşan qiymətli kağızlar bölümsün qısa müddətli borclar
- Pul vəsaitləri + inhisarlaşmadan gəlir
- Pul vəsaitləri + likvidlik mənfisi
- Doğru cavab yoxdur
- Pul vəsaitləri + tez reallaşmayan qiymətli kağızlar bölümsün 100

50. Müəssisənin maliyyə vəziyyətində likvidliyinin yüksək, gəlirliliyinin az olduğu hal ola bilərmi

- √ Ola bilər
- sahibkarların istəyi ilə ola bilər.
- Sahibkarın istəyi ilə ola bilər. İdarəçilik qərarlarından asılıdır
- idarəçilik qərarlarından asılıdır
- ola bilməz

51. Likvidlik nəyə imkan yaradır

- √ Müəssisənin öhdəliklərini yerinə yetirə bilməsi
- Müəssisənin öhdəliklərini yerinə yetirə bilməməsini
- gözlənilən böhranın yetişdiyini
- müəssisənin qiymət artımının gözləndiyi
- dəyərdəndən düşmə

52. Likvidlik nədir

- √ Müəssisənin uzunmüddətli öhdəliklərini ödəmə qabiliyyəti
- pul kapitalı

- Müəssisənin uzunmüddətli borcları
- Doğru cavab yoxdur
- dəyərsizləşmə əmsalı

53. Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının prinsiplərinin xüsusiyyəti ondan ibarətdir ki, bir tərəfdən onlar beynəlxalq kollektiv sənəddir, digər tərəfdən isə təklif olunan standartlar və istifadə təcrübəsi, ölkələrin ..... nəzərə alaraq məsləhətədgici xarakter daşıyır

- √ spesifikasını
- milli tərkibini
- sivillik səviyyəsini
- intizamlıq səviyyəsini
- inkişafını

54. Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının prinsiplərinin xüsusiyyəti ondan ibarətdir ki, bir tərəfdən onlar beynəlxalq ..... sənəddir, digər tərəfdən isə təklif olunan standartlar və istifadə təcrübəsi, ölkələrin spesifikasını nəzərə alaraq məsləhətədgici xarakter daşıyır.

- √ kollektiv
- sivil
- yekcins
- mükəmməl
- intizamlayıcı

55. Korporativ idarəetmənin təkmilləşdirilməsi və istiqamətləndirilməsi üzrə ən məzmunlu sənəd ilk dəfə 1999-cu ilin aprelində tərəfindən işlənilib və təsdiqlənib

- √ Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
- Birləşmiş Millətlər Təşkilatı
- Beynəlxalq Maliyyə Fondu
- Dünya Bankı
- Beynəlxalq maliyyə korporasiyası

56. Korporativ idarəetmənin təkmilləşdirilməsi və istiqamətləndirilməsi üzrə ən məzmunlu sənəd ilk dəfə ilin aprelində Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən işlənilib və təsdiqlənib

- √ 2001-ci il
- 1997-ci il
- 1999-cu il
- 2007-ci il
- 1996-cı il

57. Korporasiyanın iqtisadi məzmununun təyin olunmasına iki yanaşma mövcuddur: ayrı-ayrı sahələrdə çalışan işçilərin peşə birlikləri kimi və peşəkarlıq səviyyəsi ilə seçilən müəssisələrin ..... forması kimi

- √ təşkil olunma
- korsinasiyalaşdırıcı
- idarəetmə
- çulğalaşdırıcı
- stimullaşdırma

58. Korporativ idarəetmə sisteminin müasir meylinə aid deyil

- Həmkarlar ittifaqının cəlb edilməsi
- Yeni texnologiyaların aktiv tətbiqi
- Top menecerlərin mükafatlandırılması informasiyasının nəşr edilməsi
- Korporativ idarəetmənin təkmilləşdirilməsi üzrə xidmətlər bazasının inkişafı
- √ Səhmdarların fəaliyyətinin zəiflədilməsi

59. Korporativ idarəetmə sisteminin müasir meylinə aiddir

- √ Korporativ idarəetmənin təkmilləşdirilməsi üzrə xidmətlər bazasının daralması



- Direktorlar Şurasının üzvlərinə münasibətdə müstəqillik meyarlarının sərtləşdirilməsi
- Top menecerlərin mükafatlandırılması informasiyasının nəşr edilməsi
- Səhmdarların fəaliyyətinin fəallaşdırılması
- Müstəqil direktorlardan ibarət Direktorlar Şurasının yaradılmasının labüdlüyü

60. Korporativ strukturların qurulmasının təşkilatı tiplərinə aid deyil

- √ Vençur və konsaltinq firmaları
- Konsern və konqlomerant
- Konsorsium və sindikat
- Kartel və trest
- Holding və maliyyə-sənaye qrupları

61. Hansı struktur qrupda idarəetmə funksiyalarının bir hissəsinin bir iştirakçıdan digərinə ötürülməsi ilə bir-birindən asılı iştirakçılar birliyi yaradılır

- √ Trest, holding və konserndə
- Holding, assosasiya və trestdə
- Maliyyə-sənaye qrupları və karteldə
- Assosasiya, kartel və konsorsiumda
- Konqlomerant və sindikatda

62. Hansı struktur qrupda birliyin üzvləri qismən asılı halda olurlar və idarəetmə sahəsində muxtariyyəti qoruyub saxlayırlar

- √ Konqlomerant və sindikatda
- Holding, assosasiya və trestdə
- Maliyyə-sənaye qrupları və karteldə
- Assosasiya, kartel və konsorsiumda
- Trest və konserndə

63. Hansı struktur qrupda birliyin üzvləri öz hüquqlarını qoruyub saxlayırlar

- √ Assosasiya, kartel və konsorsiumda
- Trest və konserndə
- Maliyyə-sənaye qrupları və karteldə
- Holding, assosasiya və trestdə
- Konqlomerant və sindikatda

64. Birliyə daxil olan bütün korporativ strukturlar müstəqillik dərəcəsinə görə neçə əsas qrupa bölünür

- √ 3.0
- 2.0
- 5.0
- 7.0
- 4.0

65. Fəaliyyətin korporativ təşkilinin imkanları hansına şərait yaradır? 1-Səhm buraxılışı ilə pul vəsaitlərinin cəlb olunması qabiliyyətinə; 2-Səhmdarların tərkibinə daxil olma və çıxmanın sadələşdirilməsinə; 3-Rəhbərlərin vəzifəsindən sükuti istifadəyə; 4-Məhdud məsuliyyət prinsipi ilə risklərin azaldılmasına; 5-İdarəetmə məsələlərinin həllinin sadələşdirilməsinə

- √ 1, 2, 4, 5
- 1, 3, 4, 5
- 2, 3, 4, 5
- 2, 3, 5
- 1, 2, 3

66. Azərbaycan şərtlərində korporasiyanı necə nəzərdən keçirmək lazım deyil

- Birgə biznesin aparılması ilə əlaqədar olan müstəqil iqtisadi subyektlər kimi
- Digər mülki münasibətlərlə əlaqədar olan müstəqil iqtisadi subyekt kimi

- Ümumi maraqlarla əlaqədar olan müstəqil iqtisadi subyekt kimi
- √ Hüquqi şəxslərin hər birini ayrı-ayrılıqda fərdi təşkilatı struktur kimi
- Ümumi məqsədlə əlaqədar olan müstəqil iqtisadi subyekt kimi

67. AR qanunvericiliyində hansı “korporasiya” anlamına uyğundur

- √ Korporasiyalar üzvlüyə əsaslanan kommersiya təşkilatları kimi fəaliyyət göstərən təsərrüfat subyektləridir
- Korporasiyalar dövlət tərəfindən qoyulmuş qaydalara əsasən fəaliyyət göstərən təsərrüfat subyektləridir
- Korporasiyalar spesifik xarakterlə fəaliyyət göstərən təsərrüfat subyektləridir
- Korporasiyalar beynəlxalq əlaqələrə əsaslanaraq fəaliyyətdə olan təsərrüfat subyektləridir
- Korporasiyalar yalnız sifarişlə fəaliyyət göstərən təsərrüfat subyektləridir

68. ABŞ qanunvericiliyinə görə korporasiyanın hansı meyarı mövcuddur

- √ Səhmlərin müddətsiz ötürülməsi
- Müddətli mövcud olma
- Qeyri-məhdud məsuliyyət prinsipi
- Fiziki şəxs statusu
- Qeyri-mərkəzləşdirilmiş idarəetmə

69. ABŞ qanunvericiliyi üçün korporasiyanın hansı meyarı mövcud deyil

- √ Qeyri- mərkəzləşdirilmiş idarəetmə
- Səhmlərin sərbəst ötürülməsi
- Müddətsiz mövcud olma
- Məhdud məsuliyyət prinsipi
- Hüquqi şəxs statusu

70. Hansı mülahizə korporasiyaya uyğun gəlmir

- √ Korporasiya- qeyri- məhdud məsuliyyət daşıyan təşkilatdır
- Korporasiya- daimi baza əsasında fəaliyyət göstərən təşkilatdır
- Korporasiya- müəyyən olunmuş hüquqlara malik hüquqi şəxsdir
- Korporasiya- ictimai rifah naminə fəaliyyət göstərən təşkilatdır
- Korporasiya- qarşıya müəyyən məqsədlər qoyan təşkilatdır

71. Korporasiya ilə bağlı hansı fikir doğrudur

- Korporasiya- müəyyən olunmuş hüquqlara malik hüquqi şəxsdir
- Korporasiya- müvəqqəti baza əsasında fəaliyyət göstərən təşkilatdır
- √ Korporasiya- məhdud məsuliyyət göstərən təşkilatdır
- Korporasiya- qarşıya qeyri-müəyyən məqsədlər qoyan təşkilatdır
- Korporasiya- siyasi rifah naminə fəaliyyət göstərən təşkilatdır

72. Korporasiya ilə bağlı hansı fikir səhvdir

- √ Korporasiya- gələcəkdə təyin olunacaq hüquqlara malik hüquqi şəxsdir
- Korporasiya- daimi baza əsasında fəaliyyət göstərən təşkilatdır
- Korporasiya- ictimai rifah naminə fəaliyyət göstərən təşkilatdır
- Korporasiya- qarşıya müəyyən məqsədlər qoyan təşkilatdır
- Korporasiya- məhdud məsuliyyət daşıyan təşkilatdır

73. Şəraitdən asılı olaraq təşkilatın xarici mühit amillərinin hansı onun müflisləşməsinin əsasını qoya bilər

- √ hər biri
- heç biri təkliddə yox
- birbaşa və dolaylı xarici mühit amilləri
- dolaylı xarici mühit amilləri
- birbaşa xarici mühit amilləri

74. Təşkilata təsir edən xarici mühit müht amilləri müxtəlif xarakterik xüsusiyyətlərinə görə şərti olaraq iki qrupa bölünməsi hansı variantda düh\zgün təsvir olunur

- dolayı və mikro
- dolayı və makro
- ✓ birbaşa və dolayı
- makro və mikro
- birbaşa və makro

75. Korporativ idarəetmə sisteminin xarici amilinə nə daxildir

- ✓ direktorlar şurası, idarə heyətinin seçilməsi və fəaliyyət göstərməsi proseduru
- menecerlərin və əməkdaşların seçilməsi və fəaliyyət göstərməsi proseduru
- direktorlar şurası, idarə heyətinin təyini və fəaliyyət göstərməsi qaydaları
- direktorlar şurası, idarə heyətinin təyini və fəaliyyət göstərməsi proseduru
- direktorlar şurası, menecmentin seçilməsi və fəaliyyət göstərməsi proseduru

76. Korporativ idarəetmə sisteminin xarici amilinə nə daxildir

- ✓ müəssisənin maliyyə vəziyyəti, onun ühdəlikləri və mülkiyyətin strukturu haqqında informasiyanın şəffaflığı, dəqiqilii və tamlığı
- müəssisənin maliyyə vəziyyəti, onun ühdəlikləri və mülkiyyətin strukturu haqqında informasiyanın məxfiliyi, qeyri-dəqiqilii və tamlığı
- müəssisənin ümumi vəziyyəti, onun ühdəlikləri və mülkiyyətin strukturu haqqında informasiyanın şəffaflığı, dəqiqilii və tamlığı
- müəssisənin maliyyə vəziyyəti, onun kreditro borcları və borcların strukturu haqqında informasiyanın şəffaflığı, dəqiqilii və tamlığı
- müəssisənin istehsalat vəziyyəti, onun ühdəlikləri və mülkiyyətin strukturu haqqında informasiyanın şəffaflığı, dəqiqilii və tamlığı

77. Korporativ idarəetmə sisteminin xarici amilinə nə daxildir

- ✓ müəssisənin təsis sənədləri
- müəssisənin strategiyalar
- müəssisənin ləğvetmə məsələləri
- müəssisənin biznes-planı
- müəssisənin qovuşması və udullması

78. Xarici səbəblərin mənfi təsirini yumuşaltmaq üçün işgüzar təşkilatda hancı aşağıdakı keyfiyyət olmalıdır

- ✓ istehsal amilləri bazarlarında iqtisadi konyukturun və strateji təsir qruplarının fəaliyyətinin təhlili bacarığı
- hamısı doğrudur
- istehsal amilləri bazarlarında iqtisadi konyukturun və strateji təsir mərkəzlərinin fəaliyyətinin təhlili bacarığı
- istehsal amilləri bazarlarında qeyri-iqtisadi konyukturun və strateji təsir qruplarının fəaliyyətinin təhlili bacarığı
- xammal bazarlarında iqtisadi konyukturun və strateji təsir qruplarının fəaliyyətinin təhlili bacarığı

79. Xarici səbəblərin mənfi təsirini yumuşaltmaq üçün işgüzar təşkilatda hancı aşağıdakı keyfiyyət olmalıdır

- real alıcıların aktual ehtiyac və tələbatlarını vaxtında üzə çıxartma bacarığı
- potensial alıcıların qeyri-aktual ehtiyac və tələbatlarını vaxtında üzə çıxartma bacarığı
- ✓ potensial alıcıların aktual ehtiyac və tələbatlarını vaxtında üzə çıxartma bacarığı
- potensial olmayan alıcıların aktual ehtiyac və tələbatlarını vaxtında üzə çıxartma bacarığı
- potensial alıcıların aktual ehtiyac və tələbatlarını hərdən üzə çıxartma bacarığı

80. Xarici səbəblərin mənfi təsirini yumuşaltmaq üçün işgüzar təşkilatda hansı aşağıdakı keyfiyyət olmalıdır

- ölkədə və makroiqtisadi vəziyyəti təhliletmə bacarığının olmaması
- meqaiqtisadi vəziyyəti təhliletmə bacarığı
- ✓ ölkədə və xaricdə makroiqtisadi vəziyyəti təhliletmə bacarığı
- ölkədə və xaricdə mikroiqtisadi vəziyyəti təhliletmə bacarığı
- xaricdə makroiqtisadi vəziyyəti təhliletmə bacarığı

81. Korporativ idarəetmə sisteminin xarici amilinə nə daxildir

- tövsiyəvi sənədləri

- idarəedici sənədləri
- təşkilatı sənədləri
- ✓ normativ-hüquqi sənədləri
- təşkiati-hüquqi

82. Korporativ idarəetmə sisteminin xarici amilinə nə daxildir

- borc, ssuda kapitalı və əmək (ələxsus idarəedici) bazarlarının olması
- ✓ səhmdar, ssuda kapitalı və əmək (ələxsus idarəedici) bazarlarının olması
- səhmdar, istehsal və əmək (ələxsus idarəedici) bazarlarının olması
- səhmdar, əmtəə kapitalı və əmək (ələxsus idarəedici) bazarlarının olması
- resurs, ssuda kapitalı və əmək (ələxsus idarəedici) bazarlarının olması

83. Korporativ idarəetmə sisteminin xarici amilinə nə daxildir

- ✓ informasiya infrastrukturu
- iqtisad infrastrukturu
- birja infrastrukturu
- idarəetmə infrastrukturu
- hüquqi infrastrukturu

84. Korporativ idarəetmə sisteminin xarici amilinə nə daxildir

- ✓ qiymətli kağızlar bazarının tənzimlənməsi
- qiymətli kağızlar bazarının qorunması
- qiymətli kağızlar bazarının genişlənməsi
- qiymətli kağızlar bazarının diversifikasiyası
- qiymətli kağızlar bazarına nəzarət

85. Korporativ idarəetmə sisteminin xarici amilinə nə daxildir

- ✓ iqtisadiyyatın ümumi vəziyyəti
- iqtisadiyyatın xoş vəziyyəti
- iqtisadiyyatın böhranlı vəziyyəti
- iqtisadiyyatın sabit vəziyyəti
- iqtisadiyyatın xüsusi vəziyyəti

86. Korporativ idarəetmə sisteminin əsas elementləri aşağıdakılardır

- xarici və ümumi
- makro və ümumi
- ✓ xarici və daxili
- ümumi və xüsusi
- ümumi və daxili

87. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi təşkilatların dəstəyi ilə korporativ idarəetmənin prinsipləri, beynəlxalq iqtisadi əməkdaşlıqda iştirak edən ölkələrdə maliyyə sisteminin stabilliyini göstərən neçə əsas standartdan biri kimi qəbul edilib

- 10.0
- 8.0
- ✓ 12.0
- 14.0
- 16.0

88. Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən işlənilib və təsdiqlənmiş korporativ idarəetmə sisteminin səmərəliliyini müəyyən edən dörd əsas prinsipə hansı biri daxildir

- məhsudarlıq
- məxfilik
- ✓ məsuliyyətlik

- intizamlıq
- stimullaşdırma

89. Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən işlənilib və təsdiqlənmiş korporativ idarəetmə sisteminin səmərəliliyini müəyyən edən dörd əsas prinsipə hansı biri daxildir

- √ hesabatvermə
- məxfilik
- məhsudarlıq
- stimullaşdırma
- intizamlıq

90. Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən işlənilib və təsdiqlənmiş korporativ idarəetmə sisteminin səmərəliliyini müəyyən edən dörd əsas prinsipə hansı biri daxildir

- √ şəffaflyıq
- məxfilik
- konfedisiallıq
- subsidiyarlıq
- stimullaşdırma

91. Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən işlənilib və təsdiqlənmiş korporativ idarəetmə sisteminin səmərəliliyini müəyyən edən dörd əsas prinsipə hansı biri daxildir

- məhsudarlıq
- intizamlıq
- √ doğruluq və səmimiyyət
- subsidiyarlıq
- stimullaşdırma

92. Korporativ idarə etmənin Qlobal Prinsiplərini nəşr edən şirkət:

- √ CalPRES 1996-cı ildə
- √ CalPRES 1996-cı ildə
- MC donalds şirkəti 1995-ci il
- GFK -1998- ci il
- İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı 1997-ci il
- heç biri doğru deyil
- MC donalds şirkəti 1995-ci il
- GFK -1998- ci il
- İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı 1997-ci il

93. Korporativ idarəetmənin ümumi üslub və prinsiplərinin formalaşmasında qeyri-hökumət orqanlarının fəaliyyəti nələrə bağlıdır:

- √ milli xüsusiyyətləri nəzərə almaq şərtilə beynəlxalq prinsiplərə uyğun korporativ idarəetmə qayda və prosedurlarının yaradılmasına
- səhmdarların hüquqlarının müdafiəsi,
- digər maraqlı tərəflərin mənafelərinin nəzərə alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə
- onlara bərabər münasibətin təmin edilməsi
- şirkətin fəaliyyəti haqqında məlumatların açıqlanması üzrə müəyyən standartların məcburiliyinin möhkəmləndirilməsi,

94. Korporativ idarəetmənin ümumi üslub və prinsiplərinin formalaşmasında hökumət orqanlarının fəaliyyəti nələrə bağlı deyil:

- √ standartlaşmaya
- səhmdarların hüquqlarının müdafiəsi,
- digər maraqlı tərəflərin mənafelərinin nəzərə alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə
- onlara bərabər münasibətin təmin edilməsi
- şirkətin fəaliyyəti haqqında məlumatların açıqlanması üzrə müəyyən standartların məcburiliyinin möhkəmləndirilməsi,

95. Korporativ idarəetmənin ümumi üslub və prinsiplərinin formalaşmasında hökumət orqanlarının fəaliyyəti nələrə bağlıdır:

- ✓ şirkətin fəaliyyəti haqqında məlumatların açıqlanması üzrə müəyyən standartların məcburiliyinin möhkəmləndirilməsi,
- onlara bərabər münasibətin təmin edilməsi
- digər maraqlı tərəflərin mənafelərinin nəzərə alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə
- bütün variantlar
- səhmdarların hüquqlarının müdafiəsi,

**96.** Effektiv korporativ idarəetmənin təməlini meydana gətirir:

- ✓ hüquqi, tənzimləyici və institusional
- hüquqi və nəzəri
- tənzimləyici
- hamısı
- siyasi və sosial

**97.** AR-nın korporativ davranış kodeksində korporativ idarəetmənin hansı prinsipi müəyyən olunmayıb?

- ✓ İdarəetmə və mülkiyyət strukturunun iqtisadi göstəricilərinin qapalı saxlanması
- Cəmiyyətin hesabatlılığının təmin edilməsi
- Korporativ davranış təcrübəsi eyni kateqoriya və bərabər sayda səhmə sahib olan səhmdarlara eyni münasibətin təmin olunması
- Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə səmərəli nəzarətin təmin olunması
- Səhmdarların cəmiyyətdə iştirakı ilə əlaqədar öz hüquqlarını reallaşdırmağa imkanın təmin edilməsi

**98.** Alman modelində icraçı komitə necə adlanır:

- ✓ Vorstand
- keytersu
- tofland
- heç biri
- Aufsichtstar

**99.** Alman modelində nəzarətçi komitə necə adlanır:

- ✓ Aufsichtstar
- keytersu
- tofland
- heç biri
- Vorstand

**100.** İri alman şirkətləri neçə Direktorlar Şurasına malik olurlar

- ✓ 2.0
- 3.0
- 4.0
- 5.0
- 1.0

**101.** Alman modelində:

- ✓ şirkətin “nəzarət” və “idarəetmə” funksiyaları bir-birindən aydın şəkildə ayrılmışdır
- Kİ-də təsisçilərin maraqları təmsil olunmur,
- kənar şəxslərin korporativ nəzarətdə iştirakı üçün kifayət qədər stimulları yoxdur,
- rəqib şirkətlərə satılmaq tendensiyası geniş yayılıb
- əmlak “sovrulur”,

**102.** Alman modelində idarəetmə orqanı hansıdır:

- ✓ Müşahidə şurasından və menecerlərdən təşkil olunmuş İdarə heyəti
- korporasiya ilə bağlı digər affilə olunmuş korporasiya və ya keyretsu (daha bir daxili səhmdar);
- idarəetmə heyəti;
- hökumət

- əsas bank (əsas daxili səhmdar);

**103.** Yapon modelinin İngilis-Amerikan modelindən fərqi:

- √ müstəqil səhmdarlar heç bir rol oynamırlar və korporasiyanın işinə müdaxilə edə bilmirlər
- dividendlərin həcmnin müəyyənləşdirilməsində səhmdarlar fəal iştirak edirlər
- qiymətli kağızlar üzrə əməliyyatların qanunvericilik aktları Parlament və özəl təşkilat olan Qiymətli Kağızlar və İnvestisiyalar üzrə Kollegiyanın qaydaları ilə tənzimlənir;
- bütün variantlar
- informasiyanın açıqlanması üzrə ən ciddi və sərt qaydalar mövcuddur və səhmdarlar arasında qarşılıqlı münasibətlər dəqiq sistem üzərində qurulmuşdur

**104.** Yapon korporativ sistemində əsas iştirakçıları:

- √ bütün variantlar
- idarəetmə heyəti;
- korporasiya ilə bağlı digər affilə olunmuş korporasiya və ya keyretsu (daha bir daxili səhmdar);
- hökumət.
- əsas bank (əsas daxili səhmdar);

**105.** Yapon modelində bank hansı işləri görür:

- √ bütün variantlar
- korporativ müştərilərinə səhm, qiymətli kağızların buraxır
- kreditlərin verir
- hesablaşma hesabları üzrə əməliyyatları aparır,
- məsləhətlərin verilməsi üzrə xidmətləri təklif edir

**106.** Yapon modelinin əsas iştirakçıları kimlərdir:

- √ bütün variantlar
- maliyyə qrupları
- sənaye qrupları şəbəkəsi
- keyretsu
- əsas bank,

**107.** Yapon modelinin xüsusiyyətləri:

- √ bütün variantlar
- Qanunvericilik aktları, ictimai rəy və sənaye qurumları “keyretsu” qruplarını dəstəkləyir (“keyretsu” – əllərində olan borc vəsaitləri və kapitalı cəmləşdirərək onlardan birgə istifadə etmək üçün yaranan korporasiya qruplarıdır);
- Belə qrupların direktorlar şurası heyəti korporasiyanın “iç” strukturlarında işləyən üzvlərindən ibarətdir;
- Səsvermə prosedurası mürəkkəb sistem üzərində quruldu-ğu üçün direktorlar şurası heyətində müstəqil üzvlərin ümumi çəkisi xeyli aşağıdır
- Bank sistemi “bank-korporasiya” möhkəm əlaqələri ilə seçilir;

**108.** Keyretsuda:

- √ səlahiyyətlər əsas bank, iri şirkətlər və qrup arasında bölüşdürülür
- qiymətli kağızlar bazarı
- lizinq bazarı
- hamısı
- kapital bazarı

**109.** Keyretsu nədir:

- √ iri bank ətrafında formalaşan şirkətlər şəbəkəsi
- qiymətli kağızlar bazarı
- lizinq bazarı
- hamısı
- kapital bazarı

110. Yaponiyada korporativ maliyyə mexanizminin ən fərqlən-dirici xüsusiyyəti:

✓ keyretsudur

- hüquq və məsuliyyətlərinin qorunması sahəsində ortaqlıq
- bir də korporasiya və səhmdarlar arasında nisbətən sadə qarşılıqlı əlaqə mexanizminin olması,
- səhmdarlarla ilbail görüşmələr, həm də ilarası görüşmələrin mövcud olması
- qanunvericilik aktlarının çərçivəsinin yaradılması,

111. İngilis-Amerikan modelində institusional investorlar:

✓ bütün variantlar

- Yeni korporasiyalara investisiya qoyan fondlar;
- Riskli sərmayə fondları;
- İnvestisiya fondları;
- Borc götürənin kredit bacarığını qiymətləndirən agentliklər;

112. Böyük Britaniya və ABŞ-ın korporativ idarəetmə sistemləri arasında fərqlər:

- Böyük Britaniyada işə qiymətli kağızlar üzrə əməliyyatların qanunvericilik aktları Parlament və özəl təşkilat olan Qiymətli Kağızlar və İnvestisiyalar üzrə Kollegiyanın qaydaları ilə tən-zimlənilir;
- ABŞ-da səhmdarlar direktorlar şurası tərəfindən təklif olunan dividendlərin həcmində əsasən səs vermək hüququna malik deyillər;
- Böyük Britaniyada dividendlərin həcmində müəyyənləşdirilməsində səhmdarlar fəal iştirak edirlər;
- C)ABŞ-da qiymətli kağızlar bazarında korporativ idarəetmə sisteminin hüququ bazasını dövlət strukturu müəyyən-ləşdirir;

✓ bütün variantlar

113. Böyük Britaniyada Kollegiya:

✓ dövlət strukturu deyildir

- qiymətli kağızlar bazarında korporativ idarəetmə sisteminin hüququ bazasını dövlət strukturu müəyyən-ləşdirir;
- bütün variantlar
- heç biri
- səhmdarlar direktorlar şurası tərəfindən təklif olunan dividendlərin həcmində əsasən səs vermək hüququna malik deyillər;

114. Böyük Britaniyada korporativ idarəetmənin qanunvericilik sərəhdələri:

✓ Parlament tərəfindən müəyyən-ləşdirilir

- qiymətli kağızlar bazarında korporativ idarə-et-mə sisteminin hüququ bazasını dövlət strukturu müəyyən-ləşdirir;
- bütün variantlar
- heç biri
- səhmdarlar direktorlar şurası tərəfindən təklif olunan dividendlərin həcmində əsasən səs vermək hüququna malik deyillər;

115. ABŞ-da və İngiltərədə institusional sərmayədarlar korporasiyaların səhmlərinin təxminən neçə faizinə yiyələniblər

✓ 50.0

- 20-30
- 60.0
- 70.0
- 40.0

116. ABŞ-da səhmdarların ayrı-ayrır qrupu direktorlar şurasında əlahiddə nümayəndəçiliyə iddia edə bilərmi?

✓ etmir

- etmək istəyir
- çalışır
- orta mövqe tutur
- edir

117. Amerika korporasiyalarının səhmdar kapitalı əhəmiyyətli dərəcədə .....?



- √ səpələnilib
- diversifikasiyalaşib
- təmərküzləşib
- dərəcələnilib
- mərkəzləşib

118. ABŞ-da

- √ informasiyanın açıqlanması üzrə ən ciddi və sərt qaydalar mövcuddur və səhmdarlar arasında qarşılıqlı münasibətlər dəqiq sistem üzərində qurulmuşdur
- qiymətli kağızlar üzrə əməliyyatların qanunvericilik aktları Parlament və özəl təşkilat olan Qiymətli Kağızlar və İnvestisiyalar üzrə Kollegiyanın qaydaları ilə tənzimlənir;
- bütün variantlar
- heç biri
- dividendlərin həcmnin müəyyənləşdirilməsində səhmdarlar fəal iştirak edirlər

119. ABŞ-da təqaüd fondları;

- √ fidusiar haqlara malikdir və korporasiyaların işlərində öz səhmdarları üçün “etibarlı şəxs” rolunu oynayır
- qiymətli kağızlar üzrə əməliyyatların qanunvericilik aktları Parlament və özəl təşkilat olan Qiymətli Kağızlar və İnvestisiyalar üzrə Kollegiyanın qaydaları ilə tənzimlənir;
- bütün variantlar
- heç biri
- dividendlərin həcmnin müəyyənləşdirilməsində səhmdarlar fəal iştirak edirlər

120. ABŞ-da federal agentlik, qiymətli kağızlar üzrə Komis-si-ya və birjalar:

- √ bütün variantlar
- informasiyaların açıqlanması üzrə tələbləri müəyyənləşdirir,
- C) “korporasiya – səhmdarlar” arasında münasibətləri qaydaları salır
- D) “səhmdarlar - səhmdarlar” arasında münasibətləri qaydaya salır
- qiymətli kağızlar bazarını tənzimləyir,

121. ABŞ-da qiymətli kağızlar bazarını kim tənzimləyir:

- √ federal agentlik, qiymətli kağızlar üzrə Komissiya və birjalar
- federal agentliklər
- rəhbərlik
- komissiyalar
- səhmdarlar

122. İngilis-Amerikan korporativ idarəetmə modelinin qanunvericilik bazası:

- √ Böyük Britaniyada və ABŞ-da idarəçilər, direktorlar və səhmdarlarla qarşılıqlı münasibətlərini müəyyən qanun və qaydalar
- komissiyalar
- rəhbərlik
- federal agentliklər
- səhmdarlar

123. Britaniya ilə müqayisədə ABŞ-da korporativ idarəetmənin fərqi hansıdır?

- √ Səhmdarların dividendlərin həcminə görə səs vermək hüququna malik olmaması
- Səhmdarların dividendlərin həcminə görə səs vermək hüququna malik olması
- Səhmdarların dividendlərin həcminə görə 50 % səs vermək hüququna malik olması
- Səhmdarların dividendlərin həcminə görə qismən səs vermək hüququna malik olması
- Səhmdarların dividendlərin həcminə görə 50 % səs vermək hüququna malik olmaması

124. Yapon korporasiyalarında DŞ neçə nəfərdən ibarətdir?

- 35.0

- 40.0
- √ 50.0
- 20.0
- 30.0

125. Yapon korporasiyalarında DŞ-na aid deyil?

- Korporasiyanın iri şöbə rəhbərləri
- Baş idarəedicilər
- İcraçı direktorlar
- √ Kreditörler
- İdarəedicilər

126. Korporativ idarəetmənin Yapon modelinin əsas iştirakçılardan olmayanı göstərin?

- √ İnsayderlər
- Əsas bank
- Korporasiya ilə əlaqəli korporasiya
- Keyreçu
- İdarəetmə və hökumət

127. Yapon səhmdar cəmiyyətlərinin idarə olunmasında əsas rolu oynayır?

- √ Dövlətin iqtisadi siyasəti
- Dövlətin büdcə siyasəti
- Ölkədə amortizasiya siyasəti
- Ərazidə vergi siyasəti
- Aparılan qiymət siyasəti

128. Korporativ idarəetmənin Yapon modelində "keyreçu" hansılarla xarakterizə olunmur?

- Xidmətlərlə
- Səhmdar kapitalı ilə
- Ticarət malları ilə
- Korporativ şəbəkələrin ümumi borcları ilə
- √ Rəsmi işgüzar müqavilələr ilə

129. Korporativ idarəetmənin Yapon modeli hansı ölkədə yayılmışdır?

- Çində
- Koreya
- √ Yaponiyada
- Avstriyada
- Rusiyada

130. Korporativ idarəetmənin Alman modelində illik hesabatda hansı informasiya nəşr edilmir?

- Kapitalın strukturu haqqında məlumat
- Müşahidə Şurasına namizədlər haqqında məhdud informasiya
- √ İnsayderlərə ödənilən mükafatlar üzrə məcmu informasiya
- Səhmlərin 5 %-dən çoxuna sahib olan səhmdarların məlumatları
- Hər yarım il üzrə maliyyə hesabatı

131. Korporativ idarəetmənin Alman modelində böyük korporasiyalarda Müşahidə Şurası neçə nəfərdən ibarətdir?

- √ 20.0
- 30.0
- 25.0
- 10.0
- 15.0

132. Korporativ idarəetmənin Alman modelində orta korporasiyalarda Müşahidə Şurası neçə nəfərdən ibarətdir?

- √ 9.0
- 7.0
- 17.0
- 12.0
- 3.0

133. Korporativ idarəetmənin Alman modelində Müşahidə Şurası nəyi etmir?

- √ Rəhbərliyin qərarını təhlil edir
- İdarəetməni ləğv edir
- İdarəediciyə məsləhət verir
- Rəhbərliyin qərarını təsdiq edir
- İdarəetməni təyin edir

134. Korporativ idarəetmənin Alman modelində DŞ-nın Müşahidə Şurası kimlərdən ibarətdir?

- √ İşçilərin nümayəndələrindən, korporasiya işçilərindən və səhmdarlardan
- Yerli cəmiyyətlərdən, korporasiya işçilərindən və səhmdarlardan
- İşçilərin nümayəndələrindən, korporasiya işçilərindən və investorlardan
- Menecerlərdən, korporasiya işçilərindən və səhmdarlardan
- İşçilərin nümayəndələrindən, menecerlərdən və səhmdarlardan

135. Korporativ idarəetmənin Alman modelində DŞ-nın icraedici şurası kimlərdən ibarətdir?

- Korporasiyanın icraçı direktorlarından
- √ Korporasiyanın menecerlərindən
- Korporasiyanın səhmdarlarından
- Korporasiyanın kreditorlarından
- Korporasiyanın işçilərindən

136. Korporativ idarəetmənin Alman modelində DŞ-na hansı palatalar daxildir?

- Birjalar və Müşahidə Şurası
- Menecerlər və Müşahidə Şurası
- Hakimiyyət strukturları və Müşahidə Şurası
- Kreditor və Müşahidə Şurası
- √ İdarəedici və Müşahidə Şurası

137. Korporativ idarəetmənin Alman modelində banklar ümumi illik iclasda hansı simada çıxış etmirlər?

- Səhmdar kimi
- √ Səsvərməyən agent kimi
- Depozitçi kimi
- Qiymətli kağızların emitenti kimi
- Kreditor kimi

138. Korporativ idarəetmənin Alman modelində əsas iştirakçılardan hansı mühüm rol oynayır?

- √ Banklar
- Səhmdarlar
- Menecerlər
- Baş direktorlar
- İcraçılar

139. Korporativ idarəetmənin Alman modelinin elementləri hansı ölkənin korporasiyalarında istifadə olunmur?

- √ Yapon və Böyük Britaniya korporasiyalarında

- Britaniya, ABŞ, Bolqar və Macar korporasiyalarında
- Avstriya, Polşa, İspan və Türkiyə korporasiyalarında
- Yapon, Fransa, Ərəb və Rus korporasiyalarında
- Holland, İsveç, Danimarka və Yunan korporasiyalarında

140. Korporativ idarəetmənin Alman modelinin elementlərini hansı ölkənin korporasiyaları istifadə edir?

- Britaniya və Macar korporasiyaları
- İtalyan və Yunan korporasiyaları
- ✓ Holland və Belçika korporasiyaları
- Yapon və Rus korporasiyaları
- Avstriya və Polşa korporasiyaları

141. İngilis-Amerikan modelindən istifadə edən Britaniyada informasiyanın nəşr olunmasına tələb nə ilə fərqlənir?

- Hesabatın hər rübdə təqdim olunması ilə
- Hesabatın hərtərəfli yoxlanması ilə
- Hesabatın hər ay təqdim olunması ilə
- ✓ Hesabatın hər yarım il üzrə təqdim olunması ilə
- Hesabatın hər il üzrə təqdim olunması ilə

142. İngilis-Amerikan modelinə görə hansı məlumat korporasiyasının səhmdarların illik hesabatına daxil olunur? 1-Mümkün birləşmə haqqında məlumat; 2-Yenidən təşkil haqqında məlumat; 3-Audit yoxlamaları üçün dəvət olunan kompaniyaların adları; 4-Nizamnaməyə təklif olunan düzəlişlər; 5-İcraçı direktorlara ödənen əmək haqqının həcmi

- ✓ 1, 2, 3, 5
- 2, 3, 4, 5
- 2, 3, 4
- 1, 3, 4, 5
- 1, 2, 3

143. Korporasiyanın İngilis-Amerikan modelinə görə səhmdarların illik hesabatına hansı məlumat daxil edilmir?

- ✓ 5 %-dən aşağı səhm kapitalına sahib olan bütün səhmdarların məlumatları
- Kapitalın strukturu haqqında göstəriciləri
- Hər rüb üzrə maliyyə məlumatları
- Təyin olunmuş direktorların keçmiş fəaliyyəti haqqında arayış
- İcraçı direktorlara ödənen əmək haqqının həcmi

144. Korporativ idarəetmənin İngilis-Amerikan modelində kim insayder ola bilər?

- ✓ Korporasiyada işləyən işçi və ya idarə olunma ilə əlaqədar olan şəxs
- Korporasiyada işləyən icraçı və auditorlar
- Korporasiyada işləyən menecer və siğortaçıları
- Korporasiyanın idarə olunması ilə əlaqədar olan şəxs və brokerlər
- Korporasiyanın idarəedilməsi ilə əlaqədar olmayan şəxs

145. Korporativ idarəetmənin İngilis-Amerikan modelində autsayder kim ola bilər?

- ✓ Korporasiyanın idarə olunması ilə əlaqədar olmayan şəxs
- Korporasiyanın idarə olunması ilə əlaqədar olan şəxs
- Korporasiyada işləyən işçi
- Korporasiyada işləyən icraçı
- Korporasiyada işləyən menecer

146. Britaniya və ABŞ korporasiyalarında kimlər Direktorlar Şurasında insayder ola bilməz?

- Korporasiyada işləyən işçi
- Korporasiyanın idarə olunması ilə əlaqədar olan şəxs
- ✓ Korporasiyanın idarəedilməsi ilə əlaqəli olmayan şəxs

- Korporasiyada işləyən menecer
- Korporasiyada işləyən icraçı

147. Korporativ idarəetmənin İngilis-Amerikan modelində əsas iştirakçılara hansı aid deyil?

- √ Birjalar və banklar
- Özünütənzimləmə təşkilatları
- Vəkalət üzrə səsvermə məsələlərinə görə konsaltinq firmalar
- Korporasiya və səhmdarlara məsləhət xidmətləri ilə məşğul olan firmalar
- Direktorlar, səhmdarlar və hakimiyyət strukturları

148. Təşkilati nəzəriyyəyə görə korporasiya menecerləri hansı şəxsi nəzarət üstünlüyünə malik deyil?

- √ Korporasiyadan aktivlərin dolayı yolla çıxarılması
- Menecerin şəxsi etibar, peşəkar mövqe perspektivləri
- İmtiyazlar
- Hakimlik-dostların və qohumların hakim mövqelərə təyin olunması
- Müvəffəqiyyət, iri lahiyələrin reallaşdırılmasına olan məmnunluq

149. Hansı fikir icraedici nəzəriyyənin mahiyyətinə uyğundur?

- √ Kompaniya üzərində hakimiyyət səhmdarlar və direktorlar vasitəsilə həyata keçirilir
- Kompaniya üzərində hakimiyyət menecerlər və direktorlar vasitəsilə həyata keçirilir
- Kompaniya üzərində hakimiyyət maliyyəçilər və direktorlar vasitəsilə həyata keçirilir
- Kompaniya üzərində hakimiyyət səhmdarlar və menecerlər vasitəsilə həyata keçirilir
- Kompaniya üzərində hakimiyyət dövlət və direktorlar vasitəsilə həyata keçirilir

150. Agent nəzəriyyəsinin Tirol modelində sahibkarla menecer arasında agent mübahisələrinin həlli yollarına aid olmayan hansıdır?

- √ Kompensasiya sxemləri və aşkar stimullar
- Korporativ nəzarət bazarı və müvafiq olaraq düşməncəsinə zəbt olunma
- İnstusional investorlar və DŞ tərəfindən keçirilən monitoring
- Kreditorların və DŞ-nin keçirdiyi monitoring
- İri sahibkarlar və kreditorların həyata keçirdiyi monitoring

151. Agent nəzəriyyəsinin Tirol modellərində neçə növ monitoring nəzərdən keçirilir?

- √ 2.0
- 4.0
- 7.0
- 12.0
- 5.0

152. Agent nəzəriyyəsinin Tirol modelində hansı növ monitoringlər nəzərdən keçirilir?

- √ Aktiv və passiv monitoring
- Aktiv və aylıq monitoring
- Passiv və rüblük monitoring
- Gündəlik və passiv monitoring
- Aktiv və rüblük monitoring

153. Hansı fikir Agent nəzəriyyəsi çərçivəsində geniş yayılan Tirol modelinə uyğundur?

- Menecerin fəaliyyətinə hərtərəfli nəzarət olunmalıdır və gəlir onun səylərindən asılıdır
- Menecerin fəaliyyətinə cüzi nəzarət olunmalıdır və gəlir onun səylərindən asılıdır
- Menecerin fəaliyyətinə nəzarət olunmamalıdır və gəlir onun səylərindən asılı deyil
- √ Menecerin fəaliyyətinə qismən nəzarət olunmalıdır və gəlir onun səylərindən asılıdır
- Menecerin fəaliyyətinə nəzarət olunmaya bilər və gəlir onun səylərindən asılıdır

154. Agent nəzəriyyəsi çərçivəsində geniş yayılan Tirol modeli nə vaxt təklif olunub?

- √ 2001-ci ildə
- 1987 -ci ildə
- 2008-ci ildə
- 2011-ci ildə
- 1994-cü ildə

155. Agent nəzəriyyəsinin Mayser modelində nəyə üstünlük verilir?

- √ Sərbəst vəsait olduqda daxili maliyyələşməyə
- Firmada pulun olduğu halda agent xərclərinin artırılmasına
- Özünün pul vəsaitlərinin olduğu halda qiymətli kağızların buraxılmasına
- Kompaniyada sərbəst vəsaitlər olduğu halda borc məsrəflərinin çoxalmasına
- Kompaniyada vəsaitlərin olduğu halda xarici maliyyələşməyə

156. Agent nəzəriyyəsində istifadə olunan “iyerarxiya nəzəriyyəsi” modeli nə vaxt və kimin tərəfindən yaradılmışdır?

- √ 2001-ci ildə Mayser tərəfindən
- 1990-cı ildə Miller tərəfindən
- 1985-ci ildə Modilyani tərəfindən
- 2005-ci ildə Meklinq tərəfindən
- 1995-ci ildə Yensen tərəfindən

157. Modilyani-Miller nəzəriyyəsində hansı doğrudur?

- √ Mülkiyyət və borc arasında seçim firmanın dəyərində təsir etmir
- Agent xərcləri və borc müşahidə edilmir
- Menecer riskli investisiya həyata keçirə bilmir
- Maliyyə bazarının zəifliyi firmanın dəyərində təsir edir
- Borc və maliyyə bazarının zəifliyi firmanın dəyərində təsir edir

158. Agent nəzəriyyəsinin Yensen və Meklinq modelində hansı nəticəyə gəlmək mümkün deyil?

- √ Sahibkar tərəfindən nəzarətin mümkünlüyü firmanın dəyərini yüksəltməyə imkan verir
- Sahibkar tərəfindən nəzarətin olmadığı vəziyyətlər şəxsi gəlirlərin istehlakını azaltmağa imkan verir
- Sahibkar tərəfindən nəzarətin mümkünlüyü firmanın dəyərini yüksəltməyə imkan vermir
- Sahibkar tərəfindən nəzarətin mümkünlüyü firmanın dəyərini aşağı salmağa imkan verir
- Menecer kapitalın 100 % sahibdirsə o, məhdud xərclər və gəlirin bərabərliyindən irəli gələn cəhdlərin optimal həcmi seçəcək

159. Agent nəzəriyyəsinin Yensen və Meklinq modelində yaradılan əlavə ehtiyatlara aid olmayan hansıdır?

- √ Bütün xarici səhmlərin səs hüququnun mövcud olmaması
- Monitorinq və özünü mədudiyət imkanının olmaması
- Borcun cəlb edilməsinin qeyri-mümkünlüyü
- Diverfikasiyanın zəruriliyi və riskin diqqətə alınması
- Firmanın miqyasının təsbit olunmuş ölçüdə olması

160. Agent nəzəriyyəsinin Yensen və Meklinq modelində yaradılan əsas ehtimallara aid olmayan hansıdır?

- √ Borcun cəlb edilməsinin qeyri-mümkünlüyü
- Xarici sahibkarlar mülkiyyətdən gələn gəlirin pul axını hesabına əldə etməsi
- Menecerin əmək haqqı xərcləri
- Modelin dinamik aspekti təhlilindən istisna edilməsi
- Bütün xarici səhmlərin səs hüququnun mövcud olmaması

161. Agent münasibətlərində agent xərclərində daxil deyil:

- √ Menecerin risk etmə xərcləri
- Sahibkarın menecerə nəzarətinə görə xərcləri
- Menecerin özünüməhdudlaşdırma xərcləri

- Sahibkarın menecerə nəzarətinə görə və müqavilə xərcləri
- Sahibkarlarla menecer arasında kontraktın təşkili xərcləri

**162.** Agent nəzəriyyəsində Yensen və Meklinq modelinə uyğun olanı göstərin

- √ Rəhbər maraqları daxilində tabeçiləri işə götürür və qərarların qəbulu hüququnun bir qismini onlara ötürür
- Rəhbər maraqları baxımında tabeçiləri işə götürür və 50 % hüquqları onlara ötürür
- Rəhbər fəaliyyəti üçün tabeçiləri işə götürür və nəzarət hüquqlarını onlara ötürür
- Rəhbər mənafeyi daxilində tabeçiləri işə götürür və planlaşdırma hüquqlarını onlara ötürür
- Rəhbər maraqları daxilində tabeçiləri işə götürür və bəzi hüquqları onlara ötürür

**163.** Hansı iqtisadçılar Agent nəzəriyyəsi çərçivəsində model təklif etdilər

- √ Yensen və Meklinq, 1976-cı ildə
- Modilyan və Meyo, 1965-ci ildə
- Fayol və Qant, 1987-ci ildə
- Vrum və Teylor, 1954-cü ildə
- Millen və Qarsberq, 1957-ci ildə

**164.** Korporativ idarəetmənin nəzəri mənbələrinə hansı nəzəriyyə daxil edilmir

- √ Mülkiyyət hüququ nəzəriyyəsi
- İştirakçılar nəzəriyyəsi
- İdarəedici nəzəriyyə
- Təşkilati nəzəriyyə
- Agent nəzəriyyəsi

**165.** Alman və Yapon korporasiya modellərinin oxşar cəhəti hansıdır

- √ Banklar hakim səhmdarlar hesab olunurlar
- insayderlərin sayı mütəmadi azalır
- İqtisadi-sosial proqnozlar sıx əlaqələndirilir
- Xarici investorların sayı minimallaşır
- Dividentlərin artırılması vacib hesab olunur

**166.** Alman modelini digər modellərdən fərqləndirən Müşahidə Şurasının say tərkibi necə müəyyən olunur?

- Menecerlər müəyyən edir və səhmdarlar tərəfindən dəyişdirilə bilər
- Səsvermə ilə müəyyən olunur və menecerlər tərəfindən dəyişdirilə bilər
- √ Qanunvericiliklə müəyyən olunur və səhmdarlar tərəfindən dəyişdirilə bilməz
- Səsvermə ilə müəyyən olunur və səhmdarlar tərəfindən dəyişdirilə bilər
- İşçilər müəyyən edir və səhmdarlar tərəfindən dəyişdirilə bilməz

**167.** İngilis-Amerikan modelində korporasiya kapitalının neçə %-indən çoxuna sahib olan səhmdarlar fəvqəladə iclası çağıra bilərlər

- √ 10.0
- 5.0
- 20.0
- 25.0
- 15.0

**168.** İngilis-Amerikan korporativ idarəetmə modelində iri korporasiyalar hansı məsələləri öz üzərlərinə götürürlər

- √ əmlaka sahib olmaq və nəzarət
- qarşılaşdırma
- müqayisə
- heç biri
- bölüşdürmə

**169.** İngilis-Amerikan korporativ idarəetmə modelinin əsas iştirakçısı deyil

- √ ticarət palataları
- birjalar,
- özü-özünü tənzimləyən təşkilatlar,
- bütün variantlar
- konsaltinq qrupları

170. Nəzarət komitələrinin əsas funksiyası

- √ qərarların qəbul olunması və onların icrasına nəzarət proseslərini bir-birindən fərqləndirməkdir
- rəhbər işçilərin təyin edilməsi,
- strategiyanın gerçəkləşdirilməsinə nəzarətin həyata keçirilməsi
- qərarların icrası prosesi ilə onların icrasına nəzarəti direktorlar şurasında birləşdirməkdir
- şirkətin strateji məqsədlərinin əsaslandırır

171. Əməliyyat komitələrinin əsas funksiyası

- √ qərarların icrası prosesi ilə onların icrasına nəzarəti direktorlar şurasında birləşdirməkdir
- rəhbər işçilərin təyin edilməsi
- strategiyanın gerçəkləşdirilməsinə nəzarətin həyata keçirilməsi
- bütün variantlar
- şirkətin strateji məqsədlərinin əsaslandırır

172. İngilis-Amerikan modelində Direktorlar Şurasında hansı komitələr mövcuddur:

- √ əməliyyat və nəzarət
- planlaşdırma
- nəzarət
- bütün variantlar
- istehsal

173. İngilis-Amerikan modelinin xas olduğu ölkələr

- √ ABŞ, Böyük Britaniya, Kanada
- ABŞ, Kanada
- ABŞ, Fransa
- heç biri
- Kanada, Fransa

174. İngilis-Amerikan modelinin əsas xüsusiyyətləri

- √ bütün variantlar
- hüquq və məsuliyyətlərinin qorunması sahəsində ortaqlıq
- bir də korporasiya və səhmdarlar arasında nisbətən sadə qarşılıqlı əlaqə mexanizminin olması,
- səhmdarlarla ilbəlil görüşmələr, həm də ilarası görüşmələrin mövcud olması
- qanunvericilik aktlarının çərçivəsinin yaradılması,

175. İngilis-Amerikan korporativ idarəetmə modelinin iştirakçıları

- √ rəhbərlər (müdiriyyət), Direktorlar Şurası və səhmdarlar
- banklar
- işçilər
- bütün variantlar
- səhmdarlar

176. Korporativ idarəetmə modellərinə aiddir

- √ hamısı
- İngilis-amerikan korporativ idarəetmə modeli
- Yapon modeli



- heç biri
  - Alman modeli
177. Korporativ idarəetmənin neçə modeli var
- √ 3.0
  - 4.0
  - 5.0
  - 6.0
  - 2.0
178. Almaniya korporativ idarəetmə qrupu tərəfindən hazırlanan «Alman korporativ idarəetmənin ən yaxşı təcrübəsi kodeksi» neçənci ildə yaranmışdır
- √ 2000.0
  - 1998.0
  - 1999.0
  - 2002.0
  - 1996.0
179. Korporativ idarəetmə (və ya davranış) kodeksləri meydana çıxmağa başlamışdır. Bunların sırasına İngiltərədə qəbul olunan hansı kodeksi qeyd etmək olar
- Makqreqori kodeksini
  - √ Kedberi kodeksini
  - çərçil kodeksini
  - Hilbert kodeksini
  - Hops kodeksini
180. Yapon modelinin əsas iştirakçıları kimlərdir
- √ bank (əsas daxili səhmdar), korporasiya ilə əlaqədə olan (afilyasiya olunmuş) korporasiya (o da əsas daxili səhmdardır), idarə heyəti və hökumət
  - bank (əsas daxili səhmdar), korporasiya ilə əlaqədə olan (afilyasiya olunmuş) korporasiya (o da əsas daxili səhmdardır), menecerlər və hökumət.
  - iri səhmdar, korporasiya ilə əlaqədə olan (afilyasiya olunmuş) korporasiya (o da əsas daxili səhmdardır), idarə heyəti və hökumət.
  - investisiya fondu (əsas daxili səhmdar), korporasiya ilə əlaqədə olan (afilyasiya olunmuş) korporasiya (o da əsas daxili səhmdardır), idarə heyəti və əməkdaşlar
  - bank (əsas daxili səhmdar), korporasiya ilə əlaqədə olan (afilyasiya olunmuş) korporasiya (o da əsas daxili səhmdardır), idarə heyəti və menecerlər.
181. Yapon səhmdar şirkətlərinin idarəçiliyində əsas rol kimin iqtisadi siyasəti oynayır
- √ dövlətin
  - əməkdaşların
  - bankların
  - korporasiyanın
  - menecerlərin
182. Yapon korporasiyalarının bir çoxu onlarla əlaqədə olan korporasiyalar şəbəkəsi ilə sıx maliyyə münasibətləri saxlayır. Belə şəbəkələr ümumi borc və səhm kapitalı ilə, mal satışı, xidmətlərlə və nə ilə xarakterizə olunur
- √ qeyri-formal işgüzar təmaslarla
  - formal işgüzar ünsiyyətlə
  - formal işgüzar təmaslarla
  - formal münasibətlərlə
  - qeyri-formal işgüzar ünsiyyətlə
183. Yapon korporasiyalarının bir çoxu onlarla əlaqədə olan korporasiyalar ..... ilə sıx maliyyə münasibətləri saxlayır
- √ şəbəkəsi
  - törəmə



191. Avropa-Alman modeli almaniyadan başqa Avropanın digər ölkələri üçün də xarakterikdir. Korporasiyaların formalaşmasında alman ənənəsinin xüsusiyyətləri ondadır ki, hansı kapitallar sıx bağlıdır
- √ bank kapitalı sənaye kapitalı ilə
  - ticarət kapitalı sənaye kapitalı ilə
  - aqrar kapitalı sənaye kapitalı ilə
  - bank kapitalı birja kapitalı ilə
  - bank kapitalı ticarət kapitalı ilə
192. İngilis-sakson modelində hansı maraqları üstünlük təşkil edir
- qısamüddətli sələmçilik
  - qısamüddətli maliyyə
  - qısamüddətli istehsal
  - uzunmüddətli bazar
  - √ uzunmüddətli maliyyə
193. İngilis-sakson modeldə varlanma sxeminə nə daxildir
- √ səhmlərin alveri, sələmçilik, aktivlərin parçalanması
  - səhmlərin alveri, işgüzarlıq, aktivlərin parçalanması
  - qiymətli kağızların alveri, sələmçilik, aktivlərin parçalanması
  - səhmlərin alveri, borcların verilməsi, aktivlərin parçalanması
  - səhmlərin alveri, sələmçilik, aktivlərin alınması
194. Korporativ idarəetmənin vahid modeli varmı
- √ yoxdur
  - hazırlanır
  - hazırlanıb
  - bütün cavablar doğrudur
  - var
195. Bu prinsiplərə görə korporativ idarəetmə sistemi bazarların ..... inkişafına yönəlməlidir
- √ səmərəli və şəffaf
  - səmərəli və mükəmməl
  - dolğun və intizamlı
  - şəffaf və intizamlı
  - mükəmməl və intizamlı
196. Korporativ idarəetmənin modeli..... inkişafı ilə sıx bağlıdır
- √ qiymətli kağızlar bazarının
  - borc bazarının
  - birjaların
  - maliyyə-kredit sahəsinin
  - menecmentin
197. Mikrosəviyyədə sərmayələrin cəlb olunmasının vacib şərtlərindən biri, sərmayədarların (səhmdarların, kreditorların) hüquqları müdafiə olunan korporativ idarəetmənin....
- √ “şəffaf” modelidir
  - “səmərəli” srukturudur
  - “rasional” davranışdır
  - “qabaqcıl” modelidir
  - “mükəmməl” sistemidir
198. Korporativ idarəetmənin beynəlxalq prinsipləri hansı sənəddə əks olunub?

- √ Səmərəli işgüzarlıq normaları və Avropa Yenidən Qurma və İnkişaf Bankının Korporativ praktikası
- Avropa Yenidən Qurma və İnkişaf Bankının Korporativ praktikası
- Avropa Birliyi Konfederasiyası
- Standartlaşdırma normaları
- Səmərəli işgüzarlıq normaları Korporativ praktikası

199. İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatlarının korporativ idarəetmə prinsiplərinə aid deyil

- √ Direktorlar Şurasının kompaniyanın işçilərinin seçməsi
- Maliyyə məlumatlarının aşkarlığı
- Menecmentin,affiləmiş strukturların və 5- %-dən çox səhmlərə sahib olan səhmdarların kompaniyadakı mülkiyyətinin şəffaf strukturu
- Adi səhm “1 səhm 1 səs” qaydası ilə səs vermədə iştirak
- Səhmdarların gəlirlərinin maksimallaşdırılması

Korporativ idarəetmənin prinsiplərinə aiddir?

200. 1-Yerli hökumətlə qarşılıqlı münasibətlər; 2-Müştərilərlə qarşılıqlı ittihamlar; 3-Əməkdaşlarla qarşılıqlı münasibətlər; 4-“Autsayderlərlə” qarşılıqlı münasibətlər;5-Bütün məcburi normaların pozulması

- √ 1, 2, 3
- 2,3,4
- 2, 3, 5
- 1,4,5
- 1, 2, 4

201. Korporativ idarəetmənin prinsiplərinə aid deyil

- √ “İnsayderlərlə” qarşılıqlı münasibətlər
- Əməkdaşlarla qarşılıqlı münasibətlər
- Cəmiyyətlə qarşılıqlı münasibətlər
- Malsatanlarla qarşılıqlı münasibətlər
- Müştərilərlə qarşılıqlı münasibətlər

202. Korporativ idarəetmə prinsipləri nəyi əks etdirmir

- √ məhsul dizaynını
- standart və qaydaların model toplusunu
- institusional, tənzimləyici strukturunun qiymətləndirilməsi
- korporativ idarəetmənin hüquqi cəhətini
- korporativ idarəetmənin işləmə mexanizmini

203. Korporativ idarəetmə prinsipləri nəyi əks etdirir

- √ bütün variantlar
- standart və qaydaların model toplusunu
- institusional, tənzimləyici strukturunun qiymətləndirilməsi
- korporativ idarəetmənin hüquqi cəhətini
- korporativ idarəetmənin işləmə mexanizmini

204. Korporativ idarəetmə prinsipləri neçənci ildə işlənilmişdir

- √ 1999.0
- 2000.0
- 2001.0
- 2002.0
- 1998.0

205. Korporativ münasibətlərin subyektlər arasındakı fərqlər:

- menecer və mzdulu işçilər

- rəhbər və muzzdlu işçilər
- menecerlər və digər işçilər
- rəhbər menecerlər
- ✓ rəhbər və digər işçilər

206. Assosasiyaya aid deyil?

- ✓ Kartel və onsorsium
- Gildiya və Palata
- İttifaq və Gildiya
- Liqa və Palata
- İttifaq və Liqa

207. Hansı korporativ struktur tipində qərarlar onun üzvləri üçün məsləhət xarakteri daşıyır?

- Kartel
- Konsern
- ✓ Assosasiya
- Trest
- Sindikat

208. Hansı təşkilati struktur tipində vəkalət müqaviləsilə hüquqi, istehsal və kommersiya müstəqilliyi itirilə bilər?

- Holding
- Konsern
- ✓ Trest
- Kartel
- Sindikat

209. Təşkilatın daxili mühitinə aid olmayan amilləri göstərin.

- Təşkilatın qur
- Məqsəd.
- İnsanlar.
- Texnologiya.
- ✓ Sosial-mədəni amillər.

210. Təşkilatın xarici mühitinə aid olmayan amili göstərin.

- ✓ İnsanlar.
- Beynəlxalq hadisələr.
- İqtisadiyyatın zəruriyyəti.
- Sosial mədəni amillər.
- Elmi texniki tərəqqi.

211. Korporativ münasibətlərin subyektləri arasında maraq balansının olmaması nəyə səbəb ola bilər?

- ✓ Korporativ mübahisələrə
- Korporativ müsahibələrə
- Korporativ idarəetmənin təkmilləşdirilməsinə
- Korporativ stresslərə
- Korporativ müsabiqələrə

212. Korporativ münasibətlərdə hansı fikir səhvdir? 1-Hökumət və korporasiya arasında münasibətlər cəmiyyət tərəfindən nizamlanır; 2-Menecerlərlə səhmdarlar arasında konkret qarşılıqlı təsir aspektləri qanunvericiliklə korporasiyaların idarəetmə orqanları tərəfindən nizamlanır; 3-Menecment və digər maraqlı şəxslərin münasibətləri qanunverici aktlarla tənzimlənir; 4-Menecerlə digər maraqlı olan tərəflər arasında münasibətlər cəmiyyətin daxili rəqlamentilə nizamlanır

- 2.4
- 4.0

- ✓ 1.0
- 1.3
- 3.0

213. Korporasiya menecerləri, səhmdarları və digər maraqlı tərəflər arasındakı münasibətlər hansı iqtisadi subyektlərin qrupları vasitəsilə sanksiyalaşdırılır?

- ✓ Hökumət və banklar arasında münasibətlər bank tərəfindən
- Menecment və digər maraqlı olan tərəflər arasında münasibətlər cəmiyyətin daxili rəqlamentlə nizamlanır
- Menecment və səhmdarların konkret qarşılıqlı təsiri aspektləri qanunvericiliklə korporasiyaların idarəetmə orqanları tərəfindən
- Menecment və digər maraqlı şəxslərin münasibətləri qanunverici aktlarla tənzimlənir
- Hökumət və korporasiya arasında münasibətlər hökumət tərəfindən

214. Müzdü işçilər və digər maraqlı tərəflər nədə məqarlıdırlar?

- ✓ uzunmüddətli uğurda və korporasiyanın son nəticələrinin əldə olunmasında
- uzunmüddətli uğurda və korporasiyanın bazar mövqeyinə
- qısamüddətli uğurda və korporasiyanın son nəticələrinin əldə olunmasında
- uzunmüddətli uğurda və korporasiyanın istehsal fəaliyyətində
- uzunmüddətli uğurda və korporasiyanın tədarük fəaliyyətində

215. Kimlər idarəetmənin bəzi sistemlərində mühüm rol oynayır və korporasiyanın fəaliyyətinə xarici nəzarət üzrə potensiala malikdirlər?

- maliyyə fondları
- dilerlər
- ✓ kreditorlar
- investolar
- səhmdarlar

216. Fərdi investolar idarəetməyə can atmasalar da, onları nəzarət səhm zərfinə malik olan səhmdarların və şirkət rəhbərliyinin necə münasibəti daima düşündürür?

- real
- səmərəli
- ✓ ədalətli
- şəffaf
- sistemli

217. Fərdi investolar idarəetməyə can atırlarmı?

- hərdən
- bəzən
- ✓ atırlar
- həmişə
- atırlar

218. Səhmlərin mülkiyyətçiləri kimi çıxış edən institusional investolar korporasiyaların idarə olunmasında nəyə can atırlar

- ✓ həlledici səs hüququna malik olmağa
- səslərini menecmentə verməyə
- strateji qərarlar çıxarmağa
- qərar verməyə
- paya malik olmağa

219. Nəzarət səhm zərfinə malik olan səhmdarlar (fiziki şəxs, ailə, alyans və ya digər korporasiyalar) korporativ davranışa necə şəkildə təsir edirlər.

- ✓ güclü
- zəif
- davamlı

- natamam
- mütərəqqi

220. Səhmdar və kreditorların hesablamaları nə vaxt özünü doğruldur

- √ Onların gəlirləri ödəmələrini həyata keçirməyə imkan versin
- Xərclərin azaldılması şəraitində
- Gəlirlər çox olduğu şəraitdə
- Fəaliyyətsizlik halında
- Bazar tamamilə ələ keçirildikdə

221. Korporasiya hüquqi şəxsdir və..... mülkiyyəti nəzərdə tutur.

- √ paylı
- pullu
- xüsusi
- borclu
- intellektual

222. Vergi planlaşdırılmasının zəruriliyi hansı məsələ ilə bağlı deyil? 1-Verginin strateji planlaşdırılması ilə; 2-Müxtəlif vergi situasiyaları üçün konkret vergi rejimlərinin nəzərdə tutulması ilə; 3-Vergitutma bazasının hesablanması üçün müxtəlif vergi üsullarından istifadə imkanları ilə; 4-Vergi ödəyicilərinə bir sıra güzəştlərin edilməsi ilə

- 2, 4
- √ 1.0
- 1.3
- 4.0
- 2.0

223. Strateji vergi planlaşdırılmasının əsaslandığı amil hansıdır?

- Qanunvericiliyin imkanlarından istifadə edilməsi
- Vergi güzəştlərinin nəzərə alınması
- Vergitutma subyektinin xüsusiyyətlərinin nəzərə alınmaması
- Qanunvericilikdə boşluqlardan istifadə edilməsi
- √ Vergitutma obyektinin xüsusiyyətlərinin nəzərə alınmaması

224. Cari vergi planlaşdırılması hansı amilə əsaslanır? 1-Qanunvericiliyin imkanlarından və buradakı boşluqlardan istifadə edilməsinə; 2-Vergi yükünün azaldılmasına; 3-Yeni biznesin təşkilinə; 4-Vergi güzəştlərinin nəzərə alınmasına

- 3, 4
- 2, 4
- 1, 5
- √ 1, 4
- 2, 3

225. Hansı halda vergi planlaşdırılması qaçılmazdır?

- √ İri həcmli müqavilələrin hazırlanması zamanı
- Vergi sxemlərinin həyata keçirilməsi zamanı
- Nəticələrin hesabatı daxil edilməsi zamanı
- Vergilərlə bağlı əsas problemlərin müəyyən edilməsi zamanı
- Təsərrüfat fəaliyyətinin təhlilində

226. Hansı halda vergi planlaşdırılması qaçılmazdır? 1-Növbəti təqvim ilinə fəaliyyətin planlaşdırılması zamanı; 2-İri həcmli layihələrin hazırlanması zamanı; 3-İnvestisiyaların planlaşdırılmasından; 4-Vergi öhdəliyinin gəlirlərə nisbətinin minimum olması; 5-Yeni biznesin təşkili zamanı

- √ 1, 2, 3, 5
- 2, 3, 4, 5
- 2, 3, 4

- 2, 4, 5
- 1, 3, 4, 5

227. Optimallaşdırılan vergi planlaşdırılmasının mərhələlərindən hansı səhvdir?

- ✓ Vergi qərarlarının həyata keçirilməsi
- Vergi sxemlərinin həyata keçirilməsi
- Nəticələrin hesabatda daxil edilməsi
- Vergilərlə bağlı əsas problemin müəyyən edilməsi
- Təsərrüfat fəaliyyətinin təhlili

228. Optimallaşdırılan vergi planlaşdırılması nəyə imkan verir? 1-Vergi öhdəliyinin gəlirlərə nisbətinin maksimum olması; 2-Vergi öhdəliyinin gəlirlərə nisbətinin minimum olması; 3-Gəlirlərin vergi öhdəliyinə nisbətinin minimum olması; 4-Gəlirlərin vergi öhdəliyinə nisbətinin maksimum olması

- 1.2
- 1, 3
- 1, 4
- 3, 4
- ✓ 2.3

229. Klassik vergi planlaşdırılması üzrə tədbirlərə hansı aiddir? 1-Uçot və hesabatın düzgün təşkili; 2-Hesabatın düzgün təşkili və güzəştli vergitutma rejimləri; 3-Qanun çərçivəsində iqtisadi fəaliyyətin planlaşdırılması; 4-Təhlil və uçotun mütəmadi aparılması

- ✓ 1.3
- 1, 2
- 2, 4
- 2.3
- 1.4

230. Vergi planlaşdırılmasının elementlərindən doğru olmayan hansıdır? 1-Vergi təqvimini və menecmentinin hesabat-analitik fəaliyyəti; 2-Optimal idarəetmə qərarları; 3-Güzəştli vergitutma rejimləri; 4-İmitasiya maliyyə modelləri; 5-Uçot siyasəti

- 3.0
- 5.0
- 4.0
- 1.0
- ✓ 2.0

231. Vergi planlaşdırılmasının elementlərindən hansı səhvdir?

- ✓ Optimal vergi strategiyası
- Vergi menecmentinin hesabat-analitik fəaliyyəti
- İmitasiya maliyyə modelləri
- Güzəştli vergitutma rejimləri
- Vergi təqvimini

232. Vergi planlaşdırılmasının elementlərinə aid deyil?

- ✓ Vergi yükünün azaldılması
- Uçot siyasəti
- Vergi güzəştləri və müqavilələrin təşkili
- Vergi nəzarəti
- Mühəsibat və vergi uçotunun vəziyyəti

233. Variantlardan hansı vergi planlaşdırılmasının mərhələlərindəndir?

- ✓ Vergilərlə bağlı əsas problemlərin müəyyənləşdirilməsi
- Vergi səlahiyyətləri haqqında qərarın qəbulu
- Planlaşdırmanın maliyyə nəticələrinin ilkin hesablanması
- Vergi planlaşdırılmasının fərdiliyi



- Vergi optimallaşdırılmasının forması haqqında qərarın qəbul edilməsinin kollegiallığı

234. Variantlardan hansı vergi planlaşdırılmasının mərhələlərindən deyil?

- √ Vergi planlaşdırılmasının ümumiliyi
- Vergi səlahiyyətləri haqqında qərarın qəbulu
- Vergi güzəştlərinin istifadə imkanlarının öyrənilməsi
- Planlaşdırmanın maliyyə nəticələrinin ilkin hesablanması
- Müəssisənin təşkilati-hüquqi forması barədə qərarın qəbulu

235. Vergi planlaşdırılmasına nail olma yollarının əsas prinsiplərindən hansı səhvdir?

- √ Perspektivlilik və uzunömürlülük
- Optimallaşdırmaya vergi orqanlarının münasibəti
- Planlaşdırmanın mərhələliyi
- Məhkəmə praktikasının optimallaşdırmaya münasibətinin bilinməsi
- Qanunauyğunluq və planlaşdırmanın mərhələliliyi

236. Vergi planlaşdırılmasının əhəmiyyətinin getdikcə artması səbəblərindən hansı səhvdir?

- √ Konkret təsərrüfat subyekti üçün vergi yükünün ağırlığı
- Vergidə edilən qənaətin xalis mənfəətin məbləğinin artmasının mənbəyi olması
- Xalis mənfəətin maksimumlaşdırılmasının dividendlərin həcmində artmasına şərait yaratması
- Vergi qanunvericiliyində dəyişikliklərə operativ reaksiya verən müəssisələrin daha rəqəbatli olması
- Vergi qanunvericiliyində tez-tez dəyişikliklərin edilməsi

237. Variantlardan hansı korporativ vergi planlaşdırılmasını zəruri edən amillərdən deyildir?

- √ Şirkətin fəaliyyət formasının sadələşməsi
- Vergi qanunvericiliyinin mürəkkəbliyi və dəyişkənliyi
- Şirkətin vergi miqyasının genişlənməsi
- Xarici mühitin dəyişkənliyi
- Konkret təsərrüfat subyekti üçün vergi yükünün ağırlığı

238. Korporativ vergi planlaşdırılmasını zəruri edən hansı amildir? 1-Konkret təsərrüfat subyekti üçün vergi yükünün çox olması; 2-Vergi qanunvericiliyinin mürəkkəbliyi və dəyişkənliyi; 3-Verginin strateji planlaşdırılması;4-Şirkətin vergi miqyasının genişlənməsi

- √ 1, 2, 4
- 2, 3, 4
- 2, 3
- 1, 4
- 1, 2, 3

239. Mü-ümumi mənfəət və P-mənfəətin aid edilən vergi xərclədirsə mənfəətin vergitutma əmsalı necə hesablanır?

- √ P:Mü
- Mü : P
- Mü-P
- P+ Mü
- Mü\*P

240. Z-məcmu xərclər cə L-xərclərin tərkibinə daxil edilən vergilər olan xərclərin vergitutma əmsalı hansı olar?

- √ L:Z
- Z+L
- Z\*L
- L-Z
- Z:L

241. V-məhsul satışından əldə olunan vəsait və D-dövriyyə vergi xərclədirsə gəlirin vergitutma əmsalının hesablanması hansı olar?

- √ D:V
- D+V
- V-D
- V\*D
- V:D

242. X-məcmu vergi xərcləri və H-satış həcmidirsə satışa vergi tutumu əmsalı necə hesablanır?

- √ X:H
- H:X
- H-X
- X+H
- X-H

243. M-xalis mənfəət və x-məcmu vergi xərcləridirsə vergitutmanın səmərəliliyinin ümumi əmsalı necə hesablanır?

- √ M:X
- X:M
- X-M
- M+X
- M\*X

244. Hansı əmsal korporativ vergi menecmentinin səmərəliliyini müəyyən etmir?

- √ Optimal vergitutma əmsalı
- Satışa vergitutma əmsalı
- Gəlirin vergitutma əmsalı
- Mənfəətin vergitutma əmsalı
- Vergitutmanın səmərəliliyinin ümumi əmsalı

245. Xarici təcrübəyə görə maliyyə direktoru müəssisənin ən azı hansı 2 xidmətini kordinasiya etməlidir?

- √ Mühasibat və hüquq
- Mühasibat və nəqliyyat, rabitə
- Mühasibat və kadrlarla təminat
- Mühasibat və təchizat
- Mühasibat və istehsalat

246. İnformasiyanın təminatı alt sistemi hansı funksiyamı yerinə yetirmir?

- √ Müəssisənin uçot siyasətinin hazırlanmasında iştirak
- Mühasibat və vergi uçotunun avtomatlaşdırılması
- Daxili vergi nəzarəti və auditin avtomatlaşdırılması
- Əməkdaşlıq edən şirkətlərin barəsində informasiyanın toplanması və təhlili
- Vergi, inzibat, mülki qanunvericiliklə baş verən dəyişiklikləri nəzərə almaq

247. Vergi nəzarəti və audit alt sisteminin funksiyalarından hansı səhvdir?

- √ Vergi baxımından optimal idarəetmə variantlarının hazırlanması
- Təşkilatın uçot siyasətinin işlənməsində iştirak etmək
- Vergi nəzarətinin təşkili üzrə təkliflərin hazırlanması
- Filiallarda, törəmə şirkətlərdə uçotun təşkili vəzifələrinin icra edilməsi
- Müəssisənin fəaliyyətinə cari maliyyə və vergi monitorinqinin həyata keçirilməsi

248. Vergi planlaşdırılması və proqnozlaşdırılması alt sistemin funksiyalarından doğru olmayan hansıdır?

- √ Vergi baxımından optimal olmayan idarəetmə variantlarının hazırlanması
- Tətbiq edilmiş variantların maliyyə nəticələrinin qiymətləndirilməsi
- Seçilmiş vergi planlaşdırılması sxemlərinin həyata keçirilməsinə nəzarət

- Mühəsibat və vergi uçotu siyasətinin hazırlanmasında iştirak
- İdarəetmə variantlarının reallaşdırılması ilə xərclərin müəyyən edilməsi

**249.** Korporativ vergi menecmentinin alt sistemlərindən hansı səhvdir?

- ✓ İnförmasiya təminatı və verginin optimallaşdırılması alt sistemi
- Vergi planlaşdırılması və proqnozlaşdırılması alt sistemi
- Vergi tənzimlənməsi və motivləşdirmə alt sistemi
- Vergi nəzarəti və audit alt sistemi
- Korporativ vergi menecmentinin məqsədləri alt sistemləri

**250.** Korporativ vergi menecmentilə reallaşdırılan mühim məsələlərdən hansı səhvdir?

- ✓ Vergi ödənişlərinin stimullaşdırılması
- Vergilərin dəqiq hesablanması
- Vergi baxımından idarəetmə qərarlarının mütədilliyi üçün sabit şəraitin yaradılması
- Vergi orqanlarının yoxlamasından sonra yaranan problemlərin həllindən azad olma
- Vergi qanunvericiliyinə əməl edilməsi

**251.** Daxili vergi nəzarətinin spesifik təşliti-iqtisadi prinsiplərindən hansı səhvdir?

- Daxili vergi nəzarəti əsasında hazırlanan hesabatın analitik və məzmunlu olması
- ✓ Korporativ vergi nəzarətinin digər nəzarətedici orqanlara və qeyri-hökumət təşkilatlarına açıq olması
- Kompüterdə işlənməsi üçün vergi informasiyasının sadə və anlaşılıqlı olması
- Daxili vergi nəzarətinin dövlət vergi orqanlarına və banklara açıq olması
- Nəzarət zamanı dövlətin və müəssisənin maraqlarının təmini

**252.** İdarəetmə nəzəriyyəsi baxımından nəzarət hansını nəzərdə tutmur?

- Baxılan dövrdə idarəetmə obyektinin faktiki nailiyyətlərinin qiymətləndirilməsi
- ✓ Əldə edilmiş nəticələrin nəzərdə tutulanlara görə müşahidəsini
- Aşkar edilən kənarlaşmaların aradan qaldırılmasında tədbirlərin həyata keçirilməsini
- İstehsal dövründə idarəetmə obyektinin faktiki nailiyyətlərinin müəyyən edilməsini
- Araşdırılan dövrdə idarəetmə obyektinin faktiki nailiyyətlərinin müəyyən edilməsini

**253.** Məcburiyyət yolu ilə motivləşdirmə vergi, mülki və əmək qanunvericiliyi normalarına görə hansı normativ sənədlərə əsaslanır?

- ✓ Təlimatlara, əmrlərə və tövsiyələrə
- Qərarlara, prosedurlara və məsləhətləşmələrə
- Xidmətlərə, müşahidələrə və tədqiqatlara
- Müşavirələrə, təhqiqatlara və izahatlara
- Əmrlərə, sərəncamlara və fərmanlara

**254.** Korporativ vergi menecmentində motivləşdirmə funksiyalarının üsullarına hansı aiddir?

- Planlaşdırma və vadaretmə
- ✓ Stimullaşdırma və məcburetmanın kombinasiyası
- Stimullaşdırma və uzlaşdırma
- Stimullaşdırma və planlaşdırma
- Məcburetmə və proqnozlaşdırma

**255.** Korporativ vergi menecmentində motivləşdirmə funksiyalarının üsullarına aid deyil?

- Stimullaşdırma və vadaretmə
- Məcburetmə və proqnozlaşdırma
- Avtomatlaşdırma və məcbur etmə
- Stimullaşdırma və planlaşdırma
- ✓ Avtomatlaşdırma və planlaşdırma

**256.** Vergitutmanın idarə edilməsi sisteminin təşkili hansını nəzərdə tutmur?

- ✓ Vergi planlarının reallaşdırılması
- Ümumi mürəkkəb məsələlərin daha sadə məsələlərə bölünməsinə
- İnformasiya mübadiləsi üçün sistemin hissələri arasında əlaqələrin qurulması
- Məsələlərə səlahiyyətlər verməklə sistemin konkret hissələrinə təhkim edilməsini
- Məsələlərin birgə həllində zəruri qarşılıqlı fəaliyyət üçün əlaqələrin qurulması

257. Vergi tənzimlənməsi dedikdə nə başa düşülür?

- Yeni vergi rejimlərinin formalaşdırılması və 50% vergi planlarının icrası
- ✓ Vergi planlarının reallaşdırılması üsullarının hazırlanması və yeni vergi rejimlərinin tətbiqi
- Vergi planlarının dayandırılması və yeni vergi rejimlərinin formalaşdırılaraq tətbiqi
- Vergitutmanın optimallaşdırılması və yeni vergi rejimlərinin formalaşdırılaraq tətbiqi
- Vergi planlarının reallaşdırılması

258. Vergi menecmenti əsasən hansı idarəetmə funksiyaları yerinə yetirmir?

- Motivləşdirmə və vergi nəzarəti
- Vergi nəzarəti və planlaşdırma
- ✓ Vergi menecmentinin təşkili və kordinasiyası
- Vergi planlaşdırması və tənzimlənməsi
- Vergi menecmentinin təşkili

259. Vergi menecmenti əsasən hansı idarəetmə funksiyaları yerinə yetirir? 1-Vergi planlaşdırılması; 2-Vergi tənzimlənməsi; 3-Dispetçerləşmə; 4-Vergi menecmentinin təşkili ; 5-Motivləşdirmə

- 1, 2, 4
- ✓ 1, 2, 4, 5
- 1, 2, 3
- 3, 4, 5
- 2, 3, 4, 5

260. Törəmə və asılı cəmiyyətlərlə korporasiyanın maliyyə münasibətləri hansı halda yaranır? 1-İnvestisiya kompaniyaları ilə profil əməliyyatı keçiriləndə ; 2-Əsas cəmiyyət tərəfindən onlara dəyən zərər ödənildikdə; 3-Asılı cəmiyyətlərin səhmlərinin alışı zamanı; 4-Nizamnamə kapitalını formalaşdıran zaman

- 1, 2
- ✓ 2, 3
- 1, 3
- 2, 4
- 1, 4

261. Qeyri-dövlət maliyyə vasitələrilə korporasiyanın maliyyə münasibətləri nə zaman yaranmır?

- Sığortaçılarla profil əməliyyatı keçirərkən
- İnvestisiya fondları ilə profil əməliyyatı keçirən zaman
- Fond birjalari ilə profil əməliyyatı keçirən zaman
- ✓ Nizamnamə kapitalını formalaşdıran zaman
- İnvestisiya kompaniyaları ilə profil əməliyyatı keçirərkən

262. Korporasiyanın maliyyə münasibətləri banklarla nə zaman yaranır?

- ✓ Ssudaların alınması və ödənilməsi zamanı
- Elmi-tədqiqat və təcübə-konstruktor işlərinin maliyyələşdirilməsi zamanı
- Əsas cəmiyyətin törəmə cəmiyyətə vurduğu zərər ödənilən zaman
- Emissiyalı qiymətli kağızlar üzrə dividendlərin ödənilməsində
- Sığortaçılarla profil əməliyyatı keçirilən zaman

263. Səhmdarlarla korporasiyanın maliyyə münasibətləri nə zaman yaranır?

- ✓ Emissiyalı qiymətli kağızlar üzrə %-lərin ödənilməsi zamanı
- Fond birjaları ilə əməliyyat həyata keçirilən zaman
- Büdcədən kənar fondlara ödəmələr zamanı
- Dəyən zərərlərin ödənilməsi zamanı
- Öhdəliklərin ödənilməsi zamanı

264. Təsisçilərlə korporasiyanın maliyyə münasibətləri nə zaman yaranır?

- ✓ Nizamnamə kapitalının formalaşması zamanı
- Ssudaların ödənilməsi zamanı
- Asılı cəmiyyətlərin alışı zamanı
- Büdcə sisteminə yığımlar zamanı
- Emissiyalı qiymətli kağızlar üzrə dividendlər ödənen zaman

265. Korporasiyanın maliyyə münasibətləri hansı təsərrüfat subyektləri ilə yaranmır?

- ✓ Mühəsibatlıqla
- Qeyri-dövlət maliyyə vasitələrilə
- Sığortaçılar və investorların kompaniyaları ilə
- Dövlət
- Törəmə və asılı cəmiyyətlərlə

266. Korporasiyanın maliyyə münasibətləri hansı təsərrüfat subyektləri ilə yaranır? 1-Mərkəzi Bankla; 2-Təsisçilər və fond birjaları ilə ;3-Səhmdarlarla ; 4-Kreditorlarla; 5-Banklar və investisiya fondları ilə

- ✓ 2, 3, 4, 5
- 1, 3, 4, 5
- 2, 3, 5
- 2, 3, 4
- 1. 2, 3, 4

267. Hansı pul münasibətləri korporativ maliyyəyə aid deyil?

- Korporasiyanın maliyyəindən iştirakçıların öhdəliklərinin icrası ilə əlaqədar pul münasibətləri
- ✓ Nağdsız hesablaşmalar zamanı pul münasibətləri
- İştirakçıların pul resurslarının formalaşdırılması ilə əlaqədar pul münasibətləri
- Maliyyə-kredit siyasətinin fəaliyyəti ilə əlaqədar pul münasibətləri
- Dövlətin fəaliyyətinin təmin olunması ilə əlaqədar pul münasibətləri

268. Korporativ maliyyə dedikdə nə başa düşülür?

- ✓ Kompaniya çərçivəsində kapitalın hərəkətinin idarə olunması
- Ölkə xaricində kapitalın hərəkətinin idarə olunması
- Törəmə SC-lərdə kapitalın hərəkətinin idarə olunması
- Kreditorların kapitallarının hərəkətinin idarə olunması
- Xarici dövlətlərdə kapitalın hərəkətinin idarə olunması

269. Korporativ maliyyə hansı maliyyə sistemi çərçivəsində fəaliyyət göstərir?

- ✓ Dövlətin maliyyə sistemi
- Sahibkarların maliyyə sistemi
- Kreditorların maliyyə sistemi
- İnvestorların maliyyə sistemi
- Bələdiyyələrin maliyyə sistemi

270. Korporasiyaların və firmaların "təşkilatdaxili məsrəfləri" onların.....

- ✓ iriləşməsinin həcmindən asılıdır
- istehsal amillərindən istifadəsindən asılıdır
- inkişaf məqsədlərindən asılıdır

- mənfəətin həcmindən asılıdır
- məhsul istehsalı prosesindən asılıdır

271. Korporativizm (fəaliyyətin təşkilati forması kimi) – bazar iqtisadiyyatı ilə korporativ qurumların istifadə etdiyi tənzimləmə mexanizmləri arasında olan.....?

- ✓ ziddiyyətlərin həlli formasıdır.
- münasibətlərin qurulması formasıdır
- nizamlama prosesidir
- qarşılıqlı əlaqələrin qurulmasıdır
- münasibətlərin qurulması sistemidir

272. Korporativ idarəetmə strukturuna təsir edən faktorlar hansıdır:

- ✓ bütün variantlar
- Həmin ölkədə bərqərar olmuş idarəetmə strukturunun xüsusiyyətləri;
- qanunvericilik və hüquq-normativ aktların mövcudluğu;
- Hər bir səhmdar cəmiyyətin nizamnaməsi.
- Bütün iştirakçıların hüquq və məsuliyyətlərini tənzimləyən qaydaların mövcudluğu;

273. KREDİTOR:

- ✓ ssudanı fiziki və ya hüquqi şəxslərə təqdim edən və debitorun öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququna malik fiziki və ya hüquqi şəxsdir.
- müəssisəni prinsip etibarilə, tamamilə başqa bir məhsulun istehsalına yönəltmək, istiqamətləndirməkdir
- istehsalçı, satıcı, alıcı və vasitəçilərin maliyyə, xarici iqtisadi əlaqələr, firmaların yaradılması və qeydiyyatı, əmtəə və xidmət bazarının tədqiqi və proqnozlaşdırılması və habelə innovasiya fəaliyyətinə dair məsləhətvermə fəaliyyətidir.
- iki tərəf arasında müəyyən şərtlər əsasında müəyyən müddətə, birinin digəri qarşısında öhdəliklərini – məsələn, məhsul istehsal etmək, xidmətlər göstərmək və s. üzrə təsdiq edən sənəddir, müqavilədir.
- əsas kapitalın müəyyən dövrdə istehsal olunmuş məhsula, ümumdaxili məhsula, milli gəlirə nisbətini səciyyələndirən göstəricidir.

274. KONTRAKT:

- ✓ iki tərəf arasında müəyyən şərtlər əsasında müəyyən müddətə, birinin digəri qarşısında öhdəliklərini – məsələn, məhsul istehsal etmək, xidmətlər göstərmək və s. üzrə təsdiq edən sənəddir, müqavilədir.
- müəssisəni prinsip etibarilə, tamamilə başqa bir məhsulun istehsalına yönəltmək, istiqamətləndirməkdir
- istehsalçı, satıcı, alıcı və vasitəçilərin maliyyə, xarici iqtisadi əlaqələr, firmaların yaradılması və qeydiyyatı, əmtəə və xidmət bazarının tədqiqi və proqnozlaşdırılması və habelə innovasiya fəaliyyətinə dair məsləhətvermə fəaliyyətidir.
- ssudanı fiziki və ya hüquqi şəxslərə təqdim edən və debitorun öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququna malik fiziki və ya hüquqi şəxsdir.
- əsas kapitalın müəyyən dövrdə istehsal olunmuş məhsula, ümumdaxili məhsula, milli gəlirə nisbətini səciyyələndirən göstəricidir.

275. KONSALTING

- ✓ istehsalçı, satıcı, alıcı və vasitəçilərin maliyyə, xarici iqtisadi əlaqələr, firmaların yaradılması və qeydiyyatı, əmtəə və xidmət bazarının tədqiqi və proqnozlaşdırılması və habelə innovasiya fəaliyyətinə dair məsləhətvermə fəaliyyətidir.
- müəssisəni prinsip etibarilə, tamamilə başqa bir məhsulun istehsalına yönəltmək, istiqamətləndirməkdir
- iki tərəf arasında müəyyən şərtlər əsasında müəyyən müddətə, birinin digəri qarşısında öhdəliklərini – məsələn, məhsul istehsal etmək, xidmətlər göstərmək və s. üzrə təsdiq edən sənəddir, müqavilədir.
- ssudanı fiziki və ya hüquqi şəxslərə təqdim edən və debitorun öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququna malik fiziki və ya hüquqi şəxsdir.
- əsas kapitalın müəyyən dövrdə istehsal olunmuş məhsula, ümumdaxili məhsula, milli gəlirə nisbətini səciyyələndirən göstəricidir.

276. KAPİTALTUTUMU:

- ✓ əsas kapitalın müəyyən dövrdə istehsal olunmuş məhsula, ümumdaxili məhsula, milli gəlirə nisbətini səciyyələndirən göstəricidir.
- müəssisəni prinsip etibarilə, tamamilə başqa bir məhsulun istehsalına yönəltmək, istiqamətləndirməkdir
- iki tərəf arasında müəyyən şərtlər əsasında müəyyən müddətə, birinin digəri qarşısında öhdəliklərini – məsələn, məhsul istehsal etmək, xidmətlər göstərmək və s. üzrə təsdiq edən sənəddir, müqavilədir.
- ssudanı fiziki və ya hüquqi şəxslərə təqdim edən və debitorun öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququna malik fiziki və ya hüquqi şəxsdir.
- istehsalçı, satıcı, alıcı və vasitəçilərin maliyyə, xarici iqtisadi əlaqələr, firmaların yaradılması və qeydiyyatı, əmtəə və xidmət bazarının tədqiqi və proqnozlaşdırılması və habelə innovasiya fəaliyyətinə dair məsləhətvermə fəaliyyətidir.

## 277. İNVESTİSİYA RİSKİ:

- √ investisiya qoyuluşu nəticəsində ehtimal olunan zərəri; bu qəbildən olan risklərə portifel riskini, başqa sözlə qiymətli kağıza investisiya riskini və habelə yeniliklərlə əlaqədar riski göstərmək olar.
- tərəflər arasında razılaşdırılmış müqavilə şərtləri əsasında icarəyə verilən əmlakdan istifadə müqabilində, nəzərdə tutulan məbləğin icarəçi tərəfindən icarədara ödənen illik və aylıq məbləğdir.
- təklif edilən əmtəə kütləsilə müqayisədə tədavül sferasında pul kütləsinin həddən artıq çoxalması nəticəsində əmtəə və xidmətlərin qiymətlərinin yüksəlməsilə əlaqədar olaraq milli valyutanın məzənnəsinin aşağı düşməsidir.
- investorun qiymətli kağızlar dəstinə-maliyyə aktivlərinə qoyduğu pul vəsaitidir.
- əsas vəsaitlər obyektini aktiv kimi təsdiqləndikdən sonra, xərclər haqqında hesabatlarda toplanmış amortizasiya və zəifləmədən itkilər çıxılmaqla əks olunmalıdır.

## 278. İNVESTİSİYA PORTFELİ

- √ investorun qiymətli kağızlar dəstinə-maliyyə aktivlərinə qoyduğu pul vəsaitidir.
- tərəflər arasında razılaşdırılmış müqavilə şərtləri əsasında icarəyə verilən əmlakdan istifadə müqabilində, nəzərdə tutulan məbləğin icarəçi tərəfindən icarədara ödənen illik və aylıq məbləğdir.
- təklif edilən əmtəə kütləsilə müqayisədə tədavül sferasında pul kütləsinin həddən artıq çoxalması nəticəsində əmtəə və xidmətlərin qiymətlərinin yüksəlməsilə əlaqədar olaraq milli valyutanın məzənnəsinin aşağı düşməsidir.
- investisiya qoyuluşu nəticəsində ehtimal olunan zərəri; bu qəbildən olan risklərə portifel riskini, başqa sözlə qiymətli kağıza investisiya riskini və habelə yeniliklərlə əlaqədar riski göstərmək olar.
- əsas vəsaitlər obyektini aktiv kimi təsdiqləndikdən sonra, xərclər haqqında hesabatlarda toplanmış amortizasiya və zəifləmədən itkilər çıxılmaqla əks olunmalıdır.

## 279. İNFLYASİYA:

- √ təklif edilən əmtəə kütləsilə müqayisədə tədavül sferasında pul kütləsinin həddən artıq çoxalması nəticəsində əmtəə və xidmətlərin qiymətlərinin yüksəlməsilə əlaqədar olaraq milli valyutanın məzənnəsinin aşağı düşməsidir.
- investorun qiymətli kağızlar dəstinə-maliyyə aktivlərinə qoyduğu pul vəsaitidir.
- tərəflər arasında razılaşdırılmış müqavilə şərtləri əsasında icarəyə verilən əmlakdan istifadə müqabilində, nəzərdə tutulan məbləğin icarəçi tərəfindən icarədara ödənen illik və aylıq məbləğdir.
- investisiya qoyuluşu nəticəsində ehtimal olunan zərəri; bu qəbildən olan risklərə portifel riskini, başqa sözlə qiymətli kağıza investisiya riskini və habelə yeniliklərlə əlaqədar riski göstərmək olar.
- əsas vəsaitlər obyektini aktiv kimi təsdiqləndikdən sonra, xərclər haqqında hesabatlarda toplanmış amortizasiya və zəifləmədən itkilər çıxılmaqla əks olunmalıdır.

## 280. XƏRC MODELİ (cost model):

- investisiya qoyuluşu nəticəsində ehtimal olunan zərəri; bu qəbildən olan risklərə portifel riskini, başqa sözlə qiymətli kağıza investisiya riskini və habelə yeniliklərlə əlaqədar riski göstərmək olar.
- tərəflər arasında razılaşdırılmış müqavilə şərtləri əsasında icarəyə verilən əmlakdan istifadə müqabilində, nəzərdə tutulan məbləğin icarəçi tərəfindən icarədara ödənen illik və aylıq məbləğdir.
- investorun qiymətli kağızlar dəstinə-maliyyə aktivlərinə qoyduğu pul vəsaitidir.
- təklif edilən əmtəə kütləsilə müqayisədə tədavül sferasında pul kütləsinin həddən artıq çoxalması nəticəsində əmtəə və xidmətlərin qiymətlərinin yüksəlməsilə əlaqədar olaraq milli valyutanın məzənnəsinin aşağı düşməsidir.
- √ əsas vəsaitlər obyektini aktiv kimi təsdiqləndikdən sonra, xərclər haqqında hesabatlarda toplanmış amortizasiya və zəifləmədən itkilər çıxılmaqla əks olunmalıdır.

## 281. XALİS DÖVRİYYƏ KAPİTALI (working capital):

- √ Cari aktivlərin cari öhdəliklərdən artıq olduğu məbləğ.
- Əmlak üzərində mülkiyyətlə bağlı olan hüquqları və maraqları, habelə dövlətin əmlaka münasibətdə hökm vermə səlahiyyətlərini müəyyənləşdirən, icrası mütləq olan qanunların külliyyəti.
- Əmlakın təklif olunan start qiymətə yaxud ondan yüksək olan qiymətə almağa razılıq verən şəxsə satılması şərtilə, adətən açıq keçirilən satışlar.
- Aktivlərin cəmi ilə öhdəliklərin cəmi arasındakı fərq.
- müəssisənin və təşkilatların bankda özlərinin sərbəst pul vəsaitlərini saxlamaq və cari xərcləri nağd və nağdsız formada həyata keçirmək üçün açılan hesabıdır.

## 282. XALİS AKTİVLƏR (net assets) :

- √ Aktivlərin cəmi ilə öhdəliklərin cəmi arasındakı fərq.
- Əmlak üzərində mülkiyyətlə bağlı olan hüquqları və maraqları, habelə dövlətin əmlaka münasibətdə hökm vermə səlahiyyətlərini müəyyənləşdirən, icrası mütləq olan qanunların külliyyəti.

- Əmlakın təklif olunan start qiymətə yaxud ondan yüksək olan qiymətə almağa razılıq verən şəxsə satılması şərtilə, adətən açıq keçirilən satışlar.
- Cari aktivlərin cari öhdəliklərdən artıq olduğu məbləğ.
- müəssisənin və təşkilatların bankda özlərinin sərbəst pul vəsaitlərini saxlamaq və cari xərcləri nağd və nağdsız formada həyata keçirmək üçün açılan hesabıdır.

**283.** HÜQUQİ ÇƏRÇİVƏ (legal framework):

- √ Əmlak üzərində mülkiyyətlə bağlı olan hüquqları və maraqları, habelə dövlətin əmlaka münasibətdə hökm vermə səlahiyyətlərini müəyyənləşdirən, icrası mütləq olan qanunların külliyyəti.
- Aktivlərin cəmi ilə öhdəliklərin cəmi arasındakı fərq.
- Əmlakın təklif olunan start qiymətə yaxud ondan yüksək olan qiymətə almağa razılıq verən şəxsə satılması şərtilə, adətən açıq keçirilən satışlar.
- Cari aktivlərin cari öhdəliklərdən artıq olduğu məbləğ.
- müəssisənin və təşkilatların bankda özlərinin sərbəst pul vəsaitlərini saxlamaq və cari xərcləri nağd və nağdsız formada həyata keçirmək üçün açılan hesabıdır.

**284.** HƏRRAC (auction):

- √ Əmlakın təklif olunan start qiymətə yaxud ondan yüksək olan qiymətə almağa razılıq verən şəxsə satılması şərtilə, adətən açıq keçirilən satışlar.
- Aktivlərin cəmi ilə öhdəliklərin cəmi arasındakı fərq.
- Əmlak üzərində mülkiyyətlə bağlı olan hüquqları və maraqları, habelə dövlətin əmlaka münasibətdə hökm vermə səlahiyyətlərini müəyyənləşdirən, icrası mütləq olan qanunların külliyyəti.
- Cari aktivlərin cari öhdəliklərdən artıq olduğu məbləğ.
- müəssisənin və təşkilatların bankda özlərinin sərbəst pul vəsaitlərini saxlamaq və cari xərcləri nağd və nağdsız formada həyata keçirmək üçün açılan hesabıdır.

**285.** HESABLAŞMA HESABI (BANK HESABI):

- √ müəssisənin və təşkilatların bankda özlərinin sərbəst pul vəsaitlərini saxlamaq və cari xərcləri nağd və nağdsız formada həyata keçirmək üçün açılan hesabıdır.
- Aktivlərin cəmi ilə öhdəliklərin cəmi arasındakı fərq.
- Əmlak üzərində mülkiyyətlə bağlı olan hüquqları və maraqları, habelə dövlətin əmlaka münasibətdə hökm vermə səlahiyyətlərini müəyyənləşdirən, icrası mütləq olan qanunların külliyyəti.
- Cari aktivlərin cari öhdəliklərdən artıq olduğu məbləğ.
- Əmlakın təklif olunan start qiymətə yaxud ondan yüksək olan qiymətə almağa razılıq verən şəxsə satılması şərtilə, adətən açıq keçirilən satışlar.

**286.** Aşağıdakı fikirlərdən hansı düzdür?

- √ Kənar investorlar tərəfindən korporasiyanın fəaliyyətinə nəzarətin həyata keçirilməsinin sonuncu üsulu – korporasiyanın ödəmə qabiliyyətinin olmaması və müflisləşməsinin elan edilməsi prosedurudur
- şirkətə nəzarət banka aiddir
- şirkət mal dövriyyəsinə tənzimləyir
- bütün variantlar
- korporativ idarəetmə əmək məcəlləsi ilə tənzimlənir

**287.** Səhmdarın səhm almaqla səs vermək hüququna malik olduğu ölkələr hansıdır:

- √ ABŞ və Böyük Britaniya
- İtaliya və Fransa
- Rusiya və Kanada
- heç biri
- Yaponiya və Çin

**288.** «Korporativ nəzarət bazarı» adlanan və azad fəaliyyətdə olan qəsbətmə bazarı şirkətin aktivlərinin daim fəaliyyətdə olan hərracını təşkil edir:

- √ bütün variantlar
- o, uğursuzluğa uğrayan «bəxtsiz» şirkəti özünə birləşdirərək gəlir əldə edir.
- Elə buna görə də, qəsbədmə təhlükəsi şirkətin menecmentini, nəinki səhmdarların maraqları üzrə fəaliyyət göstərməyə
- hətta səhmdarların nəzarəti olmayanda belə, səhmlərin kurs dəyərinin maksimal yüksək səviyyəsinə nail olmağa məcbur edir.



- əgər şirkət aktivlərinin dəyəri müəyyən səviyyədən aşağı enirsə və «kənardakı» digər şirkət bunu özü üçün məqbul sayırsa,

**289.** Korporasiyanın əmlakında «həmişəlik»lər kimlərdir?

- ✓ bütün variantlar
- kreditorlar,
- qulluqçular,
- təchizatçılar
- səhmdarlar,

**290.** Korporativ idarəetmə maraqlı qruplar kimlərdir:

- ✓ bütün variantlar
- kreditorlar,
- qulluqçular,
- təchizatçılar
- səhmdarlar,

**291.** Bazar iqtisadiyyatlı ölkələrdə korporativ idarəetmə mexanizmlərinə aid deyil:

- ✓ təkrarlanma mexanizmi
- Düşməncəsinə udulma mexanizmi
- Səhmdarlardan etibarnamə səlahiyyətlərinin alınması
- Müflisləşmə mexanizmi
- Korporasiyanın Direktorlar Şurasında iştirakı

**292.** Bazar iqtisadiyyatlı ölkələrdə korporativ idarəetmə mexanizmləri:

- ✓ bütün variantlar
- Düşməncəsinə udulma mexanizmi
- Səhmdarlardan etibarnamə səlahiyyətlərinin alınması
- Müflisləşmə mexanizmi
- Korporasiyanın Direktorlar Şurasında iştirakı

**293.** “SC-lər haqqında” qanunda cəmiyyətin yığıncağının funksiyalarına aid məsələlərdən hansı səhvdir? 1-Səhmlərin nominal dəyərinin artırılması; 2-Cəmiyyətin idarəedici orqanlarının yaradılması; 3-Səhmlərin nominal dəyərinin azaldılması; 4-Cəmiyyətin yoxlama komissiyasının üzvlərinin seçimi; 5-yarım il, 3-cü rüb, 9 ay və maliyyə ilinin nəticələri üzrə dividendlərin ödənişi

- ✓ 3.0
- 4.0
- 5.0
- 2.0
- 1.0

**294.** Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycan korporativ idarəetmə layihəsi əsasında nəyi təklif edir?

- ✓ qapalı səhmdar cəmiyyəti biznesin forması kimi ləğv edilməsi
- kommandit ortarlığın biznesin forması kimi ləğv edilməsi
- tam ortaqlığın biznesin forması kimi ləğv edilməsi
- məhdud məsuliyyətli cəmiyyəti biznesin forması kimi ləğv edilməsi
- açıq səhmdar cəmiyyəti biznesin forması kimi ləğv edilməsi

**295.** Səhmdarların ümumi yığıncağı formasına görə bölünür.

- ✓ birgə iştirak və ya əyani forma; qiyabi səsvermə və ya qiyabi forma.
- hamısı
- ştatuyğun; ştatdankənar
- qanuni və qanunsuz
- növbəti (illik); növbədənkənar

296. Səhmdarların ümumi yığıncağı keçirilmə dövrülinə görə bölünür:
- ştatauyğun; ştadankənar
  - hamısı
  - √ növbəti (illik); növbədənkənar
  - birgə iştirak və ya əyani forma; qiyabi səsvermə və ya qiyabi forma.
  - qanuni və qanunsuz
297. Qanunvericiliyə əsasən səhmdar cəmiyyətlərində ümumi rəhbərlik və cəmiyyətin fəaliyyəti üzərində nəzarəti:
- hamısı
  - heç biri
  - √ Müşahidə şurası həyata keçirir.
  - Səhmdarların ümumi yığıncağı həyata keçirir
  - İdarə heyəti həyata keçirir
298. Holdinqlərin hansı tipləri var
- √ qarışıq
  - dövlət
  - təmiz
  - heç biri
  - assosiasiyalı
299. Korporativ vergi menecmentinin predmetini hansı təşkil edir?
- Müəssisələrin qismən ödəmələrilə xarici təşkilatlarla maliyyə münasibətləri prosesi
  - Müəssisənin razılığı və əvəzsiz ödənişlərinin dövlətlə maliyyə münasibətləri prosesi
  - Təşkilatın könüllü olaraq ödənişlərilə dövlətin maliyyə münasibətləri prosesi
  - Müəssisələrin məcburi qaydada ödəməsilə dövlətlə maliyyə münasibətləri prosesi
  - √ Təşkilatların məcburi və əvəzsiz ödənişlərinin dövlətlə maliyyə münasibətləri prosesi
300. Cavablardan hansı konsolidasiyalı hesabatlılığın tələblərindən deyil?
- √ Şəffaflıq
  - Ardıcılıq və etibarlılıq
  - Əhalinin tamlığı və zəruriliyi
  - Hesabatların mərhələliyi və aşkarlığı
  - Konservatizim və plüoralizm
301. Konsolidasiyalı hesabatlıqda maliyyə-iqtisadi xarakterli informasiya məqsədləri üçün hansı zəruri deyil?
- √ Cəmiyyətin yenidən təşkil olunması imkanları
  - Korporasiyanın regionun və dövlətin iqtisadi inkişafında yeri və rolu
  - Korporasiyanın təsərrüfat resursları
  - Korporasiyanın cari fəaliyyəti haqqında gözlənilən gəlirlə bağlı riskləri
  - Korporasiyanın ümumi səmərəli inkişaf strategiyasının hazırlanması
302. Konsolidasiyalı hesabatlıqda hansı baş vermir?
- Yalnız passivlərin əks olunması
  - 3-cü şəxslərlə əməliyyatdan gəlir və xərclərin əks olunması
  - √ Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması
  - İstənilən daxili qrup maliyyə təsərrüfat əməliyyatlarının istisna edilməsi
  - Yalnız aktivlərin əks olunması
303. “Konsolidasiyalı hesabatlılıq və uçot” anlayışına əsasən təsərrüfat subyektlərinin fəaliyyəti hansı göstəricilərin inteqrasiyasından irəli gəlir? 1-Balansda əks olunan göstəricilərin inteqrasiyasından; 2-Səhmdarların reysterindəki informasiya ilə tanış olmaq; 3-Gəlir haqda hesabatda əks olunan göstəricilərin inteqrasiyasından ; 4-Fondların nəzarəti haqqında hesabatda əks olunan göstəricilərin inteqrasiyasından

- √ 1, 3, 4
- 2, 4
- 2, 3, 4
- 1, 4
- 1, 2, 3

**304.** 1% səhm paketi öz sahibinə hansı hüququ verir?

- √ Səhmdarların reysterindəki informasiya ilə tanış olmaq
- Direktorlar Şurasına namizəd irəli sürmək
- Yığıncağın gündəliyinə 2 məsələni daxil etmək
- Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması
- Nizamnamənin dəyişdirilməsi

**305.** 2% səhm paketi öz sahibinə hansı hüququ verir? 1-Yığıncağın gündəliyinə 2 məsələni daxil etmək; 2-Direktorlar Şurasına namizəd irəli sürmək ; 3-Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması; 4-Nizamnamənin dəyişdirilməsi

- 2, 3
- 2, 4
- √ 1, 2
- 1, 3
- 1, 4

**306.** 10% səhm paketi öz sahibinə hansı hüququ verir? 1-Baş tutmayan Səhmdarların Ümumi Yığıncağının yenidən çağrılması; 2-Növbədənkənar yığıncağın çağrılması tələb etmək; 3-Yığıncağın iştirakçılarının siyahısı ilə tanış olmaq; 4-Səhmdar cəmiyyətinin idarə olunması ilə bağlı bütün hakim məsələlərin bağlanması imkanını verir; 5-Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması

- 1, 3, 4
- 1, 3, 5
- √ 2, 3, 5
- 2, 3, 4
- 1, 2, 5

**307.** 25% səhm paketi +1 səhm hansı imkan təmin edir?

- Cəmiyyətin ləğv edilməsi
- Baş tutmayan yığıncağın əvəzinə yenisinin çağrılması
- √ Səhmdar cəmiyyətinin idarə olunması ilə bağlı bütün hakim məsələlərin bağlanması imkanını verir
- Səhmdarların reysterindəki informasiya ilə tanış olmaq
- Nizamnamənin dəyişdirilməsini

**308.** 30% paket+ 1 səhm öz sahibinə hansı imkanları təmin edir?

- √ Baş tutmayan Səhmdarların Ümumi Yığıncağının yenidən çağrılması
- Səhmdarların reysterindəki informasiya ilə tanış olmaq
- SC-in fəaliyyətinin bütün hakim məsələləri üzrə qərarların qəbulu
- Cəmiyyətin ləğv edilməsini
- Nizamnamənin dəyişdirilməsini

**309.** Klassik nəzarət paketinin 50%+1 öz sahibinə hansı imkan təmin edir?

- √ Nizamnamənin dəyişdirilməsini
- Direktorlar Şurasına namizəd irəli sürmək hüququnu
- SC-in fəaliyyətinin bütün hakim məsələləri üzrə qərarların qəbulu
- Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması
- Səhmdarların Ümumi Yığıncağına 2 məsələnin daxil edilməsini

**310.** Səhm paketinin 75%+1 səhm öz sahibinə hansı imkanları təmin edir?

- ✓ SC-in fəaliyyətinin bütün hakim məsələləri üzrə qərarların qəbulu
- İri sazişlər istisna olmaqla vacib məsələlərdə Səhmdarların Ümumi Yığıncağında qərarların qəbulunu
- Direktorlar Şurasına namizəd irəli sürməyi
- Səhmdarların Ümumi Yığıncağına 2 məsələnin daxil edilməsi
- Cəmiyyətin ləğv edilməsini

311. Səhmlərin məzənnə dəyəri hansı amillərdən asılı deyil?

- ✓ Digər təşkilatların kapitalında iştirakın mərkəzləşdirilməsindən
- İnflyasiya təhdensiyalarından
- Ssuda %-i normasından
- SC dividend ödəmək qabiliyyətindən
- Səhmlərin tiplərindən

312. Səhmlərin məzənnə dəyəri hansı amillərdən asılıdır? 1-Səhmlərin kateqoriyasından; 2-SC iqtisadi vəziyyətindən; 3-Sahədə ümumi iqtisadi vəziyyətdən; 4-İnflyasiya meyillərindən; 5-Menecerlərdən

- ✓ 1, 2, 3, 4
- 1, 2, 4
- 2, 3, 5
- 2, 3, 4, 5
- 1, 2, 4, 5

313. Səhmlərin hansı dəyərləri mövcuddur?

- ✓ Nominal və məzənnə dəyərləri
- Orta və ilkin dəyərləri
- İllik və qalıq dəyərləri
- Son və ümumi dəyərləri
- Nominal və qalıq dəyərləri

314. İcraedici orqanların üzvləri üçün məhdudiyyətlərə hansı aid deyil?

- ✓ Baş direktor eyni zamanda DŞ-nin sədri və yoxlama komissiyasının sədri ola bilər
- Eyni zamanda digər təşkilatların idarəetmə orqanlarında vəzifə tutmaq
- Kodeks cəmiyyətin digər vəzifələri icra edən şəxslə katibin funksiyalarının birləşdirilməsini tövsiyyə etmir
- DŞ-nin razılığı əsasında Eyni zamanda digər təşkilatların idarəetmə orqanlarında vəzifə tutmaq
- Eyni zamanda digər təşkilatların idarəetmə orqanlarında vəzifə tutmad DŞ-nin razılığı ilə ola bilər

315. Baş Direktorun səlahiyyətlərini DŞ nə vaxt dayandıra bilər?

- ✓ İstənilən vaxt
- Münaqişə yaranan vaxt
- Sazişin şərtləri pozulan vaxt
- Səhmdarların razılığı alınan vaxt
- Heç bir vaxt

316. Baş direktor nə zaman vəzifəyə başlayır? 1-Səhmdarların Ümumi Yığıncağında baş direktor seçildəndən sonra; 2-Səsvermənin hesabat komissiyasının protokolu imzalanandan sonra; 3-Səs vermə bitdikdən sonra; 4-Əmək müqaviləsi bağlandıqdan sonra; 5-Vəzifəyə təyin olunması haqqında əmr verildikdən sonra

- ✓ 1, 2, 4, 5
- 2, 3, 4
- 2, 3, 4, 5
- 1, 3, 4
- 1, 2, 3

317. Hansı iri sazişlərdə Səhmdarlarının Ümumi Yığıncağının razılığı tələb olunur

- ✓ DŞ-nin vahid səs razılığına nail olmadığı 25/50% malik razılaşmalar

- DŞ-nın vahid səs razılığına nail olmadığı 30/50% malik razılaşmalar
- DŞ-nın vahid səs razılığına nail olmadığı 45/50% malik razılaşmalar
- DŞ-nın vahid səs razılığına nail olmadığı 35+50% malik razılaşmalar
- DŞ-nın vahid səs razılığına nail olmadığı 40+50% malik razılaşmalar

**318.** Hansı iri sazişlərdə Səhmdarlarının Ümumi Yığıncağının razılığı tələb olunur

- √ Cəmiyyətin aktivlərinin balans dəyərinin 50%-dən çoxuna malik sazişlərdə
- Cəmiyyətin aktivlərinin balans dəyərinin 40%-dən çoxuna malik sazişlərdə
- Cəmiyyətin aktivlərinin balans dəyərinin 45%-dən çoxuna malik sazişlərdə
- Cəmiyyətin aktivlərinin balans dəyərinin 55%-dən çoxuna malik sazişlərdə
- Cəmiyyətin aktivlərinin balans dəyərinin 35%-dən çoxuna malik sazişlərdə

**319.** İri sazişlərdə cəmiyyətin aktivlərinin balans dəyərinin hansı faiz intervalında DŞ-nın razılığı tələb edilir?

- √ Aktivlərin balans dəyərinin 25+50%-dək dəyəərə malik sazişlərdə
- Aktivlərin balans dəyərinin 16+60%-dək dəyəərə malik sazişlərdə
- Aktivlərin balans dəyərinin 10+65%-dək dəyəərə malik sazişlərdə
- Aktivlərin balans dəyərinin 5+70%-dək dəyəərə malik sazişlərdə
- Aktivlərin balans dəyərinin 20+55%-dək dəyəərə malik sazişlərdə

**320.** Korporativ idarəetmə kodeksində idarəetmə səlahiyyətlərinə hansının daxil edilməsi tövsiyə olunmur?

- √ İcraedici orqanların səlahiyyətlərinə daxil olunacaq cəmiyyətin daxili sənədlərinin təsdiqi
- Maliyyə təsərrüfat planının hazırlanmasının təşkili
- İcraedici orqanların səlahiyyətlərinə daxil olan cəmiyyətin daxili sənədlərinin təsdiqi
- Fəaliyyətin prioritet istiqamətinin və maliyyə təsərrüfatplanının hazırlanmasının təşkili
- Fəaliyyətin prioritet istiqamətinin təşkili

**321.** Baş direktorun hansı səlahiyyəti vardır? 1-Vəkalətnamə olmadan cəmiyyətin maraqlarını uzlaşdırmaq; 2-Cəmiyyətin adından sazişlər imzalamaq; 3-Ştat cədvəlini təsdiqləmək; 4-Əməkdaşların icra edəcəkləri məcburi əmr və sərəncamlar vermək; 5-Cəmiyyət yaradıldıqda idarəetmənin katibi funksiyasını həyata keçirmək

- √ 2, 3, 4, 5
- 1, 2, 3, 4
- 3, 4, 5
- 2, 4, 5
- 1, 2, 4, 5

**322.** Baş direktorun hansı səlahiyyəti səhvdir?

- √ Cəmiyyət yaradıldıqda idarəetmənin katibi funksiyasını məsul şəxsə ötürmək
- Cəmiyyətin adından sazişlər imzalamaq
- Ştat cədvəlini təsdiqləmək
- Əməkdaşların icra edəcəkləri məcburi əmr və sərəncamlar vermək
- Etibarnamə olmadan cəmiyyətin adından fəaliyyət göstərmək

**323.** İcraedici orqanlar təbdir:

- √ Səhmdarların ümumi yığıncağına və DŞ-na
- Səhmdarların ümumi yığıncağına və audit üzrə komitəyə
- Baş direktora və mükafatlar üzrə komitəyə
- Korporativ münaqişələrin tənzimlənməsi üzrə komitəyə
- DŞ-na və etika üzrə komitəyə

**324.** Cəmiyyətin icraedici orqanı hansını həyata keçirmir?

- Cəmiyyəti cari fəaliyyətinə rəhbərlik
- Ümumi yığıncağın qərarının yerinə yetirilməsi
- DŞ-nın qərarlarının icrasının təşkili

- ✓ DŞ-nın səlahiyyətlərinə daxil olan məsələləri
- DŞ-nın qərarlarının icrası

**325.** Səhmdarların ümumi yığıncağı nə zaman səlahiyyətlidir?

- ✓ Yığıncaqda cəmiyyətin səs hüquqlu səhmlərinin 50 %-dən çoxunun cəmləşdiyi səhmdarlar iştirak etdikdə
- Yığıncaqda cəmiyyətin səs hüquqlu səhmlərinin 40 %-dən çoxunun cəmləşdiyi səhmdarlar iştirak etdikdə
- Yığıncaqda cəmiyyətin səs hüquqlu səhmlərinin 60 %-dən çoxunun cəmləşdiyi səhmdarlar iştirak etdikdə
- Yığıncaqda cəmiyyətin səs hüquqlu səhmlərinin 70 %-dən çoxunun cəmləşdiyi səhmdarlar iştirak etdikdə
- Yığıncaqda cəmiyyətin səs hüquqlu səhmlərinin 30 %-dən çoxunun cəmləşdiyi səhmdarlar iştirak etdikdə

**326.** Səhmdarların ümumi yığıncağının gündəliyi onun keçirilmə vaxtına neçə gün gec olmayaraq bildirilməlidir?

- ✓ 30.0
- 10.0
- 25.0
- 20.0
- 15.0

**327.** Səhmdarların ümumi yığıncağının keçiriləcəyi haqqında məlumat onun keçirilmə vaxtına neçə gün gec olmayaraq bildirilməlidir?

- ✓ 20.0
- 10.0
- 25.0
- 30.0
- 15.0

**328.** “SC haqqında” qanunda cəmiyyətin yığıncağının funksiyalarına aid məsələlərdən səhvdir?

- ✓ Qeri-rəsmi müqavilələrin bağlanması
- Cəmiyyətin idarəedici orqanının yaradılması
- Cəmiyyətin yoxlama komissiyasının üzvlərinin seçilməsi
- Cəmiyyətin təsdiqi
- Səhmlərin nominal dəyərinin artırılması

**329.** “SC haqqında” qanunda cəmiyyətin yığıncağının funksiyalarına aid deyil?

- ✓ Səhmlərin nominal dəyərinin azaldılması
- Cəmiyyətin yenidən təşkili
- Cəmiyyətin ləğv olunması
- Direktorlar Şurasının (DŞ-nın) say tərkibi və onun üzvlərinin seçimi
- Nizamnamənin təsdiqi və ona düzəliş edilməsi

**330.** “SC haqqında” qanuna görə ümumi yığıncaq neçə aydan tez və maliyyə ilinin bitməsindən neçə ay gec olmamaq şərti ilə çağırılmalıdır?

- ✓ 2 aydan tez və maliyyə ilinin bitməsindən 6 aydan gec olmamaqla çağırılmalıdır
- 1 aydan tez və maliyyə ilinin bitməsindən 6 aydan gec olmamaqla çağırılmalıdır
- 2 aydan tez və maliyyə ilinin bitməsindən 4 aydan gec olmamaqla çağırılmalıdır
- 3 aydan tez və maliyyə ilinin bitməsindən 5 aydan gec olmamaqla çağırılmalıdır
- 3 aydan tez və maliyyə ilinin bitməsindən 4 aydan gec olmamaqla çağırılmalıdır

**331.** Avrosəhmdar korporasiyanın korporativ idarəetmə prinsipinə aid deyil?

- ✓ Səhmdarların təsirini genişləndirən vasitələr
- Kompaniya səhmdarlarının mövqeyi üçün əsas təsirə malik olan qərarların qəbulu
- Udulma və qovuşma proseslərinin tənzimlənməsi
- Auditorların səhmdarların ümumi yığıncağında seçilməsi
- Korporasiyanın səhmdar kapitalının dəyərinin maksimallaşdırılmasına nail olunması

**332.** Avrosəhmdarlar konfederasiyasının əsas təyinatına aid deyil?

- √ Orta səhmdarların mübadiləsi
- Səhmdarların maraqlarının təmsil olunması
- Kapital bazarının şəffaflığı
- Korporativ idarəetmə məsələlərinin dəstəklənməsi
- Səhmdar kapitalının dəyərinin yüksəldilməsi

333. Avrosəhmdarlar konfederasiyasının əsas təyinatına daxil edilmir?

- √ Səhmdar kapitalının dəyərinin stabilləşdirilməsi
- Xırda səhmdarların mübadiləsi
- Kapital bazarının şəffaflığı
- Korporativ idarəetmə məsələlərinin dəstəklənməsi
- Səhmdarların maraqlarının təmsil olunması

334. Avrosəhmdarlar assosiasiyalarının konfederasiyasına hansı ölkə daxil deyil?

- √ İtaliya və Avstriya
- Fransa və Böyük Britaniya
- Almaniya və İspaniya
- Danimarka və İsveçrə
- Belçika və İsveçrə

335. Nə vaxt və neçə milli səhmdar assosiasiyası Avrosəhmdarlar konfederasiyasını yaratdı?

- √ 1990-cı ildə, 8 milli səhmdar assosiasiyası
- 1983-cü ildə, 5 milli səhmdar assosiasiyası
- 1988-ci ildə, 7 milli səhmdar assosiasiyası
- 1993-cü ildə, 9 milli səhmdar assosiasiyası
- 1980-cı ildə, 3 milli səhmdar assosiasiyası

336. Korporasiyanın səhmdarlarla münasibətlərində hansı norma nəzərdə tutulmur?

- İnformasiyanın nəşr olunmasına aid
- Korporasiyanın idarəetmə strukturuna aid
- Səhmdarların hüquqlarına aid
- Səlahiyyətlərin bölüşdürülməsi
- √ Səhmdarlarla gizli və sistemli əlaqə

337. Transsəhmdar xərclər əsasən hansı halda yüksək olur? 1-Qeyri-müəyyən tələb olan bazarda; 2-Bazarda informasiya assimetriyası halında; 3-Korporasiyaların instusional mühiti olmayanda; 4-Ehtimal olunmayan qiymət hərəkəti olan bazarda

- √ 1, 2, 4
- 2, 3, 4
- 1, 3
- 1, 4
- 1, 2, 3

338. Transsəhmdar xərclər əsasən hansı halda yüksək olmur?

- √ Ehtimal olunan qiymət hərəkəti olan bazarda
- Qeyri-müəyyən tələb olan bazarda
- Bazarda informasiya assimetriyası halında
- Nadir məhsul istehsalında
- Unikal məhsul istehsalında

339. Transsəhmdar xərclər nəzəriyyəsinə görə transsəhm məsrəflərə nə daxil deyil?

- √ Danışıqların ləngidilməsi
- Pul qiymətləndirilməsi

- Müqavilələrin imzalanması
- İşgüzar əməliyyatların aparılması xərcləri
- İşgüzar tərəfdaşların axtarışına sərf olunan vaxt

**340.** Səhmdarların ümumi yığıncağı nə zaman səlahiyyətlidir?

- ✓ Yığıncaqda cəmiyyətin səs hüquqlu səhmlərinin 50 %-dən çoxunun cəmləşdiyi səhmdarlar iştirak etdikdə
- Yığıncaqda cəmiyyətin səs hüquqlu səhmlərinin 70 %-dən çoxunun cəmləşdiyi səhmdarlar iştirak etdikdə
- Yığıncaqda cəmiyyətin səs hüquqlu səhmlərinin 60 %-dən çoxunun cəmləşdiyi səhmdarlar iştirak etdikdə
- Yığıncaqda cəmiyyətin səs hüquqlu səhmlərinin 40 %-dən çoxunun cəmləşdiyi səhmdarlar iştirak etdikdə
- Yığıncaqda cəmiyyətin səs hüquqlu səhmlərinin 30 %-dən çoxunun cəmləşdiyi səhmdarlar iştirak etdikdə

**341.** Səhmdarların ümumi yığıncağının gündəliyi onun keçirilmə vaxtına neçə gün gec olmayaraq bildirilməlidir?

- 25.0
- ✓ 30.0
- 15.0
- 20.0
- 10.0

**342.** Səhmdarların ümumi yığıncağının keçiriləcəyi haqqında məlumat onun keçirilmə vaxtına neçə gün gec olmayaraq bildirilməlidir?

- ✓ 20.0
- 10.0
- 25.0
- 30.0
- 15.0

**343.** “SC haqqında” qanunda cəmiyyətin yığıncağının funksiyalarına aid məsələlərdən səhvdir?

- ✓ Qeri-rəsmi müqavilələrin bağlanması
- Cəmiyyətin idarəedici orqanının yaradılması
- Cəmiyyətin yoxlama komissiyasının üzvlərinin seçilməsi
- Cəmiyyətin təsdiqi
- Səhmlərin nominal dəyərinin artırılması

**344.** “SC haqqında” qanunda cəmiyyətin yığıncağının funksiyalarına aid deyil?

- ✓ Səhmlərin nominal dəyərinin azaldılması
- Cəmiyyətin yenidən təşkili
- Cəmiyyətin ləğv olunması
- Direktorlar Şurasının (DŞ-nın) say tərkibi və onun üzvlərinin seçimi
- Nizamnamənin təsdiqi və ona düzəliş edilməsi

**345.** “SC haqqında” qanuna görə ümumi yığıncaq neçə aydan tez və maliyyə ilinin bitməsindən neçə ay gec olmamaq şərti ilə çağırılmalıdır?

- ✓ 2 aydan tez və maliyyə ilinin bitməsindən 6 aydan gec olmamaqla çağırılmalıdır
- 1 aydan tez və maliyyə ilinin bitməsindən 6 aydan gec olmamaqla çağırılmalıdır
- 2 aydan tez və maliyyə ilinin bitməsindən 4 aydan gec olmamaqla çağırılmalıdır
- 3 aydan tez və maliyyə ilinin bitməsindən 5 aydan gec olmamaqla çağırılmalıdır
- 3 aydan tez və maliyyə ilinin bitməsindən 4 aydan gec olmamaqla çağırılmalıdır

**346.** Holdingin xarakterik cəhətlərinə hansı uyğundur?

- ✓ Strukturunda cəmiyyət, nümayəndəlik və filiallar mövcuddur
- Aydın nəzərə çarpan istehsal özəyi mövcuddur
- Qeyri-kommersiya təşkilatıdır
- Bircinsli məhsul növləri üzrə ixtisaslaşdırma ilə fəaliyyəti yerinə yetirirlər
- Güclü maliyyə mərkəzi mövcuddur



347. “SC haqqında” qanuna görə DŞ-nin strukturuna tətbiq olunan tələb hansıdır.
- √ Direktor funksiyalarını icra edən şəxs eyni zamanda DŞ-nin sədri ola bilməz
  - Direktor funksiyalarını icra edən şəxs qismən DŞ-nin sədri ola bilər
  - Direktor funksiyalarını icra edən şəxs istisna hallarda DŞ-nin sədri ola bilər
  - Direktor funksiyalarını icra edən şəxs eyni zamanda müəyyən DŞ-nin sədri ola bilər
  - Direktor funksiyalarını icra edən şəxs eyni zamanda DŞ-nin sədri ola bilər
348. “SC haqqında” qanuna görə DŞ-nin strukturuna tətbiq olunan tələb hansıdır.
- √ Kollegial icraedici orqanın üzvləri DŞ-nin tərkibinin 1/4-dən çox ola bilməz
  - Kollegial icraedici orqanın üzvləri DŞ-nin tərkibinin 3/4-dən çox ola bilməz
  - Kollegial icraedici orqanın üzvləri DŞ-nin tərkibinin 1/3-dən çox ola bilməz
  - Kollegial icraedici orqanın üzvləri DŞ-nin tərkibinin 3/4-dən çox ola bilməz
  - Kollegial icraedici orqanın üzvləri DŞ-nin tərkibinin 1/2-dən çox ola bilməz
349. DŞ-nin sədri hansı hüquqa malik deyil?
- √ Cəmiyyət adından müqavilələr imzalamaq
  - İclaslara sədrlik etmək
  - Protokolların aparılmasını təşkil etmək
  - Cəmiyyətin protokollarını imzalamaq
  - Cəmiyyətin işini təşkil etmək
350. Qanunla səs hüquqlu səhmlərin 1000-dən çoxuna sahib olan səhmdarlardan ibarət SC-lər üçün DŞ-nin say tərkibi neçə nəfərdən az ola bilməz?
- √ 9.0
  - 3.0
  - 10.0
  - 12.0
  - 5.0
351. Qanunla səs hüquqlu səhmlərin 1000-dən çoxuna sahib olan səhmdarlardan ibarət SC-lər üçün DŞ-nin say tərkibi neçə nəfərdən çox ola bilməz?
- √ 7.0
  - 11.0
  - 13.0
  - 15.0
  - 9.0
352. Səs hüquqlu səhmlərin 50%-dən azına sahib olan səhmdarlardan ibarət SC-də DŞ yaradılsa onun say tərkibi nəyə əsasən müəyyən edilir? 1-Cəmiyyətin nizamnaməsinə əsasən; 2-Həyata keçirilən müqavilələrə əsasən; 3-Ümumi yığıncağın qərarına əsasən; 4-Qanunda nəzərdə tutulan qaydalara əsasən
- √ 1, 2
  - 1, 4
  - 2, 3
  - 2, 4
  - 1, 3
353. Qarışıq holdinqə xas olan funksiya?
- √ Sahibkarlıq fəaliyyətinin müxtəlif növləri ilə məşğul olmaq
  - Firmadaxili kreditləşdirilmə
  - Dividentlərin repatriyası vergilərin minimallaşdırılması üçün
  - Sosial-iqtisadi proqnozlaşdırma
  - Vergi yükünün azaldılması

- 354.** Xalis holdinqin vəzifəsi hansıdır? 1-Transmilli strukturun idarə edilməsi; 2-Birləşmiş qrupun balansının tərtib edilməsi; 3-Transfert qiymətlərin hazırlanması; 4-Sahibkarlıq fəaliyyətinin müxtəlif növlərilə məşğul olmaq
- 1, 4
  - 1, 3
  - 2, 3
  - 2, 4
  - √ 1, 2
- 355.** Holdinq şirkətlərin növləri?
- √ Xalis və qarışıq holdinq
  - Xalis və dolaylı holdinq
  - Xalis və birbaşa holdinq
  - Xalis və törəmə holdinq
  - Xalis və birgə holdinq
- 356.** Subholdinqlər vasitəsilə hansılar həyata keçirilə bilər?
- √ Ana şirkət törəmə filiallarına nəzarəti aralıq holdinqlə həyata keçirə bilər
  - Törəmə filialları ana şirkətə nəzarəti birbaşa həyata keçirə bilər
  - Ana şirkət törəmə filiallarına nəzarəti 50% həyata keçirə bilər
  - Ana şirkət törəmə filiallarına nəzarəti itirə bilər
  - Ana şirkət törəmə filiallarına nəzarəti bialavasitə həyata keçirə bilər
- 357.** Açıq SC hansını nəşr etdirməməlidir? 1-Cəmiyyətin audit yoxlamasının nəticələrini; 2-SC-in illik hesabatı; 3-SC-in səhmlərinin emissiyasını; 4-Səhmdarların ümumi yığıncağı haqqında məlumat; 5-Cəmiyyətin affilləşmiş şəxsləri haqqında hesabat
- √ 1.0
  - 4.0
  - 5.0
  - 3.0
  - 2.0
- 358.** Açıq SC hansını nəşr etdirməməlidir?
- √ İnsayder və autsayderlər haqqında məlumat
  - SC-in səhmlərinin emissiyasını
  - Səhmdarların ümumi yığıncağı haqqında məlumat
  - Cəmiyyətin affilləşmiş şəxsləri haqqında hesabat
  - SC-in illik hesabatı
- 359.** SƏHMDAR CƏMİYYƏTİ:
- √ özünün təsərrüfat fəaliyyətini həyata keçirmək və mənfəət əldə etmək məqsədilə Nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və ya (və ya) hüquqi şəxslərin könüllü sazişi əsasında təsis olunan müəssisədir.
  - hər hansı təsərrüfat tədbirinin nəticələrinin həyata keçirilməsi ilə əlaqədar çəkilmiş xərclərin səbəb olduğu nəticədir; o mütləq cəmiyyətdir.
  - müəssisə və firmaların müflisləşməsinin qarşısını almaq və ya onların rəqabətqabiliyyətinin yaxşılaşdırılması üçün həyata keçirilən maliyyə-iqtisadi və texniki-təşkilati tədbirlər sistemidir.
  - məbləği məhsul istehsalının həcmə dəyişməsindən asılı olmayan resurslara (amortizasiya ayırmaları, idarəçilərin əməkhaqqı, kredit faizi və s.) müəssisənin çəkdiyi xərclərdir.
  - səhmdar cəmiyyətinə mənsub olmaqla ölçüsü onun (cəmiyyətin) nizamnaməsi ilə müəyyən edilir; o, cəlb olunmuş vəsaitlər və səhmlərin emissiyası (buraxılması) hesabına yaradılır.
- 360.** Korporativ idarəetmə strukturu etibarlı şəkildə nəyə yönəlmişdir
- √ səhmdarların hüquqlarının qorunmasına
  - menecerlərin hüquqlarının qorunmasına
  - kreditorların hüquqlarının qorunmasına
  - menecmenti təkmilləşdirməyə
  - əməkdaşların və menecerlərin hüquqlarının qorunmasına

361. Səhmdarlar üçün reytinglər isə səhmdarların .....haqqında informasiya almaq üçün lazımdır?

- ✓ mülkiyyət hüququnun qorunması dərəcəsi
- mülkiyyətin özgüləşdirilməsi hüququnun qorunması dərəcəsi
- mülkiyyətin özəlləşdirilməsi hüququnun qorunması dərəcəsi
- mülkiyyətin alınması dərəcəsi
- dividend hüququnun qorunması dərəcəsi

362. Müasir korporasiyaya aşağıdakı əsas əlamət xasdır...

- ✓ mülkiyyətin səhmdar forması
- mülkiyyətin natural forması
- mülkiyyətin pul forması
- mülkiyyətin dəyər forması
- mülkiyyətin məhdud forması

363. Korporasiya öz qarşısında müəyyən məqsədlər qoyan, ictimai rifaha görə fəaliyyət göstərən, müəyyən hüquqlara malik, hüquqi şəxs olan, daimi əsaslarla işləyən və.....

- ✓ məhdud məsuliyyət daşıyan işgüzar təşkilatdır
- qeyri məhdud məsuliyyət daşıyan işgüzar təşkilatdır
- bütün əmlakla məsuliyyət daşıyan işgüzar təşkilatdır
- yarımqıq məsuliyyət daşıyan işgüzar təşkilatdır
- tam məhdud məsuliyyət daşıyan işgüzar təşkilatdır

364. Məhdud məsuliyyətli cəmiyyətin nöqsanı olan variantı seçin.

- ✓ Kreditorlar üçün az cəlb edici olması.
- cəmiyyətin üzvləri onun öhdəliklərinə görə məhdud məsuliyyət daşması.
- Bir şəxs tərəfindən yaradıla bilməsi.
- Nizamnamə kapitalı qanunverijilikdə nəzərdə tutulmuş həjimdən az olmalı.
- Qısa müddətli xeyli vəsait cəlb edilməsi imkanı.

365. Etibara əsaslanan yoldaşlıq müəssisələrinə aşağıda qeyd olunan fərqləndirici xüsusiyyətlərdən hansı daxil deyildir.

- ✓ Etibara əsaslanan yoldaşlıqda qanun əmanətçinin hüquqi vəziyyətini xüsusi olaraq reqlamentləşdirmir.
- Etibara əsaslanan yoldaşlığın firma adına əmanətçinin adının əlavə edilməsi avtomatik olaraq onu tam yoldaşa çevirir.
- Etibara əsaslanan yoldaşlığın əmanət işlərinin yoldaşlığın əmlakına qoyduqları əmanətlə bağlı olaraq əmlak hüquqları vardır.
- Etibara əsaslanan yoldaşlıq ləğv edilərkən əmanətçilər yoldaşlığın əmlakından digər kreditorların tələbləri ödənildikdən sonra tam yoldaşlara nisbətən öz əmlaklarını və ya ona ekvivalent pul vəsaitini almaqda üstünlüyə malikdirlər.
- etibara əsaslanan yoldaşlıq 2 qrup iştirakçılardan tam yoldaşlardan və əmanətçilərdən təşkil olunur.

366. Təsərrüfat yoldaşlığı və cəmiyyətin ümumi əlamətlərinə xas olmayan əlaməti göstərin.

- ✓ Cəmiyyət və yoldaşlıq bir nəfər tərəfindən yaradıla bilər.
- Bütün onlar hamısı hüquqi səlahiyyətə malik olan kommersiya təşkilatı hesab olunur.
- Cəmiyyət və yoldaşlıq müəssisələri öz əmlaklarını mülkiyyətçiləri olduğuna görə cəmiyyətə münasibətdə onun iştirakçıları məsuliyyət xarakterli hüquqlara malikdir.
- Cəmiyyət və yoldaşlıq hüquqi şəxs kimi digər cəmiyyət və yoldaşlıq müəssisələrin iştirakçısı ola bilər.
- İştirakçıları sahibkarlıq fəaliyyəti ilə məşğul olmalı olan yoldaşlıqda yalnız fərdi sahibkarlar və ya kommersiya təşkilatları iştirak edə bilərlər.

367. ABŞ-da hansı orqan aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir: 1. Şura səhmdarların vahid kollektivinin nümayəndəsidir və onların ümumi maraqlarının reallaşmasına qulluq etməlidir; 2. Şirkətin səhmlərinin sahibləri – direktorları seçən yeganə qrupdur və onlar bu qrupun maraqlarına xidmət etməlidirlər

- kreditorlar şurası
- ✓ direktorlar şurası
- müşahidə şurası
- səhmdarlar iclası

- top-menecment

368. Səhmlər bir əldə çəmləşdikdə ümumi iclasda səsvermənin nəticələri əvvəlcədən məlum olur və hər şey nəzarət səhm zərfinə və səhmlərin əhəmiyyətli hissəsinə sahib olanlarla kimlərlə razılaşmasından asılıdır?

- ✓ şirkət rəhbərliyinin
- kreditorlarla
- xırda səhmdarlarla
- banklarla
- şirkət əməkdaşların

369. Səhmlər bir əldə çəmləşdikdə ümumi iclasda səsvermənin nəticələri əvvəlcədən məlum olurmu?

- ✓ olur
- çalışır
- hərdən
- heç biri
- olmur

370. Beynəlxalq təcrübəyə görə bazarları inkişaf edən ölkələrdə səhmdar kapitalın strukturunda yüksək dərəcədə təmərküzləşmə vardır. Bu, o deməkdir ki, əksər şirkətlərdə bir baza səhmləri vardır. Ona təkcə nəzarət, səhm zərfi deyil, həm də yüksək nəzarət zərfi (səhmlərin 75%-dən yuxarı) məxsusdur. Belə şəraitdə korporativ idarəetmə mexanizmi səmərəli olurmu?

- ✓ olmur
- çalışır
- hərdən
- heç biri
- olur

371. Beynəlxalq təcrübəyə görə bazarları inkişaf edən ölkələrdə səhmdar kapitalın strukturunda yüksək dərəcədə təmərküzləşmə vardır. Bu, o deməkdir ki, əksər şirkətlərdə bir baza səhmləri vardır. Ona təkcə nəzarət, səhm zərfi deyil, həm də yüksək nəzarət zərfi yənisəhmlərin necə faizi məxsusdur məxsusdur

- ✓ 75%-dən yuxarı
- 70%-dən yuxarı
- 85%-dən yuxarı
- 80%-dən yuxarı
- 65%-dən yuxarı

372. Beynəlxalq təcrübəyə görə bazarları inkişaf edən ölkələrdə səhmdar kapitalın strukturunda yüksək dərəcədə nə vardır.

- ✓ təmərküzləşmə
- mərkəzləşmə
- diversifikasiya
- unifikasiya
- səpələnmə

373. Müşahidə Şurasının vəzifələrinə aiddir:

- ✓ bütün variantlar
- bir çox hallarda mülkiyyətçilər cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi və onun fəaliyyətinə ümumi rəhbərliyin həyata keçirilməsi ilə bağlı kifayət qədər imkana (səriştəyə) malik olurlar.
- Səhmdar cəmiyyətində mülkiyyətçilik idarəetmədən (menecmentdən) ayrı olduğundan, mülkiyyətçilərin maraqlarının təmin edilməsi baxımından icra orqanlarının (menecerlərin) fəaliyyətinə nəzarət edilməsi ön plana çıxır
- lazımi bilik və bacarıqların bir arada toplanmasına xidmət edir
- Cəmiyyətlərdə Müşahidə şurası təşkil olunmalı, onun vəzifələri və məsuliyyətini müəyyən edən əsasnamə qəbul olunmalıdır.

374. Aşağıdakı fikirlərdən hansı səhvdir:

- ✓ standartlar şirkətin missiyası əsasında hazırlanır
- standartlar etik normalara əsaslanan tövsiyələrdən ibarətdir.
- standartlar “riayət et və ya izah et” prinsipi əsasında tətbiqi məqsəduyğun olardı.

- cəmiyyətlər standartlara riayət etməli, əks təqdirdə isə riayət etməməyin səbəblərini açıqlamalı və izah etməlidirlər
- Standartların müddəaları hüquqi deyil, könüllü xarakter daşıyır.

**375.** Aşağıdakı fikirlərdən hansı səhvdir:

- √ qanunvericilik səhmdar cəmiyyətin idarə edilməsi ilə bağlı ümumi qaydaları müəyyən etdiyindən, onların hər birinin idarə edilməsinin xüsusiyyətlərini tənzimləyər
- standartların məqsədi korporativ idarəetməyə dair yerli və beynəlxalq təcrübələr arasında tarazlıq əldə etməkdir
- lakin qanunvericilik səhmdar cəmiyyətin idarə edilməsi ilə bağlı ümumi qaydaları müəyyən etdiyindən, onların hər birinin idarə edilməsinin xüsusiyyətlərini tənzimləyə bilməz.
- standartlar Azərbaycan Respublikasının qanunvericiliyində öz əksini tapıb.
- Standartlar İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2004-cü il Korporativ İdarəetmə Prinsiplərinə uyğun hazırlanmışdır.

**376.** Standartlar:

- √ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2004-cü il Korporativ İdarəetmə Prinsiplərinə uyğun hazırlanmışdır.
- Əmək məcəlləsinə uyğun hazırlanmışdır
- Banklar haqqında qanuna əsasən hazırlanmışdır
- hamısı
- konstitusiyaya uyğun hazırlanmışdır

**377.** Standartların məqsədi:

- √ korporativ idarəetməyə dair yerli və beynəlxalq təcrübələr arasında tarazlıq əldə etməkdir
- dividendlərin həcmünün müəyyənləşdirilməsində səhmdarlar fəal iştirak edirlər
- qiymətli kağızlar üzrə əməliyyatların qanunvericilik aktları Parlament və özəl təşkilat olan Qiymətli Kağızlar və İnvestisiyalar üzrə Kollegiyanın qaydaları ilə tənzimlənir;
- bütün variantlar
- informasiyanın açıqlanması üzrə ən ciddi və sərt qaydalar möv-cud-dur və səhmdarlar arasında qarşılıqlı münasibətlər dəqiq sistem üzərində qurulmuşdur

**378.** Standartlar özündə nəyi əks etdirmir:

- √ restrukturizasiyanı
- səhmdarların hüquqlarının qorunması,
- şəffaf fəaliyyətin təmin olunması üçün cəmiyyətlər tərəfindən riayət olunmalı bir çox mühüm qaydaları
- daxili nəzarət və risklərin idarə edilməsinə dair tələbləri
- Müşahidə şurası, icra orqanlarının yaradılması və fəaliyyəti,

**379.** Standartlar özündə nəyi əks etdirir:

- √ bütün variantlar
- səhmdarların hüquqlarının qorunması,
- şəffaf fəaliyyətin təmin olunması üçün cəmiyyətlər tərəfindən riayət olunmalı bir çox mühüm qaydaları
- daxili nəzarət və risklərin idarə edilməsinə dair tələbləri
- Müşahidə şurası, icra orqanlarının yaradılması və fəaliyyəti,

**380.** Azərbaycanda korporativ idarəetmə standartlarını hansı təşkilat tərtib etmişdir:

- √ Azərbaycan Respublikası dövlət orqanlarının və Bey-nəlxalq Maliyyə Korporasiyası
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- Azərbaycan Respublikası Əmlak Komitəsi
- Bütün variantlar
- Azərbaycan Milli bankı

**381.** Yeni rəhbər ilk öncə müəssisədə hansı addımı atmalıdır

- √ yeni strategiyanı tərtib və təsdiq etməli
- Borcluların daha biraz başını qatmalı
- Qiymətləri tənzim etməli
- Köhnə işçi heyəti işdən azad etməlidir

- Köhnə qərarların icrasına önəm verməli

**382.** Yeni rəhbər seçərkən önəm verilən əlamətlərdəndir

- √ özünə inamlı olması
- Heç kimə etibar etməməsi
- Heç kimə borc verməməsi
- Heçkimin fikrinə əhəmiyyət verməməsi
- Onun skeptik insan olması

**383.** Müşahidə şurasının üzvü aşağıdakı halların hansında müstəqil hesab edilmir?

- √ Son üç ildə və ya hal-hazırda Cəmiyyətin səhmdarı deyildir
- Son üç ildə və ya hal-hazırda Cəmiyyətin auditorunun işçisi deyil
- Son üç ildə və ya hal-hazırda Cəmiyyətin vəzifəli şəxslərinin yaxın qohumu deyildir
- hamısı
- Son 5 ildə cəmiyyətin və ya ona aidiyyəti olan şəxslərin işçisi olmamışdır

**384.** Şirkət fəaliyyətini nəzarətdə saxlayan qurumlar:

- √ fond və mal birjalari
- lizinq bazarı
- maliyyə bazarı
- bütün variantlar
- vençur fondlar

**385.** Direktorlar Şurasının islahatlarını əngəlləyən cəhətlər:

- şirkətlərin bölmələrinin ləğv edilməsi
- şirkətlərin bölmələrinin birləşdirilməsi
- √ bütün variantlar
- lazımsız istehsalatın ləğv edilməsi
- daha iri şirkətlərin yaradılması,

**386.** Direktorlar Şurasının fəaliyyətinin çatışmayan cəhətləri:

- √ onlar bir çox digər şirkətlərin qar-şısındakı çətinliklərin aradan qaldırılması iqtidarında olma-ya bilər
- şirkətin strateji məsələlərinin əsaslandırır
- rəhbər işçilərin təyin edilməsi,
- strategiyanın gerçəkləşdirilməsinə nəzarətin həyata keçirilməsi,
- şirkətin aktivlərinin idarə olunmasının nəticələri barədə səhmdarların məlumatlandırılması.

**387.** Hansı ölkədə Müşahidə şurasının keçirməli olduğu iclasların sayı qanunla təyin olunur:

- Macarıstanda
- Fransada
- Amerikada
- Böyük Britaniyada
- √ Almaniya

**388.** Direktorlar Şurasının fəaliyyətinə aid deyil:

- strategiyanın gerçəkləşdirilməsinə nəzarətin həyata keçirilməsi,
- √ risk komitələrinin yaradılması və əsasnamələrinin təsdiqi
- rəhbər işçilərin təyin edilməsi,
- şirkətin strateji məqsədlərinin əsaslandırır
- şirkətin aktivlərinin idarə olunmasının nəticələri barədə səhmdarların məlumatlandırılması

**389.** Direktorlar Şurası:

- ✓ bütün variantlar
- rəhbər işçilərin təyin edilməsi,
- strategiyanın gerçəkləşdirilməsinə nəzarətin həyata keçirilməsi,
- şirkətin aktivlərinin idarə olunmasının nəticələri barədə səhmdarların məlumatlandırılması
- şirkətin strateji məqsədlərinin əsaslandırır

**390.** Outsayder kimdir:

- insayderdir
- sahibkardır
- daxili direktordur
- ✓ müstəqil direktordur
- bütün variantlar

**391.** İnsayder kimdir:

- ✓ daxili direktordur
- autsayderdir
- müstəqil direktordur
- kənar direktordur
- bütün variantlar

**392.** General Motors şirkətinin hazırladığı kodeksə görə neçə ildən bir bu və ya digər üzvün direktorlar şurasında qalması məsələsinə baxılır?

- ✓ 5.0
- 6.0
- 2.0
- 4.0
- 7.0

**393.** “General motors” şirkətinin direktorlar şurasının hazırladığı «Korporativ idarəetmənin əsas istiqamətləri və problemləri» neçənci ilə təsadüf edilir

- 2000.0
- 2002.0
- 1996.0
- 1998.0
- ✓ 1999.0

**394.** ABŞ və İngiltərədə indiyə kimi səhmdarları nə narahat edən əsas məsələdir?

- ✓ direktorlar Şurasının tərkibi və orada nümayəndəlik.
- səhmlərin paylanması
- səhmlərin məzənnəsə
- dividendlərin verilməsi
- top menecdlərin insayder fəaliyyəti

**395.** Müstəqil direktorların sayının artması səhmdarların hüquqlarının pozulmasının və rəhbərlik tərəfindən sui-istifadənin qarşısını ala bilirmi?

- ✓ almır
- alma yollarını göstərir
- hər şirkətdə bir cürdür
- heç biri
- A)alır

**396.** ABŞ və İngiltərənin bir çox korporasiyalarının direktorlar şurasına «daxili» üzvlər (insayder adlanan) daxildir və onlar korporasiyada işləyirlər (menecer) və ya da korporasiyanın idarəçiliyi ilə sıx bağlı olan insanlardır. Xarici üzvlər isə nə korporasiya, nə də onun idarəçiliyi ilə bağlı deyildirlər və necə adlanırlar?

- ✓ autsayder

- minaritar
- majaritar
- diler
- insayder

397. ABŞ və İngiltərənin bir çox korporasiyalarının direktorlar şurasına «daxili» üzvlər (insayder adlanan) daxildir və onlar korporasiyada işləyirlər (menecer) və ya da korporasiyanın idarəçiliyi ilə necə bağlı olan insanlardır?

- √ zəif
- cüzi
- sistemli
- funksional
- sıx

398. ABŞ və İngiltərənin bir çox korporasiyalarının direktorlar şurasına «daxili» üzvlər aiddir, onlar necə adlanır?

- √ insayder
- minaritar
- majaritar
- diler
- autsayder

399. Potensial investora reytinq nə üçün lazımdır?

- √ şirkətdə şəffaflığın səviyyəsinin dərk olunması
- şirkətdə mənfəət səviyyəsinin dərk olunması
- şirkətdə diversifikasiya səviyyəsinin dərk olunması
- şirkətdə səmərəlilik səviyyəsinin dərk olunması
- şirkətdə intizam səviyyəsinin dərk olunması

400. Potensial investora reytinq nə üçün lazımdır?

- √ investisiya qərarlarının qəbulu zamanı strateji və portfel investorlar tərəfindən əlavə informasiyanın alınması investisiya qərarlarının qəbulu zamanı strateji və portfel investorlar tərəfindən əlavə informasiyanın alınması
- investisiya qərarlarının qəbulu zamanı strateji və portfel investorlar tərəfindən əlavə informasiyanın alınması
- investisiya qərarlarının qəbulu zamanı strateji və portfel səhmdarlar tərəfindən əlavə informasiyanın alınması
- innovasiya qərarlarının qəbulu zamanı real və portfel investorlar tərəfindən əlavə informasiyanın alınması
- strateji qərarlarının qəbulu zamanı strateji və portfel kreditörə tərəfindən əlavə informasiyanın alınması

401. Şirkətə reytinq nə üçün lazımdır?

- √ korporativ idarəetmə prosedurlarının təkmilləşdirilməsi
- menecerlərin fəaliyyət təkmilliyinin səmərələşdirilməsi
- korporativ idarəetmə normalarının artırılması
- idarə heyətinə seçilmə prosedurlarının təkmilləşdirilməsi
- korporativ münasibətlərinin təkmilləşdirilməsi

402. Şirkətə reytinq nə üçün lazımdır?

- kapital axını prosesində investora əlavə informasiyanın verilməməsi
- √ kapitalın cəlb olunması prosesində investora əlavə informasiyanın verilməsi
- kapitalın cəlb olunması prosesində investora natamam informasiyanın verilməsi
- kapitalın cəlb olunması prosesində investora məhdud informasiyanın verilməsi
- kapitalın cəlb olunması prosesində kreditörlərə natamam informasiyanın verilməsi

403. Korporativ idarəetmə reytinqinin yaradılması kimlərə lazımdır?

- √ şirkətlərin özünə, investora və səhmdarlara
- əməkdaşlara, investora və səhmdarlara
- şirkətlərin özünə, investora və kreditörlərə



- şirkətlərin özünə, investora və müşahidə şurasına
- şirkətlərin özünə, direktorlar şurasına və səhmdarlara

404. Çoxlu sayda mülkiyyətçilərə xas olan şirkətlərin idarə edilməsi probleminin mürəkkəbləşməsində keyfiyyət sıçrayışı son 30 ildə baş vermişdir. Buna aşağıdakı səbəb olmuşdur:

- ✓ mülkiyyətdən istifadə prosesinə mülkiyyətçi olmayan maqarlı tərəflər təsir göstərməyə can atırlar.
- mülkiyyətdən sərəncamvermə prosesinə mülkiyyətçi olmayan maqarlı tərəflər təsir göstərməyə can atırlar.
- mülkiyyətdən istifadə prosesinə mülkiyyətçi olmayan maqarlı tərəflər təsir göstərməyə can atmırlar.
- mülkiyyətdən sərəncamvermə prosesinə mülkiyyətçi olmayan maqarlı tərəflər təsir göstərməyə can atmırlar.
- mülkiyyətdən mənimsəmə prosesinə mülkiyyətçi olmayan maqarlı tərəflər təsir göstərməyə can atırlar.

405. Çoxlu sayda mülkiyyətçilərə xas olan şirkətlərin idarə edilməsi probleminin mürəkkəbləşməsində keyfiyyət sıçrayışı son 30 ildə baş vermişdir. Buna aşağıdakı səbəb olmuşdur:

- ✓ mülkiyyətin idarə edilməsində maddəli menecerlər daha böyük rol oynamağa başladılar.
- mülkiyyətin idarə edilməsində banklar daha böyük rol oynamağa başladılar.
- mülkiyyətin idarə edilməsində əməkdaşlar və menecerlər daha böyük rol oynamağa başladılar.
- mülkiyyətin idarə edilməsində səhmdarlar və kreditorlar daha böyük rol oynamağa başladılar.
- mülkiyyətin idarə edilməsində səhmdarlar daha böyük rol oynamağa başladılar.

406. Çoxlu sayda mülkiyyətçilərə xas olan şirkətlərin idarə edilməsi probleminin mürəkkəbləşməsində keyfiyyət sıçrayışı son 30 ildə baş vermişdir. Bunlara aşağıdakı səbəb olmuşdur:

- ✓ elə iri səhmdarlar yaranmışlar ki, onlar bilavasitə mülkiyyətin cari idarə olunması prosesindən imtina edirlər.
- elə xırda səhmdarlar yaranmışlar ki, onlar bilavasitə mülkiyyətin cari idarə olunması prosesinə cəlb olunmaq istəyirlər.
- elə minaritar səhmdarlar yaranmışlar ki, onlar bilavasitə mülkiyyətin cari idarə olunması prosesindən imtina edirlər.
- elə iri investora yaranmışlar ki, onlar bilavasitə kreditor kimi iştirak etmək istəyirlər.
- elə iri səhmdarlar yaranmışlar ki, onlar bilavasitə mülkiyyətin cari idarə olunması prosesinə can atırlar.

407. Çoxlu sayda mülkiyyətçilərə xas olan şirkətlərin idarə edilməsi probleminin mürəkkəbləşməsində keyfiyyət sıçrayışı son 30 ildə baş vermişdir. Bunlara aşağıdakılar səbəb olmuşdur:

- ✓ Birinci, şirkətlərdə səhmdarların ümumi sayının artması baş verirdi. İkinci, elə iri səhmdarlar yaranmışlar ki, onlar bilavasitə mülkiyyətin cari idarə olunması prosesindən imtina edirlər. Üçüncü, mülkiyyətin idarə edilməsində maddəli menecerlər daha böyük rol oynamağa başladılar.
- Birinci, şirkətlərdə kreditorların ümumi sayının azalması baş verirdi. İkinci, elə iri səhmdarlar yaranmışlar ki, onlar bilavasitə mülkiyyətin cari idarə olunması prosesindən imtina edirlər. Üçüncü, mülkiyyətin idarə edilməsində maddəli menecerlər daha böyük rol oynamağa başladılar.
- Birinci, şirkətlərdə səhmdarların ümumi sayının azalması baş verirdi. İkinci, elə iri səhmdarlar yaranmışlar ki, onlar bilavasitə mülkiyyətin cari idarə olunması prosesindən imtina edirlər. Üçüncü, mülkiyyətin idarə edilməsində maddəli menecerlər daha böyük rol oynamağa başladılar.
- Birinci, şirkətlərdə kreditorların ümumi sayının artması baş verirdi. İkinci, elə iri səhmdarlar yaranmışlar ki, onlar bilavasitə mülkiyyətin cari idarə olunması prosesindən imtina edirlər. Üçüncü, mülkiyyətin idarə edilməsində maddəli menecerlər daha böyük rol oynamağa başladılar.
- Birinci, şirkətlərdə investoraların ümumi sayının artması baş verirdi. İkinci, elə iri səhmdarlar yaranmışlar ki, onlar bilavasitə mülkiyyətin cari idarə olunması prosesindən imtina edirlər. Üçüncü, mülkiyyətin idarə edilməsində maddəli menecerlər daha böyük rol oynamağa başladılar.

408. .... – ilk növbədə kadr potensialının artmasını göstərir, çünki kadrların öyrədilməsi, daxili rotasiyası və təcrübənin artması imkanları artır

- ✓ idarəetmə sinergiyası
- istehsal sinergiyası
- inteqrasiya effekti
- satış sinergiyası
- sərmayə sinergiyası.

409. .... – ayrı-ayrı firmaların sərmayə imkanlarının istifadəsinin multiplikativ effektini xarakterizə edir

- ✓ sərmayə sinergiyası
- istehsal sinergiyası
- inteqrasiya effekti
- satış sinergiyası

- konglomerat effekti

410. Etik davranış kodeksini kim təsdiq edir:

- ✓ İdarə heyəti
- Müşahidə Şurası
- menecer qrupu
- bütün variantlar
- Səhmdarların ümumi yığıncağı

411. .... – istehsalat güclərinin maksimal istifadəsinə, alış zamanı məsrəflərin azaldılmasına, əlavə xərclərin qənaətinə gətirib çıxarır.

- ✓ istehsal sinerjiyası
- inteqrasiya effekti
- satış sinerjiyası
- kompleks üstünlüklər sinerjiyası
- konglomerat effekti

412. Elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin mahiyyəti nədən ibarətdir

- ✓ Məhsul və istehsalın tərəqqisinin sürətləndirilməsi
- Ucuzlaşmış xammalın alınması
- Yeni işçilərin işə qəbulu
- Bazarın araşdırılması
- İşçi qüvvəsini çıxarmaqla istehsal sisteminin resursla təminatı

413. Maddi – texniki təminatın mahiyyəti nədir

- ✓ İşçi qüvvəsini çıxarmaqla istehsal sisteminin resursla təminatı
- Yeni işçilərin işə qəbulu
- Bazarın araşdırılması
- Doğru cavab yoxdur.
- Ucuzlaşmış xammalın alınması

414. İstehsal sisteminin funksional sahələrinə aiddir:

- ✓ Bunların hamısı
- Maliyyə və mühasibat uçotu
- Məhsulun yayılması və satışı
- Maddi-texniki təchizat
- Kadr funksiyası

415. İstehsal sisteminin funksional sahələrinə aiddir:

- Marketing
- Kadr funksiyası
- Maliyyə və mühasibat uçotu
- İstehsal
- ✓ Bunların hamısı

416. İstehsal sisteminin funksional sahələrinə aiddir:

- ✓ idarəetmə təhlili
- Maliyyə və mühasibat uçotu
- Məhsulun yayılması və satışı
- Marketing
- Kadr funksiyası

417. İri şirkətlərin müvəffəqiyyəti, ilk növbədə.....

- √ miqyas üstünlüyündən başlayır
- diversifikasiya üstünlüyündən başlayır
- məhsuldarlığın artmasından başlayır
- müəssisələrin qovuşmasından başlayır
- sinerjiyadan başlayır

418. Daha uğurlu fəaliyyət göstərən firmanın gəliri hardan olur

- √ uğursuz fəaliyyətli müəssisələrin
- Inhisarlaşmanın
- Brokerlikdən
- Qaçqmalçılığın. Inhisarlaşmanın
- Qaçqmalçılığın

419. Baş direktorun səlahiyyətləri hansıdır? 1-Eitbarnamə olmadan cəmiyyətin adından fəaliyyət göstərmək; 2-Cəmiyyətin adından sazişlər imzalamaq; 3-Əməkdaşlara əmrlər verə bilməmək; 4-Ştat cədvəlini təsdiqləmək

- √ 1, 2, 4
- 2, 3
- 2, 3, 4
- 1, 4
- 1, 2, 3

420. Baş direktor və idarəetmə üzvləri hansı məsuliyyətlərə malik olmur?

- √ Siyasi
- Vətəndaş
- İnzibati
- Cinayət
- Maddi

421. Baş direktor və idarəetmə üzvlərinin inzibati məsuliyyəti nəyi nəzərdə tutmur

- √ Təşkilatın rəhbəri üzündən dəyən zərərin ödənilməsi
- DŞ-na daxil olmaq
- Fiziki şəxsin hüquqi şəxslərin icraedici orqanlarında rəhbər vəzifə tutmağı
- Hüquqi şəxslərin idarə olunması üzrə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin qadağan edilməsi
- İnzibati diskvalifikasiya

422. Korporativ katibin cavab verməli olduğu tələblərə aid deyil?

- √ Cəmiyyət haqqında informasiyanın nəşr olunmasını ləğv etmək
- DŞ-nın fəaliyyəti haqqında informasiyanın nəşr olunması və təqdimatına əməl olunması
- Cəmiyyət haqqında informasiyanın nəşr olunmasına riayət edilməsi
- Cəmiyyət haqqında informasiyanın təqdimatına əməl edilməsi
- Səhmdarların ümumi yığıncağına hazırlıq

423. Korporativ katibin cavab verməli olduğu tələblərə aid deyil?

- √ Səhmdarların Ümumi Yığıncağında baş direktorun seçimi
- DŞ-nın fəaliyyətinə əməl olunması
- Cəmiyyət haqqında informasiyanın nəşr olunmasına riayət edilməsi
- Cəmiyyət haqqında informasiyanın təqdimatına əməl edilməsi
- Səhmdarların ümumi yığıncağına hazırlıq

424. Son illərdə korporativ katib funksiyalarını yerinə yetirməli olduğu şəraitdən hansı səhvdir?

- √ İstitusional investorların azalan təsiri şəraitində
- Təşkilatın işçilərinə səhmdarlar tərəfindən top menecmentin təsirinin gücləndiyi şəraitdə
- Təşkilatın işçilərinə səhmdarları tərəfindən DŞ-na təsirin güclənməsi şəraitində

- Qanunvericilik normalının sərtləşdirilməsi şəraitində
- Vətəndaş cəmiyyətinin biznesin sosial məsuliyyət səviyyəsinə yüksək tələbləri şəraitində

425. Korporativ katibin funksiyalarına aid deyil?

- ✓ Cəmiyyət tərəfindən səhmdarların müraciətlərinin növbələnməsi
- Nizamnamənin tələblərinə uyğun DŞ-nın iclasının keçirilməsi
- Cəmiyyət haqqında informasiyanın nəşr edilməsinin təmini
- Proseslərə əngəl olan faktlarla DŞ-nın sədrini məlumatlandırmaq
- Qanuna uyğun səhmdarların ümumi yığıncağına hazırlıq

426. Baş direktor və idarəetmə üzvləri hansı məsuliyyətlərə malik olur? 1-Cinayət ; 2-Sosial ; 3-Maddi ; 4-İnzibati ; 5-Vətəndaş

- ✓ 1, 3, 4, 5
- 2, 3, 4, 5
- 1, 2, 3, 4
- 2, 3, 5
- 1, 2, 4

427. Baş direktor və idarəetmə üzvləri hansı məsuliyyətlərə malik olmur?

- ✓ Sosial
- İnzibati
- Vətəndaş
- Cinayət
- Maddi

428. Hansı fikir əlaqəli müqaviləyə uyğun gəlmir?

- ✓ Bu müqavilələrdə formal şərtlər qeyri-formal şərtləri üstələyir
- Əlaqəli müqavilə qarşılıqlı faydalıdır
- Əlaqəli müqavilədə asılılığın mümkün maksimal dərəcəsi təmin olunur
- Belə müqavilə uzunmüddətlidir
- Bu müqavilələrdə formal şərtlər qeyri-formal şərtləri üstələyir

429. Hansı fikir neoklassik müqaviləyə uyğun gəlmir?

- ✓ Tərəflər dəyişkənlikdə fərqlənirlər
- Tərəflər arasında yüksək qarşılıqlı asılılığa nail olunur
- Neoklassik müqavilə əməkdaşlıq prinsiplərinə əsaslanır
- Müqavilədə gələcəkdə baş verə biləcək vəziyyətləri istismar edilməklə hər şeyi nəzərə alır
- Şifahi razılıqlar yazılı müqavilələr siyahısında nəzərdən keçirilir

430. Hansı fikir klassik müqaviləyə uyğun gəlmir? 1-Tərəflər muxtariyyəti qoruyub saxlayır; 2-Tərəflər dəyişkənlikdə fərqlənirlər; 3-Bağlanılan kontrakt sərt və hüquqi sənəd kimi qəbul edilir; 4-Müqavilədə təsbit olunmayan heç bir razılıq tanınmır; 5-Bəzi şərtlər şifahi olaraq qəbul olunur

- 4.0
- 1.0
- ✓ 5.0
- 2.0
- 3.0

431. Hansı tip müqavilələr nəzəriyyəsinə aid edilmir?

- Əlaqəli müqavilə
- Neoklassik müqavilə
- Əlaqəli və ya iuplisit müqavilə
- Klassik müqavilə
- ✓ Formal müqavilə

432. Müqavilələr nəzəriyyəsində neçə tip müqavilə fərqləndirilir?

- √ 3.0
- 12.0
- 5.0
- 9.0
- 2.0

433. Nəzarət və tənzimləməyə aid deyil:

- √ informasiyaların toplanması və işlənməsi;
- zaman və məna nöqteyi-nəzərindən tənzimlənən ölçüərin müəyyən edilməsi;
- kənarlaşmaların analizi, planın faktdan kənarlaşma səbəblərinin izahı və kənarlaşmaların azaldılması üçün təkliflərin hazırlanması.
- məqsədə nailolma səviyyələrinin ölçülməsi, qiymətləndirilməsi üçün plan və faktiki ölçülərin müqayisə edilməsi;
- ölçülərin yol verilən kənarlaşma sənədlərinin müəyyənləşdirilməsi;

434. Nəzarət və tənzimləməyə aiddir:

- məqsədə nailolma səviyyələrinin ölçülməsi, qiymətləndirilməsi üçün plan və faktiki ölçülərin müqayisə edilməsi;
- kənarlaşmaların analizi, planın faktdan kənarlaşma səbəblərinin izahı və kənarlaşmaların azaldılması üçün təkliflərin hazırlanması.
- zaman və məna nöqteyi-nəzərindən tənzimlənən ölçülərin müəyyən edilməsi;
- √ hamısı
- ölçülərin yol verilən kənarlaşma sənədlərinin müəyyənləşdirilməsi;

435. Korporativ idarəetmənin problemləri üzrə 1992-2003-cü illərdə hansı məruzə qəbul edilməmişdir?

- √ Audit üzrə komitənin tərkibinə maliyyə ekspertlərinin daxil edilməsi haqqında Kinqin məruzəsi
- Daxili nəzarət və maliyyə hesabatı haqqında Kutman məruzəsi
- Korporativ idarəetmənin ümumi standartlarının pozulması üzrə məsuliyyət haqqında Piters məruzəsi
- Korporasiya iştirakçılarının maraqlarının uçotu haqqında Kinq məruzəsi
- İcraedici olmayan direktorlar haqqında Xiqqs məruzəsi

436. Reytinglərin təyin olunması və onun əsasında təhlilin aparılması konkret bazar mühitində qiymətli kağızlar emitentlərini nə etməyə imkan verir.

- √ diferensiallaşdırmağa
- unifikasiyaya
- modifikasiyaya
- stimullaşdırmağa
- standartlaşdırmağa

437. Korporativ idarəetmə təcrübəsinin aşağı səviyyəsi investisiyaların cəlb olunmasına mənfi təsir etməklə, milli səviyyədə daha böyük problemlərin yaranmasına gətirib çıxarır. Bu da korporativ idarəetmə nəyin müəyyən olunmasını zəruri edir?

- prinsiplərinin
- qaydalarının
- √ reytinglərinin
- davranlarının
- sisteminin

438. Korporativ idarəetmə təcrübəsinin aşağı səviyyəsi investisiyaların cəlb olunmasına mənfi təsir etməklə, milli səviyyədə nəyə gətirib çıxarır

- struktur dəyişikliklərinə
- yüksəlişə
- durğunluğa
- artıma
- √ daha böyük problemlərin yaranmasına

439. Korporativ idarəetmə təcrübəsinin aşağı səviyyəsi nəyə mənfi təsir edir?

- ✓ investisiyaların cəlb olunmasına
- menecmentin yüksəlməsinə
- məhsulun keyfiyyətinə
- məhsul buraxılışına
- əməkdaşların peşəkarlığına

440. Hansı struktur vahidlər standartları qəbul edir:

- ✓ hamısı
- dövlət orqanları,
- şirkətlər
- bütün maraqlı tərəflər
- investorlar,

441. İƏİT-in Korporativ İdarəetmə Prinsipləri neçənci ildə və kim tərəfindən təsdiq olunmuşdur:

- 1998-ci ildə Dünya Bankı tərəfindən
- heç biri
- 2000-ci ildə BƏT tərəfindən
- ✓ 1999-cu ildə İƏİT ölkələri nazirləri tərəfindən
- 2001-ci ildə DTT tərəfindən

442. KVOTA:

- iki tərəf arasında müəyyən şərtlər əsasında müəyyən müddətə, birinin digəri qarşısında öhdəliklərini – məsələn, məhsul istehsal etmək, xidmətlər göstərmək və s. üzrə təsdiq edən sənəddir, müqavilədir.
- istehsalçı, satıcı, alıcı və vasitəçilərin maliyyə, xarici iqtisadi əlaqələr, firmaların yaradılması və qeydiyyatı, əmtəə və xidmət bazarının tədqiqi və proqnozlaşdırılması və habelə innovasiya fəaliyyətinə dair məsləhətvermə fəaliyyətidir.
- ssudanı fiziki və ya hüquqi şəxslərə təqdim edən və debitorun öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququna malik fiziki və ya hüquqi şəxsdir.
- müəssisəni prinsip etibarilə, tamamilə başqa bir məhsulun istehsalına yönəltmək, istiqamətləndirməkdir
- ✓ müəyyən müddət ərzində konkret məhsulun (əmtənin) idxal və ixracına tətbiq edilən dəyər və natural ifadədə yol verilə bilən məhdudlaşdırma tədbirləridir.

443. KVALİMETRİYA:

- ✓ keyfiyyətin kəmiyyətcə qiymətləndirilməsi haqqında elmdir.
- istehsalçı, satıcı, alıcı və vasitəçilərin maliyyə, xarici iqtisadi əlaqələr, firmaların yaradılması və qeydiyyatı, əmtəə və xidmət bazarının tədqiqi və proqnozlaşdırılması və habelə innovasiya fəaliyyətinə dair məsləhətvermə fəaliyyətidir.
- ssudanı fiziki və ya hüquqi şəxslərə təqdim edən və debitorun öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququna malik fiziki və ya hüquqi şəxsdir.
- müəssisəni prinsip etibarilə, tamamilə başqa bir məhsulun istehsalına yönəltmək, istiqamətləndirməkdir
- iki tərəf arasında müəyyən şərtlər əsasında müəyyən müddətə, birinin digəri qarşısında öhdəliklərini – məsələn, məhsul istehsal etmək, xidmətlər göstərmək və s. üzrə təsdiq edən sənəddir, müqavilədir.

444. Artıq iqtisadi artım nələri ön plana çəkir?

- ✓ İntestisiyaların cəlb edilməsini və güclü xüsusi sektorun yaradılmasını
- Güclü xüsusi sektorun yaradılması və investisiyaların dayandırılmasını
- İntestisiyaların şəffaflığını və güclü xüsusi sektorun yaradılmasını
- Qəbul edilmiş əsasların formalaşdırılmasını və orta xüsusi sektorun yaradılmasını
- İntestisiya çatışmamazlığını və zəif xüsusi sektorun yaradılmasını

445. Pol Qompersə görə hansı fikir korporativ idarəetmənin yüksək standartlarını tətbiq edən kompaniyaya aiddir?

- Kompaniyada səmərəlilik və kapitallaşma göstəriciləri digər firmalara bərabərdir
- Kompaniyada səmərəlilik və kapitallaşma göstəriciləri digər firmalardan 50 % çoxdur
- ✓ Kompaniyada səmərəlilik və kapitallaşma göstəriciləri digər firmalardan yüksəkdir
- Kompaniyada səmərəlilik və kapitallaşma göstəriciləri digər firmalara yaxındır
- Kompaniyada səmərəlilik və kapitallaşma göstəriciləri digər firmalardan aşağıdır

446. Beynəlxalq konsaltinq kompaniyasının tədqiqatlarına görə Çində səmərəli korporativ idarə edilən təşkilatların səhmlərinə orta məbləğ neçə %-dir?
- √ 0.24
  - 0.28
  - 0.13
  - 0.38
  - 0.14
447. Beynəlxalq konsaltinq kompaniyasının tədqiqatlarına görə Braziliyada və ABŞ-da səmərəli korporativ idarə edilən təşkilatların səhmlərinə orta məbləğ neçə %-dir?
- √ 24 və 14 %
  - 38 və 14%
  - 14 və 27 %
  - 48 və 13 %
  - 23 və 38%
448. Beynəlxalq konsaltinq kompaniyasının tədqiqatlarına görə Rusiyanın və Almaniyanın səmərəli korporativ idarə edilən təşkilatların səhmlərinə orta məbləğ neçə %-dir?
- 28 və 13 %
  - 13 və 24 %
  - √ 38 və 13%
  - 14 və 23 %
  - 23 və 38%
449. M.Kinseyin tədqiqatları nəyi göstərdi?
- İncə investoqlar aşağı səviyyəli korporativ idarəetməyə malik olan təşkilatın səhmlərinə yüksək məbləğ ödəməyə hazırdırlar
  - İncə investoqlar yüksək səviyyəli korporativ idarəetməyə malik olan təşkilatın səhmlərinə minimal məbləğ ödəməyə hazırdırlar
  - √ İncə investoqlar yüksək səviyyəli korporativ idarəetməyə malik olan təşkilatın səhmlərinə böyük məbləğ ödəməyə hazırdırlar
  - İncə investoqlar yüksək səviyyəli korporativ idarəetməyə malik olan təşkilatın səhmlərinə orta məbləğ ödəməyə hazırdırlar
  - İncə investoqlar orta səviyyəli korporativ idarəetməyə malik olan təşkilatın səhmlərinə 50% məbləğ ödəməyə hazırdırlar
450. A.Berli və Q.Mniza nə vaxt və hansı əsərdə ilk dəfə nəzarətin mülkiyyətdən ayrılmasını təfəssilatı ilə öyrənmişlər?
- 1938-ci ildə "Müasir kreditör və korporasiya" kitabında
  - 1945-ci ildə "Müasir mülkiyyətçilik və korporasiya" kitabında
  - √ 1931-ci ildə "Müasir korporasiya və xüsusi mülkiyyət" kitabında
  - 1952-ci ildə "Müasir korporasiyanı təşkil edənlər" kitabında
  - 1924-cü ildə "Müasir dövr və əmlak" kitabında
451. Rusiyada korporativ idarəetmənin təşkili mərhələlərindən deyil:
- √ 1991-1994-cü illər
  - 2005-ci ildən hazırkı dövrə qədər olan dövr
  - 1994-1998-ci illər
  - 1987-1991-ci illər
  - 1987-ci ilədək olan mərhələ
452. Korporativ idarəetmənin problemləri üzrə 1992-2003-cü illərdə hansı məruzə qəbul edilməmişdir?
- √ Daxili nəzarət və maliyyə hesabatı haqqında Qrinberq məruzəsi
  - Korporasiya iştirakçılarının maraqlarının uçuşu haqqında Kinq məruzəsi
  - İcraedici olmayan direktorlar haqqında Xiqqs məruzəsi
  - Korporativ idarəetmənin əsas prinsipləri haqqında Veno məruzəsi
  - Korporativ idarəetmə haqqında Hempel məruzəsi

453. Korporativ idarəetmə tsikli qərb alimlərinin təklif etdiyi firmanın idarəetmə tsiklindən hansı mərhələləri ilə fərqlənir?
- ✓ Tənzimləmə, dispetçerləşdirmə və imkanların təhlili
  - Nəzarət, planlaşdırma və təşkilətmə
  - Motivləşdirmə, imkanların təhlili və planlaşdırma
  - Təşkilətmə, tənzimləmə və motivləşdirmə
  - Planlaşdırma, nəzarət və dispetçerləşdirmə
454. Ayrıca tədqiqat sahəsi kimi korporativ idarəetmə problemi ilə hansı tədqiqatçıların araşdırmaları böyük rol oynamışdır?
- ✓ Q.Mniza və A.Berli
  - U.Teylor və A.Korneqi
  - A.Korneqi və Q.Mniza
  - Xedouri və U.Teylor
  - Mekson və A.Berli
455. Aşağıdakı fikirlərdən hansı düzdür:
- ✓ hamısı
  - risklərin paylanması və bu risklərin səhmdarlara təsirinin məhdudlaşdırılmasına yönəlmişdir.
  - Risklərin idarə edilməsinin əsas məqsədi cəmiyyətin qarşılaşa biləcəyi potensial problemləri qabaqcadan müəyyən edib tədbir görməkdən ibarətdir,
  - Risklərin idarə edilməsi risklərin təhlili və qiymətləndirilməsini, o cümlədən, risk səviyyəsinin göstəricilərinin təhlilini,
  - risklərin idarə edilməsi onların cəmiyyətin fəaliyyəti üçün doğuracaq fəsadların azaldılmasına yönəlmişdir
456. Cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi baxımından hansı məsələlərlə bağlı məlumatların açıqlanması vacibdir:
- ✓ hamısı
  - cəmiyyətin bağlılıqları əqdlər;
  - cəmiyyətin cəlb etdiyi maliyyə vəsaitləri;
  - cəmiyyətin idarəetmə orqanları və vəzifəli şəxsləri barədə;
  - cəmiyyətin hesabat dövrü üzrə maliyyə göstəriciləri;
457. Mənafelelərin toqquşmasına aid deyil:
- ✓ təsərrüfat məktubunun hazırlanması
  - Müşahidə şurası üzvlərinin əksəriyyətinin əqddə marağı olduqda, aidiyyəti şəxslərlə əqdə dair qərarı səhmdarların ümumi yığıncağı qəbul etməlidir.
  - hər hansı işçinin, yaxud direktorun şəxsi, maliyyə maraqları onun cəmiyyətin maraqlarına uyğun hərəkət etmək vəzifəsinə və məsuliyyətinə ziddiyyət təşkil edir və ya belə ziddiyyət yarada bilər.
  - Aidiyyəti şəxslərlə əqdi təsdiq etmək üçün səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların (aidiyyəti şəxs qisminə çıxış edən səhmdarlar istisna olmaqla) sadə səs çoxluğu tələb olunur. Bundan əlavə, aidiyyəti şəxs qisminə çıxış edən səhmdarlar ümumi yığıncağa təqdim olunan iri həcmli əqdlərə dair səs verməməlidirlər.
  - Mövcud və ya potensial mənafelelərin toqquşmasına və ya aidiyyəti şəxslərlə hər hansı əqdə cəlb olunmuş müşahidə şurasının üzvü həmin əqdə dair qərar qəbul edilərkən müzakirə-lər-dən və səs verməkdən çəkinməlidir.
458. Mənafelelərin toqquşması nə zaman yaranır:
- ✓ hamısı
  - Müşahidə şurası üzvlərinin əksəriyyətinin əqddə marağı olduqda, aidiyyəti şəxslərlə əqdə dair qərarı səhmdarların ümumi yığıncağı qəbul etməlidir.
  - hər hansı işçinin, yaxud direktorun şəxsi, maliyyə maraqları onun cəmiyyətin maraqlarına uyğun hərəkət etmək vəzifəsinə və məsuliyyətinə ziddiyyət təşkil edir və ya belə ziddiyyət yarada bilər.
  - Aidiyyəti şəxslərlə əqdi təsdiq etmək üçün səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların (aidiyyəti şəxs qisminə çıxış edən səhmdarlar istisna olmaqla) sadə səs çoxluğu tələb olunur. Bundan əlavə, aidiyyəti şəxs qisminə çıxış edən səhmdarlar ümumi yığıncağa təqdim olunan iri həcmli əqdlərə dair səs verməməlidirlər.
  - Mövcud və ya potensial mənafelelərin toqquşmasına və ya aidiyyəti şəxslərlə hər hansı əqdə cəlb olunmuş müşahidə şurasının üzvü həmin əqdə dair qərar qəbul edilərkən müzakirə-lər-dən və səs verməkdən çəkinməlidir.
459. "PRAYM-TASS" reytingini başqa reytinglərdən hansı fərqləndirir? 1- Qanunvericiliyin başlıca tələblərinə riayət etmə; 2-Reytingin üçün müəssisələrin sahə prinsipi üzrə qruplaşdırılması ; 3-Reytinglərin şəxsi metodiki baza əsasında aparılması ; 4-İnformasiyanın açıq mənbələrə əsaslanması



- √ 2, 3, 4
- 1, 2, 3
- 3, 4
- 1, 3, 4
- 2, 4

460. Analitiklər tərəfindən hazırlanan “PTAYM-TASS” reyting metodologiyası nəyə əsaslanır

- √ Reyting olunan kompaniyalar üzrə kütləvi informasiyaların təhlilinə
- Reyting olunan kompaniyalarda idarəetmənin keyfiyyətinə
- Reyting olunan kompaniyaların iqtisadiyyatın sahələrinə mənsub olmasına
- E) Reyting olunan kompaniyalarda sahədaxili risklərə
- Reyting olunan kompaniyaların maliyyə vəziyyətinə

461. Korporativ idarəetmənin müxtəlif aspektlərini əks etdirən 6 qiymətləndirmə parametrinə aid olmayan hansıdır?

- √ Həyata keçirilən fiskal siyasət
- Səhmdarların başlıca hüquqları
- Korporativ idarəetmənin tarixi
- Risklərin olmaması
- İnformasiyanın nəşr olunması

462. CORE-reytingində müəssisənin qiymətləndirilməsinin vacib aspektlərindən hansı səhvdir?

- Obyektivlik
- Adi minoritar səhmdarın əldə edə biləcəyi informasiyadan istifadə
- √ Qiymətli kağızlar bazarının analitiklərinin sorğu nəticələri
- Müstəqillik
- Müstəqillik və obyektivlik

463. CORE-reytingində hansı qrup göstəricilərdən istifadə olunmur?

- √ Nəşr edilən məcburi olmayan informasiya
- Könüllü açıqlanan informasiya
- Qiymətli kağızlar bazarının analitiklərinin sorğu nəticələri
- Kütləvi informasiya
- Kütləvi və könüllü açıqlanan informasiya

464. CORE-reyting şkalası hansı intervalda götürülür?

- √ 0-dan 100-ə qədər
- 0-dan 125-ə qədər
- 0-dan 75-ə qədər
- 0-dan 50-yə qədər
- 0-dan 150-yə qədər

465. Korporativ idarəetmə reytingində “RİD-Ekspert RA” –da SC-lərin hansı informasiyasından istifadə edilmir?

- √ Kompaniyanın son 3 illik fəaliyyət göstəriciləri
- Son 2 rüb üzrə hesabatlılıq
- Kompaniyanın illik hesabatı
- AR-nın səlahiyyətli agentlərinin xəbər lentləri
- SC-in rəsmi internet saytı

466. “D” reyting sinfinə daxil edilən kompaniyaları hansı xarakterizə etmir?

- √ Korporativ idarəetmənin aşağı səviyyəsi
- Qanunvericiliyin tələblərinin pozulması
- Korporativ davranış kodeksinin nəzərə alınmaması
- SC-lərin səhmlərinə investisiyalaşmaq riskinin çox yüksək olması

- Korporativ idarəetmənin kafi olmayan səviyyəsi

467. “C” reyting sinfinə aid olunan kompaniyalara uyğun gələn hansıdır?

- ✓ Reyting qiymətləndirilməsi anında SC-lərin “digər maraqlı şəxslərin” maraqlarını tam nəzərə almaması
- Qanunvericiliyin başlıca tələblərinə riayət etmə
- Təcrübədə korporativ davranış kodeksinin məsləhətlərinə əməl etmə
- Keyfiyyətli informasiyanın təqdim olunması
- Korporativ idarəetmənin yüksək səviyyəsi

468. Variantların hansı “C” reyting sinfinə aid olunan kompaniyalara uyğun gəlir?

- ✓ Korporativ idarəetmənin yuxarı səviyyəsi
- Fəaliyyətində mövcud qanunvericiliyin pozulması
- Korporativ idarəetmənin aşağı səviyyəsi və mövcud qanunvericiliyin pozulması
- Korporativ idarəetmə kodeksinin baza verilənlərinə riayət olunmaması
- Korporativ idarəetmənin aşağı səviyyəsi

469. “B” reyting sinfinə daxil olan iştirakçılara hansı xasdır? 1-Səhmdarların hüquqlarının pozulması riskləri; 2-Kompaniyanın icraedici orqanlarının qeyri-vicdanlı fəaliyyətləri; 3-Reytingin qiymətləndirilməsi anına keyfiyyətsiz informasiyaların təqdim olunması riskləri; 4-Korporativ idarəetmənin yüksək səviyyəsi

- ✓ 1, 2, 3
- 2, 3, 4
- 2, 3
- 3, 4
- 1, 2, 4

470. “A” reyting sinfinə aid edilən iştirakçılardan hansı olmur?

- ✓ Korporativ-sosial məsuliyyət sahəsində passiv siyasətin həyata keçirilməsi
- Korporativ idarəetmənin yüksək səviyyəsi
- Təcrübədə korporativ davranış kodeksinin məsləhətlərinə əməl etmə
- Keyfiyyətli informasiyanın təqdim olunması
- Qanunvericiliyin tələblərinə riayət etmə

471. Korporativ idarəetmənin keyfiyyətindən asılı olaraq reyting iştirakçıları hansı reyting sinflərindən birinə aid edilə bilməz?

- ✓ E sinfi
- B sinfi
- C sinfi
- D sinfi
- A sinfi

472. “RİD-Ekspert RA” korporativ idarəetmə reytinginin IV qrup göstəricisinə aid olmayan hansıdır?

- ✓ A)) Korporativ davranış kodeksinin rəyləri
- İdarəetmə və nəzarət orqanlarının fəaliyyəti
- Digər marağı olan şəxslərin mənafeələrinin gözlənilməsi və korporativ-sosial məsuliyyət
- İnformasiyanın nəşr edilməsi
- Səhmdarların hüququ

473. “RİD-Ekspert RA” korporativ idarəetmə reytinginin 4 qrup göstəricisinə aid olmayan hansıdır?

- ✓ İnvestorların hüquqları
- İdarəetmə və nəzarət orqanlarının fəaliyyəti
- Digər marağı olan şəxslərin mənafeələrinin gözlənilməsi və korporativ-sosial məsuliyyət
- İnformasiyanın nəşr edilməsi
- Səhmdarların hüququ

474. Milli reytingin yaradılması metodikasının təşkilində hansı hesaba alınmır?
- ✓ Gəlir və payların əldə olunmasında mülkiyyət hüququnun reallaşdırılmasına
  - Korporativ davranış kodeksinin rəylərinə
  - Milli qanunvericilik və korporativ davranış kodeksinin rəylərinə
  - İşgüzar dövrüyyənin ən yaxşı praktiki nümunələrinə
  - Milli qanunvericilik
475. Milli reytingin yaradılması metodikası nəyə əsasən təşkil edilmişdir? 1-Milli qanunvericiliyə ; 2-Korporativ davranış kodeksinin rəylərinə ; 3-Milli davranış kodeksinə; 4-İşgüzar dövrüyyənin ən yaxşı praktiki nümunələrinə
- 2, 4
  - ✓ 1, 2, 4
  - 1, 2, 3
  - 2, 3
  - 1, 3
476. İnformasiyanın nəşr edilməsinin yeni texnologiyasına görə kompaniyanın özü tərəfindən qoyulan tələblərə hansı aiddir?
- ✓ Rəqabət qabiliyyətliliyinin saxlanması üçün nəşr edilən informasiyanın qısaldılması
  - Faktiki nəticələrin planla müqayisəsi
  - Tamamlayıcı tarixi məlumatların nəşr edilməsi
  - Korporativ idarəetmə haqqında informasiya
  - Daxili kapital və biznes riskləri haqqında informasiya
477. İnformasiyanın nəşr edilməsinin yeni texnologiyasına görə investorların emitentlərinin nəşr etdiyi informasiyalara qoyduqları tələblərdən hansı səhvdir?
- ✓ Nəticələrin biznes-planla müqayisəsi
  - Faktiki nəticələrin planla müqayisəsi
  - Tamamlayıcı tarixi məlumatların nəşr edilməsi
  - Korporativ idarəetmə haqqında informasiya
  - Daxili kapital və biznes riskləri haqqında informasiya
478. İnformasiyanın nəşr edilməsinin yeni texnologiyasına görə investorların emitentlərinin nəşr etdiyi informasiyalara qoyduqları tələblərə aid olmayan hansıdır?
- ✓ Tərtib edilən biznes planın təhlili
  - Faktiki nəticələrin planda müqayisəsi
  - Tamamlayıcı tarixi məlumatların nəşr edilməsi
  - Korporativ idarəetmə haqqında informasiya
  - Daxili kapital və biznes riskləri haqqında informasiya
479. Korporativ idarəetmədə illik hesabatda əks olunan əsas bölmələrdən hansı səhvdir?
- ✓ 2% səhm paketinə sahib olan səhmdarlar haqqında məlumat
  - 3 il ərzində gəlir və zərərlər haqqında mühasibat balansı
  - Kompaniyada korporativ davranış praktikası haqqında informasiyanın nəşri
  - 5%-dən çox səhmə sahib olan səhmdarlar
  - Korporativ məsələlər üzrə arayışlar
480. Korporativ idarəetmədə illik hesabatda əks olunmayan əsas bölmə?
- ✓ 15%-dən çox səhmə sahib səhmdarlar
  - Səhm kapitalının strukturu
  - Heyət və sosial müdafiə
  - Ekologiya
  - Proqnoz verilənləri
481. Korporativ idarəetmədə illik hesabatda əks olunmayan əsas bölmə?

- √ Baza ili üzrə kompaniyadakı əhəmiyyətli hadisələrin xronologiyası
- Maliyyə hesabatı
- Son 3 il üzrə istehsal göstəricilərinin dinamikası
- Müstəqil auditorun rəyi
- Yoxlama komissiyasının rəyləri

482. Korporativ idarəetmədə illik hesabatda əks olunmayan əsas bölmə?

- √ Son 10 il üzrə istehsal göstəricilərinin dinamikası
- Kompaniya haqqında məlumat
- Marketing və satış
- Maliyyə hesabatına izah
- DŞ-nin sədrinin səhmdarlara müraciəti

483. Qiymətli kağızların yerləşdirilməsinin başlanması müvafiq olaraq agentliklərdə və internetdə yerləşdirmədən neçə gün gec olmayaraq elan edilməlidir?

- √ 5 və 4 gün gec olmayaraq elan edilməlidir
- 6 və 8 gün gec olmayaraq elan edilməlidir
- 5 və 7 gün gec olmayaraq elan edilməlidir
- 4 və 5 gün gec olmayaraq elan edilməlidir
- 7 və 9 gün gec olmayaraq elan edilməlidir

484. Qiymətli kağızların yerləşdirilməsi mərhələsində hansı məlumatlar nəzərdə tutulmur?

- √ Yerləşdirilən kağızların həcmi
- Yerləşdirmənin vaxtının dəyişdirilməsi
- Yerləşdirmənin qiyməti və müəyyən edilmə qaydaları
- Yerləşdirmənin dayandırılması və bitmə vaxtı haqqında
- Yerləşdirmənin başlama vaxtı

485. Ümumi qaydada informasiyanın necə aşkarlanmasında hansı səhvdir?

- √ Kütləvi informasiya mətbuat yayımlarında 7 gün verilir
- İnformasiya agentliyində 1 gün yayımlanır və kütləvi informasiya mətbuat yayımlarında 3 gün verilir
- İnternetdə 3 gün yayımlanır və informasiya agentliyində 1 gün yayımlanır
- İnternetdə 3 gün yayımlanır
- İnformasiya agentliyində 1 gün yayımlanır

486. Ümumi qaydada informasiya necə aşkarlanır? 1-İnformasiya agentliyində 1 gün yayımlanır ; 2-İnternetdə 3 gün yayımlanır; 3-İnternetdə 5 gün yayımlanır; 4-Kütləvi informasiya mətbuat yayımlarında 3 gün verilir

- 2, 3
- 2, 4
- 1, 3
- √ 1, 2, 4
- B) 1, 2, 3

487. İnformasiyanın nəşr edilməsi haqqında qətnaməyə görə təqdim olunan formaların ümumi hissələrindən hansı səhvdir?

- Emitentin adının qısaldılmış forması
- Emitentin nəşr etdiyi informasiyaların yerləşdiyi daimi mətbuat yayımlarının adlarının əks olunduğu internet ünvanı
- √ Emisiya olunacaq qiymətli kağızların həcmi
- Emitentin adının tam forması
- C) Emitentin yerləşmə yeri

488. Korporativ idarəetmədə cəmiyyətə hansı informasiyanın nəşri tövsiyə olunmur?

- Cəmiyyətin korporativ idarəetmə kodeksinə əməl edilməsi haqqında

- ✓ Cəmiyyətin aktivlərinin 1 %-ni aşmayan dəyərə malik cəmiyyət əmlakının iştirak etdiyi müqavilələr haqqında
- Baş direktorların müavinləri, baş mühasib və cəmiyyətin katibi haqqında
- Qiymətli kağızların növbəti emissiyalarının potensial tərkibi haqqında
- Dividentlərin ödənilməsi üzrə Direktorlar Şurasının qərarlarının qəbulunun meyarları haqqında

489. “Qiymətli kağızlar haqqında qanun”da informasiyanın nəşr edilməsinin hansı üsulları nəzərdə tutulmur?

- İnformasiyaların informasiya agentlərinin xəbər lentində açıqlanması
- İnformasiyanın internet vasitəsilə yayılması
- Nəşr edilən bütün informasiyanın vahid külliyyatının “Xəbərlərə əlavələrdə” əks olunması
- ✓ İnformasiyanın məhdud oxunuş şərti ilə yayımlanması
- Periodik olaraq nəşr edilənlərin müxtəlif tirajlaşdırılarda olması

490. Korporativ mübahisələrin ilkin şərti deyil?

- Nəzarət funksiyasının öz üzərinə risk götürməyən və idarəetmədə
- ✓ Korporasiyanın fəaliyyətinin nəticələrində mənfəət əldə olunur
- Səhm mülkiyyətində geniş iştirak imkanı kapitalın yenidən bölgüsünün çətin variantlarını nəzərdə tutur
- Korporasiyanın fəaliyyətinin nəticələrində maraqlı şəxslərin maraqlarının mübadiləsi
- Mülkiyyətin idarəetmədən ayrılması

491. Korporativ münaqişə baş vermir:

- Cəmiyyətin rəhbərlərinin qərarlarının mahiyyətinə görə iddiaların qaldırılması
- Fəaliyyətdə olan idarəetmə orqanlarının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması
- Səhmdarların tərkibində mühim dəyişikliklər
- ✓ Səhmdarların hüquqları qorunduqda
- Fəaliyyətdə olan qanunvericilik normalarının pozulması

492. Korporativ mübahisə dedikdə nə başa düşülmür?

- Səhmdarlar və cəmiyyətin menecerləri arasında münaqişələr
- İnvestorlar və cəmiyyətin menecerləri arasında olan mübahisələr
- Cəmiyyət və cəmiyyətin menecerləri arasında olan mübahisələr
- Səhmdar cəmiyyətlər və investorlar arasında fikir ayrılıqları
- ✓ İnvestorlarla cəmiyyət arasında fikir mübadiləsi

493. Dividentlərə görə münaqişələrə hansı aiddir?

- Təşkilatın gəlirlərinin indeksasiya edilməsi iri və xırda səhmdarların mübahisəsi
- ✓ Təşkilatın gəlirlərinin istifadəsi məqsədilə iri və xırda səhmdarların mübahisəsi
- Təşkilatın gəlirlərinin istiqamətlənməsi məqsədilə iri və xırda səhmdarların mübahisəsi
- Təşkilatın gəlirlərinin verilməsi məqsədilə iri və xırda səhmdarların mübahisəsi
- Təşkilatın gəlirlərinin yığılması məqsədilə iri və xırda səhmdarların mübahisəsi

494. Korporativ münaqişələrdə udulma nəyin nəticəsində yaranır?

- Səhmdar qrupunun təşkilatdan qismən kənarlaşması nəticəsində yaranan münaqişədir
- ✓ Səhmdar qrupunun müəssisə üzərində nəzarəti yaratmaq cəhdləri nəticəsində yaranan münaqişədir
- Səhmdar qrupunun müəssisədən kənarlaşması nəticəsində yaranan münaqişədir
- Səhmdar qrupunun şirkətə daxil olması nəticəsində yaranan münaqişədir
- Səhmdar qrupunun müəssisədən maliyyə qrupu çıxarması nəticəsində yaranan münaqişədir

495. Korporativ münaqişələrdə qanunvericilik normalarının pozulması nə ilə əlaqədardır? 1-Səhmdarların maraqlarına təsir edən korporativ normaları qəsdən pozulması ilə; 2-Səhmdarların maraqlarına təsir edən korporativ normaların qərəzsiz pozulması ilə; 3-Səhmdarların maraqlarına təsir edən korporativ normaların qərəzli pozulması ilə; 4-Səhmdarların maraqlarına təsir edən proseslərin qərəzsiz pozulması ilə

- 2, 4
- ✓ 1, 4

- 1, 2
- 1, 3
- 2, 3

496. Şərti mübahisələrin tipinə hansı aid deyil?

- “Ədavətli udulma təşəbbüskar”ları ilə səhmdarların mübahisələri
- ✓ Konfliktoloq və qeyri-hökumət təşkilatları arasında mübahisələr
- İri və xırda səhmdarların münasibətlərində mübahisələr
- Daxili və xarici səhmdarların mübahisələri
- Menecerlə səhmdarlar arasında olan mübahisələr

497. Mübahisələr şərti olaraq neçə qrupa bölünür?

- ✓ 4.0
- 8.0
- 7.0
- 6.0
- 2.0

498. Hansı münaqişə menecerlərlə əlaqədar mübahisələrə daxildir?

- ✓ Səhmdarlarla menecerlər arasındakı münaqişələr
- Konfliktoloqla menecerlər arasındakı münaqişələr
- Ekspertlərlə menecerlər arasındakı münaqişələr
- Aiditorlarla menecerlər arasındakı münaqişələr
- İqtisadçılarla menecerlər arasındakı münaqişələr

499. Korporativ şantaj nədir?

- Məhsulun işlənməsinin maliyyə-təsərrüfat, təşkilati idarəetmə üsuludur
- Bir sahəyə aid təşkilatların birləşməsidir
- ✓ səhmdar cəmiyyətin minoritarlara məxsus səhm paketlərini bazar qiymətindən yüksək qiymətə almağa yönəldilmiş münaqişədir.
- səhmdar qrupunun (kənar investor) müəssisə üzərində nəzarət yaratmaq cəhdlərinəticəsində meydana gələn münaqişədir.
- səhmdar cəmiyyətin rəqabət qabiliyyətliliyinin və maliyyə vəziyyətinin sarsıldılmasına yönəldilmiş münaqişədir.

500. Menecerlərlə mübahisələr kimlər arasında olur?

- səhmdarlar arasında
- menecerlər və müəssisə arasında
- investorlar və kreditorlar arasında
- ✓ menecerlər və səhmdarlar arasında
- menecerlər və xarici investorlar arasında